

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

HACI FIRUDİN QURBANSOY



İMADƏDDİN
NƏSİMİ

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTITUTU

HACI FİRUDİN QURBANSOY

İMADƏDDİN
NƏSİMİ

Bakı – “Elm” – 2019

*AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İstítutunun Elmi Şurasının
18 yanvar 2019-cu il tarixli, 1 sayılı qərarı ilə çap olunur.*

"Sənətkarın elmi pasportu" – 3

**Elmi redaktor və
ön sözün müəllifi:**

Fəridə Əzizova
filologiya elmləri doktoru

Məsul redaktor:

Safura Quliyeva
filologiya üzrə fəlsəfə doktoru

Rəyçilər:

Çingiz Sasani
filologiya üzrə fəlsəfə doktoru

Zəkulla Bayramlı
filologiya üzrə fəlsəfə doktoru

Gülzar İbrahimqızı
filologiya üzrə fəlsəfə doktoru

Hacı Firudin Qurbansoy. İmadəddin Nəsimi. Bakı: "Elm",
2019, – 136 sah.

ISBN 978-9952-514-97-1

Firudin Əliağa oğlu Qurbansoyun qələmə aldığı "İmadəddin Nəsimi" adlı monoqrafiya islam təfəkkürli irfan mədəniyyəti özü-lündə formalasən mütəfəkkir şair İmadəddin Nəsiminin poeziyasına yeni baxışdır. Şairin poetik irlsinə böyük qayğı və məhəbbətlə yazılmış bu əsər İmadəddin Nəsimi ilə çağdaş oxucu arasındakı dəmir pərdəni qaldırır, onun sənətkarlıq qüdrətinin sırlarını açır.

© "Elm" nəşriyyatı, 2019

**Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin qeyd edilməsi haqqında
Azerbaycan Respublikası Prezidentinin**

SƏRƏNCAMI

2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbaşər mədəniyyətinə böyük etdiyi qüdrəti söz ustalarındandır. O, Şərqi zəngin mədəniyyətnəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qıymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşünücəsinin aydın ifadəcisinə çevrilmiş müstəsnə şəhəmiyyətli adəbi irsi qadim köklərə və çoxasılık onanalarə malik Azərbaycan ədəbiyyatı tərində xüsusi mərhələ təşkil edir.

Nəsimi dünyə poeziyasının en kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın azəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli seirin humanist ideyalarla, yeni məzmun, deyim tərz və badii lövhələrlə daha da zənginləşməsindən unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq əsləbu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə eks etdirir. Sənətkarın yaradıcılığı bir sira xalqların badii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmışdır.

Nəsimi irlsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayesində tarix-mədəni dayarlarımızı münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfa Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq məqyasda qeyd olunmuşdur.

Həmin dövrdən etibarən Nəsimi irlsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha şəhətli araşdırılması istiqamətində

mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

Azərbaycan ədəbiyyatı və incasənətində Nəsiminin yaddaşalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəməti heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İstítutu Nəsiminin adını daşıyır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahunda Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incasənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi olmuş şairin xatırasına dərin ehtiramın ifadəsi hesab oluna biler.

İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərqi xalqlarının yaddaşında yaşamaqdadır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə qərarə alram:

1. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planunun hazırlanub həyata keçirilməsini təmin etsin.

İlaham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2018-ci il

**Azərbaycan Respublikasında 2019-cu ilin
“Nəsimi illi” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin**

SƏRƏNCAMI

Azərbaycan xalqının əxşaslıq ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamillaşməsində mühüm əhəmiyyətə malikdir.

Şərqi xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus la-yılıq yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin ırsinın ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söy ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayıda araşdırılmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilmiş Azərbaycan dilini və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açılmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrə işq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latin qrafikası ilə kütüvə naşrların həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamuna əsasən, kütüvə tirajla nəşr olunaraq ölkə kitabxana-larına hədiyyə edilmişdir.

Ötən iller ərzində Nəsiminin xatırasının əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incasənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahunda Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incasənət və mənəviyyat festivalı keçrilmişdir.

2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın adəbi-mədəni fikir tarixinin bu eləmətər hadisəsinin dövlət səviyyəsində layiqinca qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Səroncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planunun hazırlanub həyata keçiriləməsi tapşırılmışdır.

Nəsimini irlisinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddasının 32-ci bəndini rəhbər tutaraq qarara alıram:

2019-cu il Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2019-cu il

ÖN SÖZ

«Klassik irlisinin gənc tədqiqatçısı, Firudin, uğurlarınla sevinirəm. Bu uğurlar bol-bol olsun! Klassik irlisinin bayrağını həmişə ucalıqda tut. Artıq estafet sizlərin əllərindədir – qarşınızda hüdudsuz bir ələm açılır. Sələflərinizin deya bilmədiklərinin yeni təfəkkür işığında xalqımız çatdırmaq səadəti sizə nəsib olmuşdur. Elmdə və həyatda da yüksək uçuslar arzusu ilə... Sənəd müşahidə etdiyim üç nəcib keyfiyyəti – müdriyliyi, mərdlik və dostluqda sədaqəti Tanrıımız hifz etsin», – bu ürək sözlərinə AMEA-nın müxbir üzvü, professor R. Azadə öz gənc aspirantuna illər onça söyləmişdir və nə qədər uzaqgörən idi. Vaxtilə Firudin Qurbansoy Azadə xanumun rəhbərliyi altında «Məhəmməd Füzulinin şeir yaradıcılığında poetik obraz və bədii ifadə vasitələri» mövzusunda dissertasiya müdafiə etmişdir və elmdə ilk addımlarını atan gənc tədqiqatçı rəhbərinin ona bəslədiyi ümidi läri ni gələcək yaradıcılıq fealiyyətində tam doğrulda bilmışdır.

Yüzden artıq elmi məqalə və konfrans materialları, nəşr edilmiş «Xəzinə tapmağın sirləri», «Sevgilini tanı, tanığını sev», «Göyələrin lacivərd ətəklərində» adlı elmi-kütłəvi və bədii kitablar, rus dilində yazdığı pyes, müxtəlif teatrlardada dörd pyesin tamaşası, ssenarıllerü üzrə 24 sənədi film, AzTV, Lider və digər televiziya kanallarında maraqlı verilişlər, aldığı mükafatlar (Mikayı Müşfiq və Cəfər Cabbarlı mükafatları laureatıdır) və bu kimi başqa işlər F.Qurbansoyun gərgin fealiyyətinə dəlalət edir. Belə rəngarəng fealiyyətinə baxmayaraq o, ilk öncə qədim dövr və orta əsrlər üzrə çox dəyərli mütəxəssis olaraq qalmaqdır. Firudin Qurbansoyun astrologiyaya olan marağdı da məhz bundan irəli gəlir. Orta əsrlərdə insan təleyinin ulduzlarla idarə olunması haqqında elm-münəccimlik çox yayılmış sahələrdən

biri idi. Biz bu gün də bu elmə güclü meylin artdığını müşahidə edirik. Bu elm yeddi göy cismini yeddi böyük Allah kimi qəbul edən qədim Babil astrologiyasından qaynaqlanır. Saraylarda rəməməllər, münəccimlər saxlanılır, hökmədar və iqtidər sahibləri vəliəhdələr doğulan zaman yaxud hər hansı böyük hadisə ilə bağlı işə başlayanda onlara müraciət edirdilər.

«Ulduz elmi orta əşrlər Azərbaycan ədəbiyyatı» adlı kitabında Firudin Qurbansoy ulduz elminə dair kifayət qədər geniş məlumat verir, bu elmin tədqiqat sahələrinin özünəməxsusluğunu araşdırır. Minilliklər boyunca təşəkkül tapan və təkamül edən bu elmin o, nəzəri və tacribi sahələrinin öyrənmüş, tədqiqatlarına colb edərək, Azərbaycan şairlərinin orta əşrlər elm sistemində müvafiq ulduz elminə dair biliklərini üzə çıxartmış və göstərmişdir ki, münəccim elmindən daima geniş şəkildə istifadə olunmuşdur.

Ulduzlar haqqında biliklər Nizami Gəncəvi (XII), Nəsir Bakuvı (XIII), İmadəddin Nəsimi (XIV), Cahan şah Həqiqi (XV), Məhəmməd Füzuli (XVI) poeziyasında ulduz elminin inikası Firudin Qurbansoyun tədqiq obyektiına çevrilmişdir. «İmadəddin Nəsimi» monoqrafiyası müəllifin hər bir tədqiq edilən başqa əsəri kimi öz orijinal yanaşması ilə fərqlənir.

Əsər «Ön söz», yeddi bölmədən, «Son söz» və kitabiyatdan ibarətdir. «Ön söz»də müəllif bir neçə beyt şeirlərin izah və təfsir nümunələri ilə irfanı rəmzləri və işarələrinin iç, gizli və batını manalarını dərk etməyin yollarını aydınlaşdırmağa çalışmışdır. Nəsimi şeirinin poetik simvolikası dünya, tabiat və insan yaradılışının vahdati-vücud nəzəriyyəsi müstəvisində formalanşan hürufi poeziyanın çox mürsəkkəb təsvir, ifadə, söz və işarələrin zəngin semantikasını ehata edir. Hürufi poeziya təsəvvüfdən fərqli olaraq sözün mənalıları hərfələr və onların əbcəd hesabı ilə rəqəmlərinə əsaslanır. Bu növ poetik hürufi dilin tarixi qədimdir. Firudin Qurbansoy əsərində bu məsələyə də diqqət ayrılmışdır.

«Ön söz»də müəllif Nəsiminin doğum yeri və şəxsiyyətinin kimliyi haqqında elmi ədəbiyyatlarda gedən ikili və bəzən şü-

həli fikirlərə də münasibət bildirərək şairin əslən şirvanlı olub, Şamaxıda doğulması fikrini sübuta yetirir. Əsərdə Nəsiminin seyahətləri haqqında məlumat verilir, şairin müdrik bir Şeyx-pir axtarışında islami irfan və təriqətlərin yayıldığı ölkələrin adları çəkilir və göstərilir ki, şair özüne bir şeyxi-müvəhhid tapa bilməyib vətənə dönündə özüne pir-müallim kimi Fəzlullah Nəsimini tapır, onun əsərləri, hürufi fikirləri ilə tanış olur. Müəllif Fəzlullah və Nəsimi arasında davam edən mənəvi-fikri bağlılıqları onun şeir nümunələri ilə şərh edir.

Əsərdə ayrıca başlıq altında «Nəsimi şeirinin qaynaqları» mövzusunu ətraflı tədqiq edən müəllif birinci sırada şairin Fəzlullah Nəsiminin əsərləri ilə yanaşı hədis, afaq və ənfus haqqında dini-sufi və hürufi bilikləri, tibb, astronomiya, fəlsəfə, kəlam, sarfü, nəhv, irfan, musiqi və şeir elmləri, Quran aya və rəmzlərinin təfsirlərində dərin tanışlığını misallarla arasdırıb yekun nəticəyə gəlir.

Əsərin müüm bölmələrindən biri «Hürufiyyin mənbəyi və təzahürü» hissəsində hüruf elminin qədim inanclardan başlangıç alması, onun əsas sistemi formə və mənə yozumları Quran və hədislərdə axtarılır. Bu təlimə görə Allahu, varlığın, peygamberimiz Məhəmmədin caməli «lövhə-məhfuz»dur, yəni gizli bir lövhədir, kitabdır. Camalın üzündəki qaş, göz, kiprik, yanaq, xət, xal, ağız və s. hərfdir, işarə, söz və mənadır. Quran ayələri 28-32 hərfdə bəyan edilir. Hərflər cism və canı ehtiva edir. Əbcəd hesabı ilə hər bir hərfin riyazi rəqəmi vardır. Hərflər 28 bürcü əks etdirir, bunların 14-ü şimal və 14-ü canub qütblerində yerləşir. Vəhdəti-vücud nəzəriyyəsinə görə insan vücudu kainatın oxşarı olduğu üçün 28 bürc insan üzərinə köçürüllür. Nəsiminin: «Mən səmavü ərzəm», yəni həm göyəm, həm yer – deməsi hüruf elmələ bağlıdır. Müəllif əsərində hüruf elminin irfanı yozumlarını Nəsimi şeir nümunələrlə müqayisəli şəkildə aydın şərh edə bilib. Bunun üçün Quran ayələrinə tez-tez istinad edilir. Müəllifin fikrincə, Nəsiminin hürufi fikirləri islami mahiyyətdədir.

Əsərdə qədim və orta əsrlər Şərqi islam alımları və ayrı-ayrı tədqiqatçıların hüruf elminin mənşəsi, ərəb əlifbası əsasında hürufi işarələrin müxtəlif şəkilləri, düzüm və dairələri dörd ünsürtün təbiəti əsasında 28 ərəb hürufatının bölgü və düzümüzü, bölgüların adları və s. məsələlərin izahuna lazımı yer verilmişdir. Bu sahədə müxtəlif alımların fərqli fikirləri və slavələri da vardır. Ümumiyyətlə, ayrı-ayrı qədim din və fəlsəfəlarda, ritual xarakterli xalq inanclarında, islamı-mənəvi mədəniyyətlərdə hüruf, yazı, xət, işarə, şəkil çoxominilik daş lövhələrdə orta əsrlər qədər gəlib çıxmış və ilk çağlarda sırlı işarələr, müqəddəs yazalar, kitabələr kimi qəbul edilmişdir. Beləliklə, qədim piktografiq yazı-şəkillər yarandığı uzaq keçmişlərdən özü ilə gizli möcütə, hikmət bildirən rəmz, simvol və təsbihlər, metaforik poeziya anlayışını vücuda getirmişdir. İndiyə kimi bu mövzuda yazılmış və ayrıca elm sahəsi kimi yayılmış «hüruf elmi», hürufilik nəzəriyyəsi öz qədim izlərini də özündə daşıyaraq bütün aydınlığı ilə bərabər bir mücərrədlik də formalasdırılmışdır ki, bunların maraqlı cəhətləri Firudin Qurbansoyun əsərində əksini tapmışdır.

2019-cu il mütəfəkkir şairin 650 illik yubileyidir və bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Nəsimi ili elan edilmişdir.

YUNESKO xətti ilə də bu böyük filosof şairə dənənya səviyyəsində önəm verilməsi onun ölməz irlisinin bütün dövrlər üçün aktuallığı və müasirliyindən irəli gəlir. Firudin Qurbansoyun «İmadəddin Nəsimi» monoqrafiyası dahi Azərbaycan şairinin hayat və yadıcılığının və poeziyasının əbədiyyaşarlıq sərrini öyrənmək üçün maraqlı bir tədqiqatdır.



GİRİŞ

*Ölməzəm, mən ölesi xud degiləm,
Özəlidən bəri nəcətiləyəm.*

*Oxuyun həyyi-ləyanut məni
Ki, məmat olmazam, həyatıləyəm* [1, s.430]

— beytlərinin müəllifi İmadəddin Nəsimi dünya ədəbiyyatında müstəsnə taleyi, nəhəng ruhu və slyetməz istədədi ilə ölümsüzlük qazanan dahi şairlərin öncülləri sırasında durur.

Zamanların təsirilə orta yüzyillərdə möhtəşəm olmuş batini ruhani-sakral ritualların mahiyyəti itarək ancaq zahiri-təsviri, hətta şoulaşmış şəkli qalıb. İrfan ədəbiyyatı rəmzlərinin sırları əvvəlki mahiyyətindən uzaqlaşaraq formal oriental-ekzotik mahiyyətən çıxırdıqdan, sırvı oxucu, hətta elmlə maşğul olan qələm əhlinin bir sırasının arasında da çəşqnlıq yaradaraq ortaq maxracə gəlinməyən predmətsiz mübahisələrə yol açıb. Nəsimini başa düşmək üçün tekçə ərəb və fars dillərini yaxşı bilmək azlıq edir. Qurani-Kərim ayələri, Peyğəmbər və imamların hədisi, ihsanın qaynaqları haqqında elementar məlumatə malik olmadan Nəsimini düzgün öyrənmək və öyrətmək olmur.

*Qəmərəm, şəmi -münəvvər, atəşəm, həm badü gil,
Həm həvəyəm, dörd təbiət, atamın babasıyəm.*

*Mən Nəsimiyəm ki, Həqqin dini vü imaniyəm,
Həm imami-məzhibəm, həm dinin yəğənəsiyəm.* [1, s.419]

Ay və Günəş gecə-gündüzü, həyat bildirir. Od və gil insannın bişmiş gildən yaranmasına işarədir. Dörd təbiət isə, ilin (yaz, yay, payız, qış) və ömrün (körpə, uşaq, cavan, qoca) fəsillərindən başqa, həm də bütün yaradılışların əsası olan dörd ünsürü bildi-

rir. "Atamınbabasıyım"-fikri, Mən gildən yapılmış, Allahun ruhu üfürülmüş Adəməm, Adəm isə bütün insanların babası olduğunu kimi, mənim atamın da babasıdır - deməkdir. Haqqın dini və imanının daşıyıcısı Nəsimiyəm. "Nəsimi" sözü Ruh mənasını da verir. Din və iman ruh qatına məxsusdur. Həm məzəhəbin imamıymam, həm də dinin talaruyam - fikri isə, dində nə qədər çox məzəhəb varsa, bir o qədər talarma da olar.- deməkdir. Göründüyü kimi, adı, çıxuna məlum olan həqiqətlər poetik təqdimatda maraqlı və qəribə səslənə bilir.

Bütün klassiklərimiz kimi, yaşadığı zamanda mövcud olan bütün zahiri və batını elmlərə sahib Nəsimi də özündə və sözündə böyük sirləri ehtiva edir. Bu sirləri açmaq üçün onun zamanını, mühitini, mənsub olduğu cəmiyyətin fəlsəfəsini, məram və məqsədini öyrənməyə çalışmaq lazımdır. Sirlər isə nöqtədər tutmuş, hərflərədək, sözlərin rəmzi mənalara nadək çox sahəni əhatələyir.

Nəsimi dilimizdəki qəzəlində buyurur:

*Təvildir saçının qıssəsivü sirri dəqiq,
Əgər inanmaz isən, sor bu nüktə xalından.* [1, s.152]

Saç insanın ən yüksək mərtəbəsində kosmosla bədən arasında rabitəçi kimi yerləşir. Saçdan başqa insanın heç bir əzəsi külek olanda dalğalanır. Külek isə Qurani-Kərim ayələrində yaxşı xəbər gətirən müştuluqçu ünvanını daşıyır. Xal nöqtəyə bənzəsə də, üzün bütün gözəlliyyini özündə ehtiva edir. Beləcə, Nəsiminin hər bir beytinin təfsiri yazılırsa, cild-cild kitab alınar.

Ölümsüz şairimiz haqqında elə yazmışlıq ki, şairin ruhu bizi bu beyti piçildamasın:

*Bibəsərdən məniyi-şövqü kəmali-mərifət,
Bixəbərdən səhbəti-irfan umarsan, nə acəb!?* [1, s.490]



NƏSIMİNİN HƏYATI

İmadəddin Nəsimi 1369-cu ildə Şamaxida dünyaya gəlib, 1417-ci ildə Hələb şəhərində xüsusi fətva ilə amansızlıqla qatl edilib.

Son on illiklərdə bəzi tədqiqlərdə Nəsiminin şirvanlı olmadığını təzkirələrə əsaslanaraq, sübuta cəhd edilib. Çox təəssüf ki, bu əsərsiz müddəə sanballı nəşr olan "Azərbaycan ədəbiyyatı tarixi"ndə də öz əksini tapıb [10,206-212]. Təzkirələrdə Nəsiminin doğum yeri barədə vahid bir fikir yoxdur. Aşıq Çələbiyə görə, türkman olub diyarbəkrlidir. Lətfi, şairin Bağdad cıvarından Nəsim nahiyyasından çıxdığı üçün Nəsimi məxsəsini götürdüyüünü yazıb, ancaq o, unudub ki, bu halda Nəsimi məxsəs yox, nisba olur. Onun şirazlı və təbrizli olduğu barədə da yazımuşlar. Orta yüzilliklərdə Şirvan şairlərinin müxtəlif məxsəs və nisbələrlə tənunması adı bir hal idi. Məsələn, Hafiz Şirazi (1325-1390) böyük arif, mütasavvif şair Baba Kuhinin (933-1074) məzarı üstündə 3 gün geça-gündüz dua etdikdən sonra, ruhi kontaktda İmam Əlinin ona şairlik qüdrəti verdiyi irfana dair kitablardan məlumdur. Baba Kuhı Bakıda doğulduğu üçün Bakuvividir, ancaq o, həm də Şirazi kimi tanınır. Şirazi kimi tanunduq; onun bakılı olmasına şübhə kölgəsi sala bilməz. Əqidəsinə görə tale dalğalarının müxtəlif məkanlarda atıldığı İmadəddin Nəsimi nə şirazlı, nə bağdadlı, nə də təbrizlidir.

Şirazlı deyil ona görə ki, orada türkdilli mühit demək olar ki, yoxdu və burada Nəsimi yetişə bilməzdi. Nəsimi ona görə bağdadlı deyil ki, bu coğrafiyaya xüsusi missiya ilə gəldiyini aşagıdakı beytlərdə özü qeyd edir:

*Nil irdağdı daşdı, tutdu Misrin ciòhrəsin,
Uş Hələb Bağdadı bulдум, gör necə şad olmuşsam.*

*Ta İraqıstanı gəzdim, bir müvəvhid bulmadım,
Aşiqi-Misram yənə, mülətəq-i-Bağdad olmuşam. [1, s.131]*

beytlərində şair İraqlı olduğunu yox, orada gəzdiyini, təriqatını yaymaq üçün hal əhllərini axtardığını söyləyir. Hələb Bağdadı tapmaq sözləri isə qətiyyən oralı olmaq anlamına gəlmir. Beytlərdən belə mənə çıxır ki, Nil çayı boyu Misrin asas məntəqəsində arıtgı çoxsaylı, su kimi şaf öz həmfikirlərimi tapdım. Başqa sözlə, Nil çayı sanki daşlı bütün Misri tutdu. Oradan da Hələbə və Bağdada şadlıqla keçdim. Bütün İraq məmləkətində bir nəfər də olsun Allahın tak olduğunu inanaraq tapmadım. Onlara baxanda Misri aşiq, Bağdada vurğun olmuşam.

Nesiminin təbrizli yox, şirvanlı olduğunu təbrizli alımların özləri etiraf edir. Nade Əli Pəyyam Təbrizdə 1378/1999-cu ildə nəşr erdiyi çox dəyərli əsəri olan "Səkkiz yüz il Azərbaycan türkə qəzəli" kitabının 26-ci səhifəsində yazır: "Nəsimi 882 hicri-qəməri ilində Azərbaycanın qədim şeir-sənət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açmışdır." Böyük alim Qulami-Hüseyn Beqdelinin Tehranda 1363/1984-cü ildə nəşr etdiyi kitab isə belə adlanır: "Divane-Emad əd-Din Seyyid Əli Nəsimi Şirvani". Mənca, əlavə şəhərə ehtiyac yoxdur.

Bu yerde Türkmanstan alımlarının Nasimini türkmənləşdirmək yönündəki fəaliyyətlərinə də münasibət bildirməliyik. Dramaturq, aktyor, bəstəkar, şair, filologiya elmləri namizədi, professor, beynəlxalq Məhtumqulu mükafatı laureati Nazar Qullayev 1972-ci ildə Aşqabadda Nəsiminin şeirlərini "Şıqırlar" (Şeirlər) adlı kitabda çap edərək onu türkmen xalqının şairi kimi təqdim edib. Orta yüzyilliklərdə bütün oğuz türklərinə verilən "türkiman" adının etnonim (xalq adı) kimi qəbul etdiyi üçün bu böyük şəxsiyyət səhəv yol verib. Onun bu səhvini sonradan, 1993-cü ildə Nəsiminin 3 cildliyini (Cəsitt Əmadətdin Nəsimi, Aşikabat, «Türkmenistan») nəşr edən filologiya elmləri doktoru Rahman Rejebov və filologiya elmləri namizədi Şamuxammet

Qandımov da təkrar ediblər. Kitabın birinci cildinin giriş hissəsində türkmen qardaşlarımızın Azərbaycan filoloq alımlarına seziplen kinayələri isə əsaslıdır. Onların əsas gətirib söykəndiliyi mənbə XVIII yüzil türkmen şairi Nur-Mühəmməd Əndəlibin poemasıdır. 2011-ci ildə Türkmenistanda 350 illiyi təntənə ilə qeyd edilən böyük şair Nur-Mühəmməd Əndəlib (təxminən 1712 - 1780) folklor və ədəbi mətnlər əsasında "Leyli və Məcnun", "Yusif və Züleyxa", "Baba Rövşən", "Zeynal Ərab", "Məlikə Mehrin-Nigar", "Oğuznamə" adlı poemaları ilə yanaşı "Nəsimi" adlı əsər də yazib. Poemada göstərilir ki, kafirlikdə ittihad edilib öldürülən Hellac Mənsur yandırılır. Zünnun onun külündən bir az saxlayır. Guya Misiri coşqın sellər alanda Zünnun bu kündən dənizə atır və su sakitlaşır. Kül olan köpüklü sudan içən Hələb əmərin qızı hamilə qalır və Nəsimini doğur.

*Rovayat kıldı andan baqzı ravi,
Yayıldı aləmə çün boldu çavı.*

*Xalap şaxı qızı içdi köpükni,
Qabardı qarunu ol gösterdi yükni...
Əmir atadı oqlunu özünün,
"Nesimi" qoydı oqlunu qızının...*

Bir anlıq təsəvvür etsək ki, rəvayət həqiqətdir, axı bu halda da Nəsimi türkən yox, misirlər olur. Türkmenistandı alımların Nasiminin türkən olduğu fikirlərini sübut etmək üçün əfsana yönü bu poemadan tarixi fakt kimisi istifadə etmələri heç bi tənqidə dözmür. Nəsiminin türkənə yazmadığı da həqiqətdir.

Abbası xəlifəsi Müqtadır Billahın səriyilə 26 mart 822-ci ildə "ənəl-Həqq" -mən Haqqam dediyi üçün müşrik kimi edam edilən Əbu əl-Muğit Hüseyin Mənsur bin Muhəmməd Beyzavi əl-Həllac və böyük mütəsəvvif Zun-Nun Əbu Faid Savban ibn İbrahim əl-Misri (796-858) XIV yüzil şairi Nəsiminin dünyaya gelməsində vasitəçi ola bilməzdilər. Bir də, Hellac Mənsuru qəl-

edəndən sonra yandırımayıblar, Bağdadda "Dar üs-Səlam" qəbirşarlığında dəfn ediblər.

Nəsiminin türkmen olmadığını sübut etmək üçün heç olmazsa, ondan hər hansı bir beysi oxumaq lazımdır. Nəsiminin dili Azərbaycan dilinin Şirvan ləhcəsi olduğu heç bir filolog üçün mübahisə mövzusu yaratmur. Şirvan dialektində ən xarakterik hal sözün ironik qoşmasıyla birgə işlənməsidir.

*Sidqü səfəvîl zövq ilən Həqqə ullaş və vasil ol,
Zənnii güməna möhtəmil olma "ağər-mağər" kimi. [1, s.100]*

Bundan başqa, Nəsimi şeirində indi də işlənən dialekt sözlərinə rast gəlmək mümkündür.

*Gəl, ey ömri-əzizimden əzizim,
Ki, sənsiz keçədür ömrümənənəvər. [1, s.198]*

Nəsimi boş, mənasız məfhumunu bildirən "əbəs" sözününe "var" şəkilçisini artırmaqla, şirvanlıların fikri ironikləşdirməklə gücləndirmək üsulundan bəhərlənib.

*Hər kimsə səni görməz, görməz səni hər kimsə,
Kəndin çəkədir hicran, hicran çəkədir kəndin.*

*Hər kim sözün eşitdi, eşitdi sözün hər kim,
Təhsin qıladır az can, az can qıladır təhsin.*

Nümunələrdəki "keçədir"(keçir), "çəkədir"(çəkir), "qla-
dır"(qlır) sözlərindəki (-adir)², dörd variqli (-dir)⁴ şəkilçi yeri-
nində ancaq Şirvan - Quba arealında işləniib, dialektdə indi də qalmaqdadır.

Başqa bir örnək; ancaq Şirvan ləhcəsinə xas olan qrammatik xüsusiyyət; feile (-lıq)⁴ şəkilçisinin artırılmasıdır. Nümunədəki yönülü halda olan "etməkligə" sözü Azərbaycanın özgə dialektlərində işlənmir.

*Ey Nəsimi, ahu çeşmin şikar etməkliga,
Dəsti-qüdrət kim sana əbər kəman olmuş dürur.*

"Əlindən qapmaq" ifadəsi zorla tutub almaq mənasında ən çox Şirvan dialektinə məxsusdur.

*Qapdı əlinən zülfüni cövrü cəfəsi çox fələk,
Aşıftəyəm Məcnun kimi zarı pərişan, qandasan? [1, s.482]*

Divan şeirində "gül", "sədbərg", "vərd", "qole-sorx" və s. sözlər qızılıqlı mənasını ifadə edir. Klassik ədəbiyyatda Nəsimi yədək heç kəs "qızılıgül" sözündən istifadə etməyib.

*Hilalə döndü qəmər qaşların hilalindən,
Boyandy qanə qızılıgil yanağın alındən. [1, s.152]*

Ancaq zahiri simaya aid edilən qədim "göyçək" sözü, daha geniş mənali sinonimi olan gözəl sözü ilə birgə və ayrıca Şirvan bölgəsində işlənməkdədir. Nəsimi Şirvani bu sözü bir qədər özü-nə kinaya çalarında şeira gətirib.

*Zakıram, zikr eyləram, yəni ki, şeyxəm, sufiyəm,
Gör nə göyçək ad ilə aləmdə məzkur olmuşam. [1, s.427]*

Zahir aləmində batınınə, iç dünyasına deyil, zahirinə görə zikr edildiyi üçün Nəsimi klassik ədəbiyyatda işlənməyən bu sözdən istifadə edib.

Qədim tibb kitablarında insanın qara ciyəri mərdliyin, tem-
peramentliyin mənbəyi kimi göstərilir. Qorxağa Şirvanda indi də, qara ciyərin yoxmuş ki, mənasına gələn "ağcigar", "cigərsiz" deyirlər. Bunu Nəsimi də deyib:

*Günəşindən uş yanağın cigərim tutuşdu, yanar,
Na bilir bu həli şol kim, qaragiilü bicigərdir. [1, s.266]*

Nəsiminin dilində elə sözə rast galırıq ki, ancaq Şirvanda işlənir. Bu "kokkuh" və ya "qoqquh" sözüdür, bayquş deməkdir,

ərəbcəsi بُرمَه "bumə", farscısı بُرْجَد "cüjd" dür.

بر عشق نو اي مهرو عاشق چو منى کو کو
نار سر ویرانها چون ککوه زند کو کو

(Dər eşge-to, ey məhrū, aşağı çu məni ku? Ku?
Ta dər sare-viranha cun kokkuh zənəd "ku-ku".) [2, s.276]

Tərcüməsi:

*Ey ayızlılı, sənin eşqində mənim kimi aşiq han? Han?
Viranələrin başında cünni, bayquş "ku-ku" vurur.*

Viranələrdə xəzinə gizlədilər, və ya xəzinə olan yer viranə qalar. Burada da xəzinə sahibi, bəy quş olan bayquş yuva qurar, xəzinənin olduğundan camaata xəbər verər, onu düz başa düşməzərlər, ulayırsan deya onu qovarlar, hətta öldürmək istərlər. Şəhər irfan əhlilin bu halını bayquş obrazında və səs cinaslarıyla necə də gözəl təqdim edə bilib. Fars dilində olmayan türk mənşəli təqlidi qadımlı söz kimi "kokkuh" bayquş monasında ancaq Şirvan ləhcəsində qalmaqdır. Çətin xarakterli adama indi də deyirlər ki, "əgər xasiyyətini deyişməsən, kokkuh quşu kimi tak qalarsan". Nəsiminin poeziya lüğətində "bayquş" sözü də var.

*Köñül Laçın deyü düşdü ki, ala şol Göyərçini,
Göyərçin Bayquşa düşdü, yazılıdır imdi Laçınə.*

*Cahanda kimse görməmiş ki, bayquş ala Göyərçin,
Qəzayı-asimanidir bu bəla gəldi Göyərçinə. [1, s.60]*

Məsləkiniñ naşiri olduğu məkanlarda bir müddət qalıb, yeni yerlərə köç etdiķdə, onunla ilk dəfə tanış olanlar çıxdığı məkanı öyrənib haradan olduğunu qeyd edə bilirdilər. Ona görə də, Nəsiminin əsl vətəni unudularaq, müxtəlif arazilərdən olduğunu baradə çeşidli təzkirələrdə müxtəlif qeydlər edilmişdi. Nəsimi qürbətə gizli missiya ilə getmişdi. Əmir Teymur, həmçinin ayrı-

ayrı ölkə və şəhərlərin hakimləri hürufilərin əsas məqsədlərini başa düşdükleri, ölkələrinin əmin-amanlığı üçün təhlükəli olduqlarını bildikləri üçün onları həmişa təqib etmişlər. Nəsiminin həmişə öncül olduğu hürufi cəmiyyəti yetkin siyasi qüvvə kimi şəhər saydıqları üsul-idarələrlə aktiv mübarizə aparırdılar [20]. Həç bir mübarizə ölüm-itimsiz, qan-qadasız keçməyib. Təkcə bunu demək kifayətdir ki, 845/1441-ci ildə Qaraqoyunu süläləsindən olan, özü Həqiqi təxallüsülla hürufi istiqaməli gözəl şeirlər yazar Müzəffərəddin Cahansah (1397-1467) Təbrizdə 500-a qədər hürufini qətlə yetirtilmişdi. Buna görə də, bütün gizli iş aparan siyasi mühacirlər kimi Nəsimi də, qohum-əqrəbasının salamatlığından ötrü, tanınmamalı, əsil-nəcabətinə, haradan gediyini, özü haqqında əsl informasiyanı dəyişik formada deməliydi.

Fars divanında Nəsimi bu hali "vəssələm" rədifi qəzəlinin bir beytində belə qələmə alıb:

اى سالك از مقام ائالحق سخن مگو
سرها بیین که بر سر دار است و السلام

*(Ey salik, əz məğame - "ənəl-Həqq" soxən məqu,
Sərha bebin ke, bər sare-dar əst, vəssəlam!) [2, s.241]*

Tərcüməsi:

*Ey irfan yolunun yolçusu, "Mən Haqqam"
məqamından danışma,
Başlara bax ki, dar ağacı üstündədir, vəssəlam!*

Hürufilər adının və əsli-nəsəbinin təhlükəsizlik üçün gizli saxlanılmasını vacib bilirdilər. Bu baradə Nəsimi farsca tərcibəndin bir beytində buyurur:

مایم فلان مگوی مارا
کمروز فلان بن فلان

*(Mayim felan məquy mara,
Ke emruz felan bən felani) [2, s.342]*

Tərcüməsi:

*Bizik, bizə demə ki, filankassız,
Ki, bu gün filankəs oğlu filan kəssiz.*

Məsələnin necə ciddi olduğunu təsəvvür etmək üçün 804/1394cü ildə Əlincədə qədə edilən Nəsiminin ailəsilə bağlı yazdığı məktubdan bir cümləni göstərmək kifayətdir. "Şirvanlı libası gəyərək alçatmaz dağılıq yerlərə çəkilsinlər və adlarını dayışsinlər."

Təzkirələrdə Nasimi ilə bağlı məlumatın qarşıq, bir-birindən uyğunluqla olan fərqiñin əsas səbabını burada axtarmaq lazımdır. Onun təhkiyə dili də, şeirindəki dialekt xüsusiyyatları də, irfan qaynağı da şirvanlı olduğuna dəlildir. Başqa cür düşünenlər, Nəsiminin sağlığında Yaxın Şərqiñ, o cümlədən, Şiraz, Bağdad, Təbriz, Qahire, Osmanlı dövlətinin demək olar ki, hər bir məntəqəsindən minlərlə mürütidin irfan məbədi olan Bakıya, Seyid Yəhya Bakuvinin (1396-1459) hüzuruna gəlib ondan elm öyrəndiyini yəqin ki, bilməmiş olmazlar.

ای نسیم چون خدا گفت ان ارضی و ماسمه
خطه باکر بجا بگزار کین جای تو نیست

(Ey Nəsimi, çün Xoda qoft: "İnnə ardi vasia",
Xütteyi-Baku beca beqozar, kin, cayı-to nist.) [2, s.62]

Tərcüməsi:

*Ey Nəsimi, "şübhəsiz, yerim sənin üçün genişdir",
çünkü Allah söyləyib,
Bakinin çıx çevrəsindən get ki, heç yerin deyil.*

Beytdəki "İnnə ardi vasia" cümləsi Qurani Kərimin 29 ƏNKƏBUT surəsinin 56-ci ayasından alınmışdır. Ayə tam halda belədir:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
يَا عَبْدِيَ الَّذِينَ أَنْتُوا إِنْ أَزْبَسْتَ قَاتِلَيْكَ لِغَيْرِكَ

(yā 'ibadiyə əl-ləzīnə 'amənū 'innə 'ardī vāsi'atun
fə'iyyət fā'budūni)

Tərcüməsi:

"Ey itəetkar möminlər! Mənim ərzim genişdir,
mənə itəet edin."

İrfan elmi ilə dolu ruhi-rəvan şairə artıq Bakı mühiti dar gəlir, Allaha daha yaxşı itəet etməkdən ötrü, biliyini yaymaq üçün buradan dünyanın başqa yerlərinə getmək istəyir.

*Əz qeybi-hüveyyat mana nitqi-əhədiyyət,
Aytdı ki, fəqir oll
Tərk eylədim uş müllk ilə malu Vətənəi can,
Yüz tutdum iləllah. [1, s.524]*

Beytdə şair böyük missiyasını gerçəkləşdirmək üçün mülkü-nü, malını, vətənini, hətta məcazi mənada canını tərk edən fəqir halda olduğunu etiraf edib.

Əvvəlcə Seyyid, sonra Seyyid Nəsim təxəllüsünü Nəsimi ustası Seyid Yəhya Bakuviyə bənzəmək üçün yaradıcılığının ilk dövrlərində götürdüyüünü ehtimal etmək olar. Bakuvinin Manisa və Bakıda mühafizə olunan əlyazmalarındaki farsca bütün qəzəl-ləri Seyyid təxəllüsüle yazılıb:

مَدْنَدْ اسْمَوْ رَسْمَ شَدْ كَلْي
سَابِدْ دَرْ خَيَالْ مَنْ بَيْنَمْ

(Seyyid esmo rəsm şod kolli,
Sayeye dər xəyal mibinəm)

Tərcüməsi:

*Tamamən Seyyid ad və surət oldu,
Kölgəsini xəyalda görürəm.*

Nəsiminin bu təxəlüsle bağlı şeiri çox azdır. Görünür, şairin yaradıcılığında yetkinlik çox sürətlə getdiyiindən, ilk yaradıcılığından az şeirini seçib divanında saxlayıb.

*Seyyidin razü niyazi, məhrəmi sənsən bu gün,
Həm səna gəlmisi əzəldən sidqü iqrarun mənim. [1, s.148]*

*Seyyidin könülləndə sənsən, səndən özgə nəsnə yox,
Həm dilində bu fəqirin daim aydır: "Ya Əħħad!". [1, s.506]*

*Seyyidü sadat mədhin söylədi Seyyid Nəsim,
Tutiyi-şirinməqalə nitqdən tökdü şəkər. [1, s.482]*

Nəsimi poeziyasının qayasını təşkil edən irfan özüllü ədəbiyyata xas əsas xüsusiyyətlərdən biri da gizlilik, rəmzlə dillə anlaşmaqdır. Bu gizlilik Peyğəmbər hədislərinin poetik şirinliklə şərh olunmasıyla aşkarlanır.

منْ أَنْ شَكَرْ حَدِيشَى كَهْ بَنْطَقْ جُونْ درْ آئِمْ
رَخْ وَ زَلْفَ مَا لَرْوِيَانْ سَخْسَتْ وَ تَرْجَامَ

منْ آنَكَهْ انْدَرْ اشْيَا شَدَهْ امْ بَحْرَفْ گُوْيَا
زَرْمُوزْ وَ وَحْ بَغْنَرْ كَهْ مَنْ اِبِنْ زَمَنْ عَادَمْ

(Mənəm an şəkər hədisi ke, benetğ cun dər ayəm,
Ruxo zolfe-mahruyan soxənəsto tərcomanəm.

Mənəm an ke əndər aşşa şodəəm behərf quya,
Ze rumuzo vəhy beqozar ke mən in zəman əyanəm.)
[2, s.231]

Tərcüməsi:

*Hədis kimi nitqə gələn man o şəkərəm ki,
Ayızzülərin iżzil və zülfil sözdiir, man da tərcüməqisiyəm.*

*Mən aşyanın içində guya hərf olmuşam,
Rəmzlər və vəhiylə man bu zaman əyan olaram.*

Hürufilər saçın qırvalığını, üzdə olan qaş, kiprik, biğ, saq-qal kimi tüklər, göz, dodaq, dil, diş, burun, qulaq, çənə, yanqa kimi üzvləri ayrı-ayrı hərflərə və rəqəmlərə bənzədirələr. Bu hərfərin yiğnağından gələn mənəni isə rəmzlər və vəhiyin köməyiyle açmaq mümkündür.

Rəmzin tarixinə ekskurs etmək cahansümül şairimizi yaxşı anlamamızı üçün zərurudur. "İrfan" və "rəmz" sözlərinin lügəvi mənələri açıqlanmadan bu xüsusiyyətin mahiyyətini dərk etmək olmaz. El-Hüseyn bin Muhammed bin el-Mufaddal el-İsfəhani (343/954 – 412/1021) "Müfrədat" əsərində açıqlayır: "İrfan" عِرْفَان söyü ərəbcə, bir şeyin izini təfəkkür edərək və dərin düşüñərək onu anlamaqdır. Bu kəlmə "ilm" əl-kəlməsindən daha dar kapsamlıdır." [38, s.692] İzahdan bu qənəət gəlmək olar ki, elm çoxsaylı faktlara əsaslanub ümumi bir qanunauyğunluq koş etməsinə rəğmən, irfan ancaq işarə, eyham və rəmzlərin sayəsində anlaşıılır.

Rəmz sözü ərəbcə, dodaqlarla işaret etmək, piçildamaq və göz vurmaq anlamına gəlir. Hal əhlində söylənilənisi vacib, ancaq toplum içində başqalarından gizli tutulan mətbəbləri aşkar etməmək üçün gizli rəmzi söz və ya işaretdən istifadə olunur. Yüzillər boyu məsləki uğrunda təqiblərə məruz qalan irfan yoluqları rəmz dilindən geniş bəhrələrənmişlər. "Rəmz" sözü Qurani Kərimdə 3Ali-İmran surəsi 41-inci ayadə keçir:

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
فَلَمْ يَجْعَلْ لَّيْكَ إِلَيْهِ الْأَنْتِلَمُ النَّاسَ ثَلَاثَةَ إِلَيْهِ الْأَرْمَذَا وَالْأَنْزَرُ زَيْنُ الْعَابِرَا
وَسَبَّحَ بِالْخَلْقِ وَإِنْ قَلَ

(qâlə Rəbbi ac'el lî 'ayatən qâlə 'eyatukə 'ellə tukallimə
ən-nâsə salâsətə eyyāmin illâ ramzən və əzkur Rabbəkə kəsirən
va sabbih bil-'asıyi və əl-'ibkâri)

Tərcüməsi:

"(Zakəriyya:) "Ey Rabbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir nişanə göstər", - dedikdə, (Allah:) "Sənin nişanən üç günün ərzində adamlarla yalnız rəmz (işarə) ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şəninə təriflər deyib şükür et!" buyurdu."

Ərəb dilində olduğu kimi, qədim yunan dilində σύμβολον (sumbolon) şartı işarə mənasına gelir. Gizli görüşlərdə bir-birini tanumaq üçün iki şəxsə verilən kiçik bir budağın sindirilmiş iki hissəsinə "sumbolon" - deyiliirdi. Sonradan bu söz "simvol" şəklində düşdü. Gizli sözü ünvanına dürüst çatdırmaq üçün qədim yunanların istifadə etdiyi kriptoqrafiya qədim yunanca iki sözün; κρυπτός - "gizli" və γράφω - "yazıram" birləşməsindən yaranıb. Yadların məhrəm mətnlərə təmas etməməsindən; oxumamasından, dəyişdirə bilməməsindən ötrü ən qədim zamanlardan bəri istifadə olunmaqdır. Kriptoqrafiyadan poeziyada, rəmzi dil məqamında istifadə olunub.

Poeziyanın mahiyyətini iki məqamda, sənət pərlərinin anası və şeiriyyatın ilhamvericisi Mnemozinanı təsvir edərkən, qədim yunan şairi Pindar (m.ö.518 – m.ö.438), ευφεστόλο (gözəl libası) və ευφημαχανιώ (əla bacarıq) sözlərini işlədir. (Pindaricarmina. P.I. Epinicia / Ed. H. Maehler. Lpz., 1984. 7b. 15-17). Bacarıqlı şairin yazdığı şeirlər gözəl libası olmalıdır. Bu gözəl libas həm də rəmzi dil anlamundadır.

Yunanların kriptoqramundan fərqli olaraq, irfan ədəbiyyatındaki rəmzi dillə yazılmış mətnin əsas fərqi budur ki, gizli dilin aşarlarına bələd olmayanlar da arlaşıqlı sözlərin məntiqi düzümdən yaranan mətni başa düşür, ancaq ondan rəmzi bilənlər kimi tam bəhərlənə bilər. Bu hal, poetik loğzlərin, müəmmalapın tərtibinə də xas xüsusiyyətdir.

Bir keşin pirlərin yardımını olmadan özünü bilməsi mümkün

deyil. Bir kimsənin özünü yaradılış (sirrini) elmlə tapması da mümkün deyildir... Pirlər şəxsi dörd ünsürlə təkrar yoğurur və ona yenidən şəkil verirlər. Səni şəriət, təriqət, marifət və həqiqət qapılılarıyla Adəm övladının qarnından goldiyin kimi, yenidən dünyaya gətirirlər. Necə ki, bir şəxs iki dəfə doğulmazsa, Adəm (sifatını) qazanamaz. Bunlardan birisi anadan, digəri isə pirlərdən (dünyaya) gəlməkdir ki, bu məqam təqlid məqamıdır. Yəni bir kimsə anadan doğulduğunda, cəhalət nuru üzərinə doğulmuş olur. Pirinə yetişdiyində isə Həqq yolunun nuruna qovuşur. O zaman şəxs Həqqin yolunu tapıb, zətni və sıfatını öyrənə bilir. (İlm-i Cavidan, s.119)

Həzərat imam Əli belə buyurmuşdur: "Şəriət bir sudur, öncə şəriət suyunda yuyunmayan, müsəlman olmaz. Təriqət bir atəşdir. Atəşdə yanmayıyan bişməz və yetkinleşməz. Mərifət bir rüzgərdir, əsmeyinçə, sular axmaz, atış yanmaz və çiylik bişməz. Hər şey bağlanır" (İlm-i Cavidan, səh.143).

Nizami Gəncəvi "مَخْزُونُ الْأَسْرَار"da ki ikinci münacatda Allahın insanlara açıq demədiyi gizli mətləblərin rəmzi dilini anlayan arifin çağşırılıq halını bir beytdə söyləyib:

ان چه زبان و چه زبان دانویست
گلته و ناگلته پشیمانیست. ص. 11

(An ce zəbano ce zəban danist-
Qoftev naqofte peşimanist?)

Tərcüməsi:

*Bu nə dil və necə dilbilməklikdir -
Danışmaq da, danışmamaq da peşimanlıqdır? (s.23)*

Gizli sözü açıqlayıb danışmaq ona görə peşimanlıq gətirir ki, insanı ən ağır cəza gözləyir. Danışmamağın peşimanlığı isə heç kasa deməyəcəyin sirrin ürəyə azıyyət verməsidir. Nizami Gəncəvi də rəmzi poetik dilin acılarını çəkib:

نظامي اين چه اشعار است كز خاطر برون دادي
كسي رمزت نميداند زيان در كش زيان در كش

(Nezami, in ce aşar est, kez xater berun dadi,
Kesi rəmzət nəmidanəd, zəban dər keş, zəban dər keş.)

Tərcüməsi:

Nizami, bu nə şeirlərdir ki, təbindən kənara çıxarırsan,
Heç kəs rəmzinə bilmir, dilini saxla, dilini saxla.

(Gül.-İrəm, 202)

Rəmzi sözü mücərrədiyindən çıxarıb müştaqim manada anlamış, fəlakətlər gətirdiyindən dili saxlamaq salamatlığı qoruyar. Bu xüsusda Mücirəddin Beyləqani qəsidişinin bir beytində yazdırdı:

حديث من ز مفاسيل و فاعلات بود
من از كجا سخن سر ملنكى ز كجا ؟
(ليوان مجرد ص. 195)

(Hədise-mən ze "məfail" o "failat" bovəd,
Mən əz koca, soxəne-sirre-məmləkət ze koca?)

Tərcüməsi:

"Mənim səhbətim "məfail" və "failat"dır,
Mən hara, məmləkətin sırr sözü hara?"

Beytdən aydın görünür ki, Mücirəddin Beyləqanını misralarındaki rəmzlərdə dövlətin gizli saxlamaq istədiyi sırları faş etmək kimi başa düşən dövlət məmurları şairi təqsirli bılıb edam etmək istəyiblər. Birmanın olaraq, gizli sırları açanların cezası ölümüdü. Şair çəşqinlik içində qalib özünə də gülməli gələn bu ittiham qarşısında adı bir şair kimi, poetik fikirlərini əruzun qəliblərinə doldurmaq peşasına sahib olduğunu etiraf edib.

Mücirəddin Beyləqani bir qıtəsində yazdırdı:

پوي شور از دهن موسمن از آن مي آيد
که هنوزش سريپستان صبا در دهن است
ده زيان داريو خاموش بود حق با اوست
با چند عمر که او راست چه جای سخن است

(Buye-şir az dəhəne-susən əz an miyayəd
Ke, hənuzəş səre-pustane-səba dər dəhən est.
Dəh zəban darədo xamuş bovəd, Həqq ba ust
Ba çenin omr ke u rast, çe cayı-soxən əsf?
(از تاریخ ادبیات دکتر صفا 2 من 721)

Tərcüməsi:

Süsənin ağızından ona göre süd iyi galır ki,
Hələ də səba rüzgarının moması onun ağızındadır.
On dili var, danışınır, Haqq onunladır,
Elə bir ömrə çatıb ki, söziñ na yeri var?

"Ağızdan süd iyi gelmək" ifadəsi, körpələr kimi maddiyyat qayığısı çəkməyən təmİN olunmuş adam mənasında işlənir. Səba rüzgari hakimiyyət rəmzidir, süsən gülünü ona göre əmizdirməkdə davam edir ki, on dili olmasına baxmayaraq, danışın onun işlərinə qarışmur. Buna görə də, Haqq süsen gülüylədir. Ömründə belə bir mərtəbəyə qalxanlar üçün sözün na yeri var? Bu sözlərin fəlsəfəsi Mücirəddin Beyləqani üçün hayatı dərsi idi.

Sivilizasiyası olan qədim dünya xalqlarının yazı mədəniyyətində gizli dil mövcud olub. Qədim Misir, İran, Çin, Hind, Yunan, İsland mətnlərində adı insanların dilindən fərqli, xüsusi əslublu İlahi dil anlamı vardı. Misirlilərin "Piramida mətnləri", hindililərin "Riqveda", çinililərin "İ - szin" (Dəyişmələr kitabı), bizim "Avesta", islandların tilsimli poeziyası olan skald və irlandların filidləri kimi sakral və mövzusu sakrallığı yaxın qədim mətnlərda da əlahiddə İlahi dil problemi özünü göstərir.

Zərdüşt Peyğəmbərin indi əldə olan əsashi surətdə təhriflərə uğrayaraq tərcümə olunmuş "Avesta" kitabında göstərilir ki, "ziyali mərdin öyrəndiyi bilimlərdən ən xeyirlisi Ahuranın son-

suz nemətlərini göstərə bilənidir – axı o, özü qədər əliaçiq və müdrik Arta-Vasiṭi nurlandırıcı, onun müdrikiyi gizli sözü bilməyindədir.” (Yəsna 48. 3; müqayisə et: Yəsna 48. 9; 31. 3) (The Zend-Avesta. Pt III / Transl. L.H. Mills / The Sacred Books of the East. Vol. XXXI. Oxford, 1887. soh. 154).

Rəmz sirlərlə bağlı olduğu üçün gizli, şifrləi dil sayılır. İrfanın nəzəri əsaslarını hazırlayan alim-ariflərdən biri Yusif Muskuri Şirvani “Bəyan ül-əsrar lil-talibin fit-təsəvvüf” (Təsəvvüf yolunu keçmək istəyənlər üçün sirlərin izahı) adlı əsərində irfan sirlərinin mahiyyəti haqqında yazdı: “Peyğəmbər (s.) buyurur: “Elmdə gizli olan məqamlar vardır, onları ancaq alımlar bilir. Onlar bu sirləri açsalar belə, onlar inkar olunacaqlar.” Bu sərr Merac gecası Peyğəmbərin (s.) qəlbini qoyulmuşdur. O, otuz min qifil arxasında saxlanulan sirdir. O, bu gizli sirləri avam camaatin heç birinə açmamış və ancaq ən yaxın səhabələrinə və suffə (sufi, irfan) əhlində söyləmişdir. Bu sərr sayəsində şəriət qiyamət günüñə kimi fəaliyyət göstərəcəkdir.” (s.63)

Yusif Muskuri Şirvani əsərinin başqa yerində qeyd edirdi: “Elm iki cür olur: Zahiri – nitq vasitəsilə nəql olunan və Batini – qəlbin dili.” Bu dili cənnət dili də deyilir. Zahiri elm cisməndən fayda əldə edilməsi, Batini elm isə ruhun elm aləmindən faydallanması üçündür...

Möminin qəlibi təmizləndikdən, paklandıqdan sonra o, istadiyini cənnət dili ilə əldə edə bilər. Bu əldə edilən, sufilar tərəfindən “manaların usağı”(tiflül-məani) adlanır, çünki o, paklıq aləmindər və bu-İlahi (aləm ül-Lahut) aləmidir, o, müqəddəs mənviyyatdır. (s.52)

Qüdsi hədislərin birində buyurular: “İnsan mənim sirmim, Mən də onun sirriyəm.” Cəlali yüksək olan Rəbbimiz buyurur: “Gizli (batini) elm mənim sirlərimdən biridir. Mən onu öz bəndəmin qəlbinə elə yerləşdirirəm ki, başqasının bundan xəbəri olmur.” (orada,s.54)

İrfan təfəkkürü ilə yaşamaq, ətrafdakı adamlardan fərqli xüsusiyyətlər qazandırır, insani ağıllı və ədalətli edir. Ona görə də, Allah Təala Quranı Kərimdə 7ƏRAF surəsi, 199-cu ayədə buyurur:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
خُذُ الْقُلُوبَ وَأْمُرْ بِالْغُرْبَ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ
(xuzi əl-‘afva va ‘mur bil-‘urfı va ‘ə’rid ‘ani əl-cəhili’ne)

Tərcüməsi:

Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et
və cahillərdən üz döndər!

Ayadəki əmər bilgəzbi cümləsi “İrfanla hökm et!” - deməkdir. Əksər tərcümələrdə bunu düz vermirlər. İrfanın nə olduğundan xəbərsiz tərcümanlar arifin hallarından da xəbərsizdir.

Əbu Əli ibn Sina “el-İşarat vat-Tənbihat” (İşarələr və tənbih-lər) əsərində arifin hallarının təsviri belə verirdi: “Tənbih 316. Arifin müxtəlif halları var ki, digar məşğuledici işlər bir yana, ən adı piçılı səslerinə belə dözə bilmirlər. Bunlar sər ilə Haqqə yönəldiyi vaxtlarıdır. Nəfsindən bir pərdə açlığındı, ya da vüsüldən öncə sərindən bir hərəkət olduğunu bu ya vüsul halında, ya da hər seydən vaz keçib Haqq ilə qovuşq olur.., ya da gücün çoxluğu səbəbiylə iki tərəfə də yönəlməklə mümkündür. Eyni durum kəramət kisvəsi içində geri döndüyündə də olur ki, bu anda arif, Allahın yaratdığıları içində onun gözəlliylə ən sevincli olan şəxsdir.” (İbn Sina “İşaretlər ve tənbihlər” İst..2005,s.189)

Sədrəddin Konavi “Miratül-Arifin” risaləsində Şeyxul-Əkbərdən ərəbcə bir rübaini sitat götürir:

ان القرآن آن و السبع المثانى
و روح الروح لا روح الا واني
فؤادي خند مشهورى مقىم
يشاهده و عنكم لسانى

(Ənəl Quranən vas-Səb'ul-Məsəni,
Va Ruh ar-Ruh lə ruh əl-əvəni.
Qəvvəədi 'ində məşhüdī muqim,
Yəşahiduh va 'indəkum lisəni)

Tərcüməsi:

*Quran mənəm, mənəm Səbi-Məsani,
Mən Ruhum ruhuyam, bədənin ruhu deyiləm.
Könlüm müşahidə etdiyimin məqamındadır,
O, müşahidəsindədir, dilini sizinlədir.*

(Sadreddin-i Konevi "Mirat ül-Arifin" (Ariflerin aynası)
Mebkam, Konya, 2008, 174 səhifəlik, s.149 və 25)

"Mən Ruhun ruhuyam, bədənin ruhu deyiləm" misrasının
mənası Ruhun bədəndən çıxb Allaha qovuşma məqamunu göstərir.

Göstərdiyimiz nümunələr Nəsimi sözünü daha yaxşı anla-
mağımız üçündür. Şair, hatta qəriba səslənən sözlərini şeir liba-
sında deyib poetik məntiqələ onu sübüt edə bilirdi. Onun dedikla-
rinin mahiyyətini anlamayanların, həm də kəskin sözlərinə görə
şaire "dönük", "zindiq", "mülhid" damgası vurmaq cəhdləri ta-
rixi sənədlərdə öz əksini tapıb. Akademik Ziya Bünyadovun
"Nəsiminin məhkəməsi və qətli" adlı məqaləsində bu məqam
qabarıq verilib: "Şairin məhkəməsi Hələbin şeyxi, naibi və qazi-
lər qazisinin və qəbul olunmuş məzhəblərin (hənəfilik, malikilik,
şafiliyik, hənbəlilik) dördünün da nümayandələrinin iştirakı ilə
keçirilib. İttihəm ilə hənəfilərin qazilər qazisi İbn əş-Şənqaşı çıxış
edib. Hələbin naibi Yəşbək üzünü Nəsimiye tutaraq "Deyilənləri
inkar edə bilməsan, səni öldürəcəyəm" – deyir. Bu sözləri eşitcək
İbn əş-Şənqaşı Yəşbəkin məkrili niyyətini anlayır və ittihəmdan
imtiy়az edir.

Hənbəlilər şeyxi Şihab əd-Din ibn Hilal məhkəmənin pozul-
duğunu görərək, yuxarı başa keçir, Nəsiminin öldürülməsi barə-
da yazılı fatva verir, Nəsiminin tövbəsinin qəbul olunmayacağıni

qeyd edir. Nəsimi söz alıb "kəliməyi-şəhadət" gətirir, deyilənlə-
rin əsassız olduğunu bələğətli nitqi ilə sübuta yetirir. Məclisə
aylaşışın din xadimləri: qazilər, alımlar fətva ilə tanış olub onu
rədd edirlər...

Əmir Yəşbək hər dörd məzhəbin qazilərindən tələb etmişdi
ki, Nəsimini ölümə məhkum etsinlər. Baş qazı: Nəsimi Əmirin
əmrinə əsasən mühakimə olunur- desə də, qazilər və üləmə şai-
rin küfrdə təqsirləndirilmesi barədə qərara golə bilməyiblər,
məclis dağılır. Misirdən – Sultan Müyyəyəddən cavab gələnə qə-
dər şairi zindanda saxlayıblar. Cavab belə olur ki, şairin başı kə-
siliş dərisini soyaraq casadını çarmuxa çəksinlər. Fərmandə xüsusi
vurgularndır: "Carçı car çəksin. Hələbdə yeddi gün göstərilsin.
Sonra da əl-ayağı kəsilsin. Bir parçası Zülqədər oğlu Əlibəyə,
qardaşı Nəsir əd-Din və Osman Qarayılökə göndərilsin, çünki
Nəsimi onların etiqadlarını pozub." [19, s.53-56] İslama edam
cəzası var, ancaq öldürülən adamın əzələrini kəsmək, dərisini
soymaq yoxdur və ola da bilməz. Yüzilliklərin ardından baxanda
görürsən ki, islam dini hüquq elmi olan fiqhın heç bir müddəasi-
na əsaslanmayan, ancaq inkvizisiyanın vohşi qaydalarını təkrar
edən bu qətlin fərmanverənləri islam əlbəsəsində kafirlər olub.

Sözün zərrəbinə araşdırıldığının, şairlərin qətl edilməsinin
adi hal olduğu orta əsrlərdə Nəsimi öz poetik ırsini necə çatın
zamanlarda yaratdığını və onun ağlasılmaz vəhşiliklə qatlındən
sonra, bu mənəvi sərvətin təqiblərə baxmayaraq, möcüzəli şəkil-
də günümüze gəlib çatdığı faktı barədə xüsusi araşdırılmalarla
ehtiyac var.



NƏSİMİNİN KEÇİB-GETDİYİ MƏKANLAR

Nəsimi ilk şairdir ki, Yaxın Şərqiñ demək olar ki, bütün məntəqələrini gəzərək coğrafi ərazilərin adlarını məhəbbətlə şeirlərində tasbit edib. Ayağı dəymədiyi guman edilən Çin, Maçin, Fəğfur, Hind, Sind kimi Uzaq Şərq vilayətlərinin də adlarını şeirlərində şair eyni məhəbbətlə çəkir.

*Həm Xətayəm, həm Xutəm, həm nafəsi tatarinin,
Çinü Maçinü Moğolçın, həm gözəl fəğfuriyəm.*

*Mülki-İran, mülki-Turan, mülki-Hindü millki-Sind,
Mülki-Şaməm, mülki-Qeyşər, rumiyəm, ənkuriyəm.*

[1, s.424]

Şaire görə şəxsi xeyrini güdmədən Allaha on yaxın ibadət insanların gözünü açmaq, bu yolda real təhlükələri görərək özündən keçməyi bacarmaqdır. Nəsimi öz evində oturub rahat hayat keçirə bilməzdi, o başqa yol seçmişdi. Özü kimi irfan yolunu tutan böyük qardaşı Şah Xəndan Julidəmənu (1367-1426) Şirvanda saxlayan Nəsimi İslam məmləkələrində sakral bilikləri yaymaq üçün məkanlarını tez-tez dəyişir, məkansızlaşdırı:

*Bu şəhri qoyub üşṭə gedər xəstə Nəsimi,
Bədnami-cəhan oldu bədörani-filani.* [1, s.94]

*Rəvamıdır, rəvamıdır həbibi,
Ki, oda yandırasan mən qəribi?!* [1, s.93]

Nəsimi insanları cəhl zülmətinin içindən işığa çıxarmaqla İslama xidmət etməsinə baxmayaraq, hər an aziyyətlərlə üzlaşır və buna mətanətlə dözdürdü.

*Məkansız oldu Nəsimi, məkanı yoxdur anun,
Məkana siğmayan ol biməkan məkanı nə edir?!*

Məkanı bütün dünya olan, hər hansı bir mühitə siğınub qalmayı bacarmayan Nəsimi “məkana siğmayan o məkansız məkanı nə edir?” təqdimatında daha real görünür.

*Zəhid aydur: "sevma xubi, baxma anun yüzinə",
Şol həcər yürəkli ahən, yoqsa mərmərdənmidiür?*

Beyt biza iki işarəsile maraqlı geldi; “həcər yürəkli” - “ürəyi daş” söz birləşməsi 66Təhrim surəsi, 6-ci ayadə keçən “mələikətən gilezün” ifadəsindəndir, daş tərkili, rəhməsiz cəhənnəm məlekələrini göstərir və zahid mərmər heykələ bənzədir. İslam Şərqi ölkələrində belə heykəllər yoxdu, Nəsimi bu heykəlləri səyahətləri zamanı xristiyan və bütpərəslər arasında göra bilərdi.

*Canımı anbərin saçın seyd edəli kəməndinə
Rumii Xətayi dutmuşam, Çinü Tatar içindəyəm.*

*Nəqş-i-nigarmı üzünə məndə müsəvvər eyladı,
Mən bu nigari-nəqş ilə nəqşü nigar içindəyəm.* [1, s.128]

“Nigar” sözü məbədlərin divarlarına müqəddəslərin tasvirleri çəkilən freskalara deyilib, sonra macəzi mənada gözəl məfhumunu ifadə edib. Nəsiminin adını çəkdiyi coğrafiyada xristiyan və buddist məbədləri mövcuddu, belə canlı təsvirlərdən sonra çox yəqin ki, şair oralarda olubmuş.

*Söhrət afətdir, usandım söhrətinən aləmin,
Gərçi həm əladəvi əsfaldə maşhur olmuşam.* [1, s.427]

Nəsiminin gəzdiyi geniş coğrafiyada rastlaşdığı çeşidli xalqların etnopsixiologiyası ilə bağlı şeirlərində maraqlı işarələri var.

*Münəvvər əbərin türki evin yəğmaladı əqlin,
Moğul hər qanda varırsa dülşər taracı yəğmaya.* [1, s.34]

*Gəldi bəydən müştucu bir günde dört,
Bəy siza yazdırıdı bir köklilik... yoğurt!
Ol daxi, yarısı su, yarısı dürt,
Bəxşışa türkmanıNEYDİR, YOXSA KİRT?! [1, s.577]*

Tanrı (tenqri) sözü islamın gelişisiyle Allah sözü ilə əvəzlənsə də, türk xalqlarının yaşadığı geniş coğrafiyada inersiya ilə qalmadı, indi də dilimizdən arxaizm kimi çıxmayıb. Nəsimi bu sözdən istifadə edib.

*Divi-racimə, ey könül, etmə daxi mütabiət,
Tanrı sözün eşit, derəm, sidq ilə qıl müləzimət. [1, s.503]*

İslam terminolojiyasında "div" sözü yoxdur, dilimizdə qalması zərdüştılıkla əlaqədardır, şeytan mənasını bildirir. Div üçün "racim" (daşqalaq olunmuş) deməklə, şair "şeytan ər-racim" ifadəsinə yada salır.

Uzaq coğrafiyalar adlayan Nəsimi şiirində müxtəlif dinlərlə bağlı işarələr var:

*Qaşın mehrabına baş qoymayanlar,
Məgər boynunda bağlıdır səlibi?!. [1, s.93]*

Qaşın kimi ayri mehraba üzünü tutub namaz qılmayanların yəqin ki, boynundan xaç asılıb. "Səlib" xaç deməkdir. "Çələb", "səlib" – sözündən yaranıb, Tanrı mənasını verir.

*Çələb səni necə şirin dodaqlı yaratmış,
Ki, Səlsəbil utanır ləblərin zülalından...*

*Çələb Nəsimiyyə çün əskik eyləməz bir şal,
Na atlaşındən umar kimsənin, na şalındən. [152]*

Türkçə "ovğan" olmuş xaç məfhumunu ifadə edən "çələb", yaxud "çalab" kəlməsi sonradan Tanrı, Məbəd, Mövla, Xuda, Rəbb, ağa kimi mənalarda xristiyanlıq vasitəsilə süryanicədən

IX-X yüzillikdə Türkistan və Moğolustan türkçəsinə süryani xətti ilə birgə keçən bir sıra sözlərə bərabər daxil olub. "Çələbi" sözü sonradan Allahpərəst, iigid, həssas insan, küber, şəhər təbiyəsi almış oxuyub-yazmağı bacaran dərrakəli adam, şahzadə mənalarında işlənilib.

Nəsiminin gəzdiyi coğrafiyada Mani-Həyyizm (dilimizdə sahvan manixeyizm yazarları da var) onanələrinin hələ də qaldığı onun farsca divanındaki bir qəzəlində görürük:

*خیال نیست آن صورت که در فکر آورد ماتی
چه صورت نفث می بندد در این اندیشه ماتی را*

*(Xəyalat nist an surət ke dər fekr avərd Mani,
Çe surət nəğş mibinəd dər in əndişa Manira?) [2, s.28]*

Tərcüməsi:

*Maninin fikrinə gətirdiyi surət xəyal deyil,
Bu əndişiyyə Mani hansı surəti bağlaşım?*

Əlbəttə ki, həyatı bahasına İslam dini əsaslarını yeni təqdimatda insanlara çatdırmağı qarşısına məqsəd qoyan hürufilərin əsas qaynağı Quran-Kərim, Peyğəmbər və imamların hədisləri idi. Burada Allah Təalanın atributları daha düzgün və dolğun göstərilir. Nəsimi bu mənbələrdən bacarıqla istifadə edib.

*Kipriklərinlə qaşların olmuşdur İsmi-Əzəm,
Divdən dəxi nə qorxum, cün kim, pənahım oldur. [1.s.230]*

*Aləmin başına tabənda iżzilin şəmindən,
Xaliqin rəhmətidir, nuri-təcəlla tökülliür. [1, s.233]*

*Ey Kərimi-ləmyəzəl, ey Xaliqu- Pərvərdigar,
Həm sənin qatındadır sirri-nihanum aşikar. [1, s.483]*

*Nəsimi, qolbini pak et, cahan sevdalarından keç,
Ki, mən əbdəm və ol Mövla ki, nəsnə girməz araya. [1, s.484]*

"Xuda", "Pərvərdigar" kimi qədim fars sözlərilə yanaşı, islamıyyatdə qəbul olmuş Əsməi-Hüsna elmindəki adları, ən böyük ad mənasına gələn "İsmi-Əzəm" i də Nəsimi şeirlərlə yazdıığı dualarda zikr edir.

"Ya Rəbb" müraciətilə gecə-gündüz dua etdiyini belə ifadə edir:

بَشِّنُوْكَهْ فَرِيادْ وَ فَخَانْ دَرْ مَسْكُوتْتْ
اَزْ يَارِبْ هَرْ شَامْ وَ دَعَائِيْ مَهْرَ ما

(Beşnū ke, çə fəryado fəğan dər mələkutəst,
Əz "Ya Rəbb" hər şamo duayı-səhəre-ma)[2, s.31]

Tərcüməsi:

*Eşit ki, mələklərin arasında nə fəryad və fəğandır
Bizim "Ya Rəbb" – deyə gecə-glündüz duamızdan!?*

Nəsiminin hürufi olmasının səbəbkəri, "Ənfüs və Afaq", "Cavidani-nameyi-kəbir", "Növməname" və "Məhəbbətname" adlı əsərlərin müəllifi Həkim Seyyid Şah Fəzlullah ibn Əbu Məhəmməd Əbd ər-Rəhman Cəlal əd-Din Nəimi (6 Zilqədə 796-ci il / 2 sentyabr 1394-cü ildə əlli altı yaşında Əlincə qalasında boynu vurularaq edam edilib) haqqında yazırlar ki, "nəsəbi doğru seyidlərdən sayılırdı. Ərəbcə elmlərdə, cıfr, hüruf və əsma elmlərində məharəti idi. Bacarıqlı həkim idi." Onun, həm də şairliyi vardi. Nəsiminin farsca şeirlərindən başqa, dilimizdə bir qəzəli biza məlumdur:

*O gün ki, zaman nahiyyeyda idi,
Vücudu olan Haqqi-Tala idi.*

*Vücut şəhrinə ölgün atdım qədəm,
Ki, var Yusif ilə Zülleyxa idi.*

*Fəriştə mənə səcdə etdi o gün,
Ki, Adəm ilə var Həvvə idi.*

*Mən əvvəl dəm həyatımı bilmış idim,
Ki, Məryəmdə gizli Məsiha idi.*

*O gün kim, cəhanda həyat yox idi,
Dar ilə danışan da Musa idi.*

*İnan, nəğsi-əşyani mən görmüşəm,
Ki, zati onun nəğsi-əşya idi.*

*İllahi pərəstiş edər sər İllah,
Pərəstiş də onda hüveyda idi. [37, s.41]*

Göründüyü kimi, Nəsiminin qəzəli poetikanın elementar tələblərinə cavab vermir; həm əruz təfələrinin sinması, həm eyni mənali "hüveyda" sözündən iki dəfə qafiyə kimi istifadə etmək yolverilməzdür. "Musa" sözünün axırıcı hərfi "ya" olduğu üçün bu qəzəldə qafiyə ola bilməz.

Nəimi farsca divanındaki şeirlərində daha uğurlu istedad nümunəsi göstərə bilib.

Nəsiminin şeirlərində tez-tez rast gəlinən Qurani Kərimin mətnindən gələn "فَقُلْ اللَّهُوْ فَأَزْلَى الْحَمْدُ لِلَّهِ عَلَيْهِ وَبِاللَّهِ نَصِيبُ مَا أُنْتَ مَنْتَ" (va la tətəmənnav mə fəzzələ Allahu bihi bə'dakum'ələ bə'din lili ricəli nəsibün mimmə aktəsəbū va lili nisə'i nəsibün mimmə aktəsəbənə va as'əlū Allaha mün fəzlihi 'inna Allāhā kānē bikulli şey'in 'alimən)

*بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
وَلَا تَنْتَهُوا مَا فَطَنَ اللَّهُ بِهِ بِغَنِمَتْهُ عَلَيْهِ بِغَنِمَتْهُ
وَلِلْبَشَرِ نَصِيبُ مَا أُنْتَ مَنْتَ وَلِلَّهِ إِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلَيْهِمَا*

(va la tətəmənnav mə fəzzələ Allahu bihi bə'dakum'ələ bə'din lili ricəli nəsibün mimmə aktəsəbū va lili nisə'i nəsibün mimmə aktəsəbənə va as'əlū Allaha mün fəzlihi 'inna Allāhā kānē bikulli şey'in 'alimən)

Tərcüməsi:

Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərin-dən üstün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi

(özünüze) arzulamayın. Kişilerin öz kazandıqlarından öz payı, qadınların da öz kazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütündən (mərhamətindən) isteyin! Şübəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir.

(V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)

*Pərdə üzündən götüür, ey, suratin
Fəzli ilahi ilə rəhimanımız. [1, s. 324]*

62 Əl-Cumə surəsi 4-cü aya

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
ذَلِكَ الْفُضْلُ اللَّهُ بِيُوْنِيهِ مَنْ يَشَاءُ فَإِنَّ اللَّهَ ذُو الْفُضْلِ أَعْلَمُ

(Zəlikə Fadlu Alləhi yu'utihu mən yaşə'u va Alləhu zü əl-Fadli əl-'ažimi)

Tərcüməsi:

Bu, Allahın istədiyinə əta etdiyi mərhamətdir (kərəmdir).

Allah çox böyük mərhamət (kərəm) sahibidir!
(V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)

Ayədən gələn Fazlullah (Allahın lütfü) ifadəsini şair şeirdə böyük ustalıqla istifadə edə bilib:

اى نسيمي با تو چون دارد نظر فضل الله
قید زندانش همه لطفست و احسان غم مخور

(By Nəsimi, ba to çun darəd nəzər,
Çeyde-zindanəş həmə lotf əsto ehsan, əhməxor.][2, s.193]

Tərcüməsi:

*Ey Nəsimi, çün səninə yardım Fəzli-İlah,
Say onum zindanını lütf ilə ehsan, qəm yemə! [6, s.66]*

Beytin mənasından görünür ki, bu qəzel şairin son əsərlərin-dəndir.

10 Yunis surəsi 58-ci aya

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
فَلَنْ يَغْضِلَ اللَّهُ وَبِرْ خَيْرِهِ فَبِذَلِكَ فَلَيُنْخَرُوا هُوَ خَيْرٌ مِّمَّا يَعْتَقِدُونَ

(qul bifadli Allahi va birəhmətihi fabizəlikə felyəfrəhə
huvə xeyrun mimma yecma 'una)

Tərcüməsi:

(Ya Rəsulim!) De: "Allahun ne'məti və mərhaməti ilə -
ancaq onunla sevinsinlər. Bu onların yiğdiqlarından
(fanı dünya malından) daha xeyirlidir!"
(V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)

Göstərilən ayənin verdiyi imkanları bir tüyüğunda Nəsimi
belə ifadə edir:

*Nagħażżeen bir şaha düişdii könlümüz,
Üzzi bədrü mahə düişdii könlümüz.
Ta ki, Fəzlullahha düişdii könlümüz,
Uş haqqi raha düişdii könlümüz. [1, s.587]*

4Ən-Nisa surəsi 83-cü aya

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
وَإِذَا جَاءَهُمْ أَمْرٌ مِّنْ أَنَّا لَمْ يَرْجُوا بِهِ قُولًا رَّأَوْهُ إِلَيْهِ الْمَسْوِلَ وَإِلَيْهِ
أُولَئِكَ الْمُرْءُونَ مِنْهُمْ تَعْلَمُ الظَّنُونَ وَسَتَبِعُونَهُ مِنْهُمْ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْهِمْ وَرَحْمَتُهُ
لَا كُفَّارُ الْمُشْرِكَاتِ إِلَّا قَبِيلًا

(va 'izə cə'ahum 'əmrün mina əl-amni 'əvvi əl-xəufi
'azeə'ū bihi va ləv rəddühu 'ilá ər-Rəsüli va 'ilá 'ulī əl-amri
minhum lə 'aliməhu əl-ləzînə yəstənbütünəhu minhum va
lələhə fədlu Allahı 'aləykum va rəhmətuhi ləttəbə 'tumu əş-
şaytana 'illə qañılən)

Tərcüməsi:

Onlara (münafiqlərə bə'zi müsəlmanların sadəlövhiliyү
üzündən döyuş meydanından) əmin-amanlıq və ya qorxu xə-

bəri gəldikdə dərhal onu yayarlar. Halbuki əger (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbər və ya özlərindən (mö'minlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydilar, elbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədə uyğun olub-olmadığını tə'yin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsnə olmaqla, Şeytana uyardınız.

(V.Məmmədəliyev və Z.Bünyadovun tərcüməsi)

چنان مدعی سهل است و جو طغة دشمن
نظر چون با نسیمی هست فضل حق تعالی را

(Cəfayi-moddəi səhl əsto covre-təəneyi-doşmən,
Nəzəre çon ba Nəsimi həst Fəzle-Həgəge-Təalara.) [2, s.28]

Tərcüməsi:

Nə qorxu müddəi təəni və ya düşmən cəfəsindən,
Nəsimi çün siğnumışdır belə Fəzli-Təalaya. [6, s.12]

beyti göstərdiyimiz ayədəki “Əgər ﷺ فَضْلُ اللَّهِ (Allahın lütfü) (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsnə olmaqla, Şeytana uyardınız.” cümləsinin əsasındadır. Allahın fəzli, hürufiləri şeytandan qorumaq üçün göndərilən Fəzlullahə işarə də ola bilər. Şair burada Fəzlullah sözünün avəzinə فضل حق تعالی Fəzli-Həqqi-Təala deyir.

Nasimi son dərəcə müdrik və kamıl şəxsiyyətdi, məgər o bilmirdi ki, Allahdan adam, adamdan Allah olmaz? Bunu qarışdırırlar, şairi hətta Allaha şərık qoşmaqdə günahlandırırlar. Bu isə dahi şairimizə böhtandandır.



NƏSİMİ ŞEİRİNİN QAYNAQLARI

Nəsiminin bütün yaradıcılığı zamanında mövcud olan bütün elmlərin özülü üzərində möhkəm qurulduğundandır ki, zəmanların müqavimətini qararaq əbədiyyətə doğru istiqamətlənib. Fars divanında bir beytde şair aldığı elmləri belə açıqlayır:

چون کمال معرفت کریم از فضل آلاه
عالم تعلیم علم علم الاصح شدیم

(Çün kəmali-mərifət kərdim əz fəzle-İlah,
Alime-talime-elm, elmi ül-əsma şodim) [2, s.242]

Tərcüməsi:

Allahın fəzlindən kəmali-mərifət etdik,
Elm təlim edən alım, Əsməi-Hüsna elmi olduq.

Əsməi-Hüsna elmi Allahın 99 adını özündə ehtiva edir. İnsanlar saflaşdırıqca bu adlara layiq olduğunu sübut edə bilir.

Bütün irfan məktəblərinə nazəri və təcrübə sahələrlə vacib öyrənilən elmlər içində 朏 tibb (anatomiya, fiziologiya, müxtalif müalicə texnologiyaları), 朏 nücum (ulduz elmləri sistemi), 朏 fəlsəfa (islam, zərdüşti və yunan fikir tarixi), 朏 kəlam (Quran-Kərim, Peyğəmbər və İmamların hədis mətnləri əsasında məntiq, sərf, nəhv, fəsahət, bələğət), 朏 irfan (əsməi-hüsna, elm ül-lə-duni, simiya, rimiya, kimiya, limiya, elm ül-həvəs, ilm ül-vəqfi) sahələri mükəmməl öyrədildi. İndi “parapsixologiya”, “okkul-tizm” adlandırılın elmlər sistemi sadalanın elmlərin çox cüzi hissəsidir. Bundan başqa, xüsusi istədədi olan seçmə saliklərdən ibarət olan yaradıcı qrup, ayrıca 朏 موسیقی musiqi (muğam, qəvvali, iqqa, üsul, ədvar, rəqs) və 朏 شعر şair (bəyan, məani, bədi, əruz,

qafiyə) elmlərinə həm nəzəri, həm də təcrübə şəkildə yiyələnirdi. Öyrənilən biliklər təriqət sferasından çox kütəvıləşməmək üçün kodlaşdırınlı, xüsusi rəmzi dillə yazıldırdı.

*Ayın hilali azərçi Günsədən alır nur,
Bu Ayı gör ki, Günaş nur alır hilalindən.* [1, s.152]

*Kəşf oldu sərr xali-xatindən Nəsimiyə,
İlm il-Əruz içində "MəfAilü FƏLLAT".* [1, s.498]

*Həqqi bilən bilir bu gün eşqi hadisi-pürbəla,
Nəhəvə Sərfi neylər ol şəhidi-Kərbəla!*

*Məntiq ilə Məniyi çox oxuma, bu gün yenə,
Gəldi, gatirdi bigüman müdhəti-eşqi-həl-əta.* [1, s.487]

beytlərindən aydın görünür ki, Nəsimi sadalanan elm sahələrinə bir alim arif kimi mükəmməl yiyələnib.

İrfan bir qadər fəlsəfə, bir qadər də din olmaq etibarıyla həm hayat və düşüncə tərzi, həm də elmi qaynaqdır. Bu elmə görə, Allah aşiqının ruhu 40 mənzil, 7 məqamdan keçir.

Mənzillər: niyyət, inabət, tövbə, iradət, cəhd, müraqəbə, səbr, zikr və fikr, müxalifət ün-nəfs, riza, müvafəqət, təslimiyət, təvəkkül, zöhd, ibadət, vəra, ixlas, sidq, xövf, rəca, fəna, bəqa, eyn al-yəqin, mərifət, vilayət, səvg, məhəbbət, vəhdət, qürb, üns, visal-vüsal, kəfi, hüzur, təcrid, təfrid, inbisat, təhəyyür, nəhayət, təsəvvüf, qurban-qürb.

Məqamlar: seyr ilə-Allah, seyr-lıllah, seyr ali-Allah, seyr mə-Allah, seyr fi-Allah, seyr ən-Allah, seyr bi-Allah.

Yeddi vadi qəlbərin sırr mərtəbələridir: tələb, eşq, mərifət, istiqət, tövhid, təhəyyür, fəqr.

İrfan rəmzləri yuxarıda göstərilən anlayışların məğz və mənasını siravi oxucudan gizləməklə arıflərə çatdırmaq missiyası daşıyır.

Şeirşünashığın Əruz, Qafiyə, Üsul, Bəlağət; Fəsahət, Məani, Bəyan və Bədi elmlərindən qaynaqlanan Nəsimi şeirin ecazını indi dəqiqliklə təyin etmək çox çətindir. Nəsimi kimi sənətkarlar onları narahat edən ictimai-siyasi hadisələrin yaratdığı mövzuları, sakral-irfanı fikirləri aşiqanə cəzibənin yaratdığı hissi poetik deyimləri pozulmaz poetik qanunların sərt tələbləri çərçivəsi daxilində gözəl ifadə etməyə məcburdur. Şeirşünaslıq doktrinasının formalasdırıcılığı, hamı üçün eyni olan xüsusi poetik tələblərə cavab verib sənətkar fərdiyyəti ilə fərqlənmək olduğunu qeyd etməlidir. Ona görə də, bir əsrərde minlərlə şeir yazan olduğu halda, onurlarla, bəlkə daha az seçnə şeirin qaldığı təaccüb doğurmur. Şairlər mütləq mənada poetika qanunlarına riayət etməliydi. Yüzüllikdə böyük bütün sənətkarlarla şamil edilən eyni tələblər bunlardır:

1.Vəzni eyniliyi; əruz vəzniinin məlum bəhrərinin məlum təfiilərinin ritmi,

2.Qafiyə, radif quruluşu eyniliyi,

3.Badii tasvir və ifadə vasitələri eyniliyi,

4.Poetik janr və şəkillərin struktur eyniliyi,

5.Rəmz eyniliyi,

6.Məzmun eyniliyi; şairlər eyni mövzunu işləməklə mürsidi-lə mürid arasında rabiənə bərpa edir, həm də özünü güvəndə özündən əvvəlki ustaddan daha üstün sənət ecazı göstərmək istəmişlər. Bu yad dildən gələn epik mövzulara da aid idi.

7.Deyilən sözün dini postulatlara müxalif olmaması.

8.Mövcud üsul-idarəyə müxalif olmamaq, hökmədari həcv etməmək.

9.Şeirdə ruhani fikrin, hissi ahəngdarlığın və elmi məlumatın olması.

Bu çoxqatlı çərçivələr daxilində canlı və gözəl söz demək imkanı son dərəcə məhdud olduğundan, şairlər poetik struktur arxitekturasını gözləməklə, poetik ornamentalistika ilə, hissələrlə bağlı deyimin daha səmimiliyi ilə, dilin tasirədiciliyi ilə, səs və söz cinaslarının harmonik tətbiqiylə, doğru söz azadlığının verdiyi

imkamlarda idarəedici piramidanın uc tində duranları belə həc vətənən çəkinməməklə, ilk baxışdan dinsiz görünən səksəndirici ruhani sözün ifadəsi ilə fərqlənə bilərdi. Müxtəlif dini və irfanı təriqətlərin qarşılara qoymuş olduğu əsas məqsəd Allahın doğru gedən yolu daha da cəlbəcidi etməkdir. Qurani Kərimin tələbile, həyat və fəaliyyət bir yarış meydani kimi qəbul olunurdu. Bəzən, bu təriqətlər arasında ən xırda məsələ üstündə çəkişmələr yaranır, klerikal bürokratiyanın fətvası ilə edamlar baş verirdi.

Ziyalı təbəqənin savadsız kütlə ilə fərqi qədər irfan əhlinin sırazi oxumuşlarla müqayisə nisbəti vardi. Elm ül-həvəs və elm ül-qəribiyə adlı elmlər sferasına daxil olan nihani-ruhani bilik sahələrindən elm ül-cifr, elm ül-ləduni, elm üs-simiya, elm ür-rimiya, elm ül-kimiya, ül-limiya, elm ül-himiya, elm ən-nöqtə, elm ül-hürruf, elm ər-rəqəm, elm ül-vəqf kimi bir sıra başqa elmlərə yiyələnməklə yanaşı, özürün və ətrafdakı insanların ruhuyla işləmək bacarıq və vərdişlərinə malik olan irfan əhlinin də müxtəlif silkləri və ruhi səviyyəsi mövcuddu. Qəribə deyil ki, bu elm və vərdişlərden xəbəri olmayan fəqihlər irfan əhli üçün məhkəmələr qurur, onları ən dəhşətli üssullarla dindən çıxmışlar kimi edam etməyə fətva verirdilər. Hal bu ki, irfan əhli Allahın ən yaxın zümərəndə, onların irfan rəmzlərilə dedikləri ilk baxışdan şəthaniyyə kimi seziklərə də, dərindən diqqət yetirilirsə, Qurani-Kərim ayələrinə və hədisişlərə dayanaqlı sözlər olduğu aydın görünür.

İrfanyönüllü şeirlərdə Qurani-Kərimdən gələn “ənfasihim əlastə birabbikum?” (Mən sizin Rəbbiniz deyiləm-mi?) suali daha çox keçir. Vafasız başəriyyətə Allahın xitabı 7Əraf surəsinin, 172-ci ayəsindədir:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
زِلْ أَخْرَى رِبُّكَ مِنْ بَيْنِ آتِمَّ مِنْ ظَهُورِهِمْ لَرِبِّيَّهِمْ وَأَنْشَطُهُمْ عَلَىٰ اَنْفُسِهِمْ اَنْتَ بِرِبِّكَمْ
فَلَوْلَا بَنَى شَهُونَتَا اَنْ قَوْلَوْلَا يَوْمَ الْقِيَامَةِ اِنَّا هُنَّ عَنْ هَذَا غَافِلُونَ
(va 'iz 'əxaza Rabbukə min bəni 'Ādəmə minzuhūrihim
zurrıyətəhum va 'əşhədəhum 'al-ə'nfusihim 'əlastu

birabbikum? Qälü: bəla şəhidnə 'ən taqülü yaumə əl-qyāmati 'innā kunnā 'an həzə əqafılı nə)

Tərcüməsi:

(Ey Peyğəmbərim!) Xaturla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləm-mi?” – sormuş, onlar da: “Bəli, Rəbbimizsən!” - deyə cavab vermişdilər. (Bəla bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”

Ərəb dilində razılıq bildirən نَعَمْ “neam” sözü daha çox istifadə olunur. ədəb bəla sözünü “bəli” mənasında qəbul etməklə, Adəm övladları öz taleyini təyin etmiş oldu. Nəsimi Quran hafizi idi, ona görə də, hansı dildə yazmasından asılı olmayaraq, ayələrə istinad edə bilirdi.

*“Ənə Rabbikum” oduna necə yanmasın Nəsimi,
Bu “ənəl-Həqq”in çırığı əbədi çi yanəsərdir.* [1, s.267]

Nəsimi özündən əvvəlki əməmtürk şairlərinin heç birinə müyəssər olmayan ustalıqla böyük elmi, irfanı informasiyaları bir beytde ifade edə bilib. Şair əksər irfan şairləri kimi İmam Əlinin fəzilət, hikmat və irfan məktəbinin davamçısıdır. Həzərət Əli ibn Əbî Talib “Divan”ındakı bir qasidədə buyurulur:

تَحْرِزُ مِنَ الدُّنْيَا فَلَانْ قَنَاعَهَا مَحْلُ شَاءَ لِاسْحَلُ بِقَاعَ
[28, s.28] فَصَفَّوْهَا مَزْوَجَةُ بَكَارَةٍ وَرَاحَهَا مَقْوَنَةً، بِقَاعَ

Tərcüməsi:

“Dünyaya altüdə olma, çünkü, onun astanası məhv olmaq deməkdir, dünyaya qalmalı yer deyil. Onun gözəllikləri kədər, və ağrı ilə qarşıqdır. Onun asayışı çatinlik və narahatlıqla birdir.” [28, s.11]

Nəsiminin

Dünya duracaq yer deyil, ey can, safr eylə!
Aldanma anın alına, andan həzər eylə!

Bir halə qarar eyləməz ayyam, keçər ömr,
Ey əhl-i-nəzər, baxma bu halə, nəzər eylə! [1, s.42]

beytlərindəki oxşarlıq adı səslaşmə deyil, idraki, məsləki eyni yolun müsafirliyidir. "Dünya duracaq yer deyil", - misrası təlmih bədii figurudur, iki məna daşıyır: 1. Dünya dayanmadan fir-lanır. 2. Dünya məskən salınmali yer deyil. Hər iki anlamda fikrin bədii məntiqi pozulmur.

İmam Əlinin məşhur بِعْرَفَ نَفْسَهُ، يَعْرَفُ اللَّهَ (mən yəarəfu nəfsəhu, yəarafullah Allahı) "Özünü dərk edən Allahı dərk edər" hədisindən Nəsimi kifayət qədər çox bəhrələnib.

بَشَّانْ تُو خَدْرَا كَشْنَاسَى خَدَابِينْ
رُوْشَنْ شُودْ اَيْ خَواجَهْ تَرَا مَزْ مَعَانِ

(Beşonas to xodra ke, şonasaye Xudayı,
Rouşan şəvəd, ey xace, tora serri-moəmmə) [2, s.34]

Tərcüməsi:

Tərk et öziinii, dərk edəsan ta ki, Xudanı,
Aydınlaşar, onda sənə, ey xacə, miəmmə. [6, s.16]

Nəsiminin qaynaqlarından danışanda, özündən əvvəl yaşa-mış Azərbaycan müəlliflərinin yaradıcılığı da qeyd olunmalıdır. Əbu ən-Nizam Məhəmməd Fələki Şirvani (1108 – 1146) əbi'l-nəzəm qəzəlləri ilə Nəsimi şeirlərinin ruhi uzlaşması aydın duyulur.

چانان نکند هرگز نکند جانان
شادان دل ما یکم بکم دل ما شادان

(Canan nəkonad hərgez, hərgez nəkonad canan,
Şadan dele-ma yek dəm, yek dəm dele-ma şadan) [2, s.201]

Tərcüməsi:

Canan eləməz hərgiz, hərgiz eləməz canan,
Şadan ürəyim bir an, bir an ürəyim şadan.
(tərcümə müəllifindir)

beyti ilə başlayan qəzəl-tədbil kimi Nəsimi divanında bir qədər sonra bəhs açdığımız qəzəl var.

Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həsənən-Əcam Xaqani Şirvani (520/1126 - 595/1199) الفضل الدين بدبل بن على خاقاني شروانى xarakterindəki mübarizlik, əzəmat və qüdrəti şeiriyyət Nəsimi poeziyası ilə ruh doğmalığı təşkil edir. Təsadüfi deyil ki, böyük həmyerliyi Xaqanının "Qəsidiyi-şiniyyə"sinə, başqa adla "Bəhr əl-əbrar"ınə Nəsimi nəzirə yazıb. Xaqanının divanda 126 nömrə ilə yer tutan qəsidiə bu beytlə başlayır:

دل من پیر تعليم است و من طفل زبان داشش
نم تعلیم سر عذر و سر زانو دستاوش

(Dele-mən pire-təlim əsto mən title-zəban-daneş,
Dəme-təslime-sər əşro sər zanu dəbistanəş) [5, s.201]

Tərcüməsi:

Mənim könlük müəllimdir, dizim üstü dəbistanı,
O şagirdəm ki, öyrəndim siikut ilə əlibanı. [6, s.100]

beyti ilə başlayan qəsidi özünün fəlsəfi siqləti və dahi ustad qələminin məhsulu kimi bir sira böyük şairlər üçün mövzu mənbəyi olub. Sonuncu qafiyə hərfinin ү� "şin" olduğuna görə "Qəsidiyi-şiniyyə" adlandırılan məşhur qəsidiəsində şair insan ləyaqəti-ni, comərdliyi, yaradıcı əməyi yüksək qiymətləndirib. Həm Xaqanının dövründə, həm də ondan çox-çox sonra yaşamış Yaxın və Orta Şərqi otuzdan çox görkəmli şairi bu fəlsəfi qəsidiəyə nəzirələr yazıb. Əbü'l-Həsən Yəmin əd-Din Xosrov Dəhləvi (651/1253 - 725/1325) ابوالحسن يمين الدين خسرو Nur əd-Din Əbd ar-

Rəhman bin Əhməd bin Məhəmməd Cami (871/ 18.08.1414-893/19.07.1492) və Nizam ad-Din Mir Ələşir Nəvai (844/09.02.1441 - 906/03.01. 1501) Mərin-Nəsimidən önce şiniyya adlanan qəsidiyə nəzirlər yazıb. Bu mövzudakı "yarışma"ya Nəsimi "Bəhr ül-əsrar" kimi tanınan qəsidişələ eksi-səda verib. Düzdür, şair qəsidişini şin yox, ə ta qafiyəsilə yazıb.

بمشعل خر شید کز نورش چهاترا زپور است
گرم در مهربش چرا باشی که طشتی آنر است

(Be maşəli-xurşid kəz nuraş- cəhanra zivər əst,
Gərm dər mehrəş çera başı ke, təştı azər əst) [2, s.364]

Tərcüməsi:

*Parlaq güləş şölsə sacıb yer üzünü nurla bazar,
Atəş dolu qızıl tasdır, yaxar səni, eylə həzər.* [6, s.155]

Nəsimi Nizami Gəncəviyə sonsuz məhəbbətini bu beytde ifadə edib:

تا نشد چشم نمیبینی ز غشت لولو بار
گوهر نظم سر شگشک بنظاظی نزمد

(Ta nə şod çeşme-Nasimi ziqiyat lölö bar,
Qohare-nazme-sırısqəs be Nezami nərəsəd) [2, s.105]

Tərcüməsi:

*Nəsiminin gözüç çox qiymətli ləl axıtsa da,
Göz yaşlarının gövhəri Nizamiyə çatmadı,*

"Nizamiyə çatmadı" – fikri iki mənənu bildirir, birincisi, onun qüdrəti daha ucadadır, mənim sözüm o ucalığa çatmadı. İkinci fikir odur ki, Nəsiminin gözəl şeirlərini Nizami oxusaydı, onu təqdir edərdi, heyif ki, ona çatmadı.

Qüdrətli şairlər olan Mövlana Cəlal ad-Din Məhəmməd Rumi (1207-1273) ilə Mövlana Şəms ül-Həqq vəd-Din Məhəmməd ibn Əli ibn Malikdad Təbrizi (1185-1248) seyx-mürid paraleli ilə Nəsimi-Nəsimi münasibətlərində mürşidin məlumatsız oxucuya həddən artıq böyük mübalişələrlə öytülməsi kimi görünən hal müşahidə olunur. Bu sadəcə olaraq müridin mürşidi qarşısında ki böyük sükrənlığı kimi qəbul edilməlidir. Farsca bir tərci-bəndində Nəsimi Şəms Təbriziya öz münasibətini bildirib:

ای خواجه اگر تو شمس دینی
از روی حلقوت آنچه ما نام

(Ey xace, ağər to Şəms dini,
Əz ruye-həğəgət ançə manim.) [2, s.351]

Tərcüməsi:

*Ey xoca, ağər sən Şəms dinindəsənsə,
Həqiqət üzündən, biz (də) oradayıq.*

Cox təəssüf ki, bəzi tədqiqlərde "Şəms dini" (Şəms təriqətinə qail olan adam) söz birləşməsini Şəmsəddin kimi oxuyub Hafiz Şiraziye ünvanı kimi səhv nəticəyə gəliblər. Əslində, burada şairin məqsədi səma rəqsı ilə əlaqədardır, çünki hər bir səməzən (sakral rəqəs) səma rəqsı zamanı bir səyyarəye ruhi safərə qanadlanur. Şəms Təbrizi həmişə günüçi təmsil edib. Azərbaycan musiqisindəki "Səməyi-Şəms" zərbə-muğamı da onunla əlaqədardır. Təəssüflər olsun ki, bəzi musiqiçilər səhvən bu muğama heç bir məntiqə siğmayan "simayı-Şəms" – günüşin üzü deyir. Ərəbcə عسما (səma) sözü eşitmək mənasını verir, səməzənlər ruhani səsi eşitmək üçün fırlanaraq ruhların badəndən, tacrid edib kosmosa göndərir. Bu səbəbdən ruhani-spiritik rəqsə "səma" deyirlər.

Mövlana Cəlal ad-Din Məhəmməd Rumi və onun seyxini haqqında da Nəsimi divarında işarə var:

*Zahidi-zərraqı hər dəm oda yandırmaq gərək,
Gərçi məndən eşidərsən Şeyx həm Mövlənəni.* [1, s.96]

Əqidə və ruhi mütənəsibliyə görə Nəsimi Şəmslə bir sıradə durur. Şəmsin divanındaki bir sıra farsca şeirləri Nəsimi yaradıcılığında rədif, bəhr, bəzən qafiyə quruluşu ilə dilimizdəki şeirlərlə rüslə səslaşır. Bu səslaşmə tərcümə deyil, müəlliflərin istedad və ruhi gücünü göstərmək üçün yarıs meydandır.

Şəms Təbrizinin divanında *میکنی مکن* (edirsən, eləmə) rədifi iki qəzəl var.

پشندە ام کە عزم سفر میکنی مکن
مهر حرف و پار دگر میکنی مکن

(Beşənidəm ke, əzme safər mikoni, məkon,
Mehre-hərifo yare-degər mikoni, məkon.) [3, s.476]

Tərcüməsi:

*Eşidirəm ki, safərə əzm edirsən, eləmə,
Özgə məhabbat, başqa yar gəzirəsən, eləmə.*

və

ای آن کە از میانه کردان میکنی مکن ،
بر ما ز خشم روی گردان میکنی مکن

(Ey an ke, əz miyanə kerdan mikoni, məkon
Bər ma ze xəşme-ruye-gerdan mikoni, məkon) [3, s. 479]

Tərcüməsi:

*Ey ondan ki, bizə laqeydlik edirsən, eləmə,
Bizimcün qəzəbdən iż əvvirirsən, eləmə.*

mətləli qəzəllərə Nəsimi

Üzünüñ məndən nihan etmək dilərsən, etmagil,
Gözlərim yaşın rəvan etmək dilərsən, etmagil. [1, s.122]

və

Zülfünü ənbərfəşan etmək dilərsən, etmagil,
Qarati-din, qəsdi-can etmək dilərsən, etmagil. [1, s.123]

beytlərlə başlayan iki qəzələ cavab verib. Nəsimi şeiri canlı xalq dilindən qaynaqlanan ifadələrlə zəngindir. Bu zənginlik fikrin ifadəsinə bir şirinlik təravəti gətirir:

*Bunları bilməyən nə bilmiş ola,
Adı anın evi yixilmiş ola. [1, s.561]*

*Ey günəş surətli yarı-dilpazır,
Tələtindən utanır bədri-munir.
Neyləyim ki, mən fəqirəm, sən əmir,
Hasratindən ürəyim hər dəm ərir. [1, s.581]*

Başqaları üçün ağrılı mövzuya, həqiqəti bildiyi üçün şair təbəssümə yanaşa bilirdi:

*Ruhi-qılds oldu Nəsiminin həqiqət sözləri,
Varlığın tərk etdi çün kim, kəndi çıxdı aradım. [1, s.134]*



HÜRUFİLİYİN MƏNBƏYİ VƏ TƏZAHÜRÜ

Hürfiliyin nəzəri əsasları barədə Fəzlullah Nəimi Astarabadi və onun ardıcılları Əliyül-Əlā, Şeyx Əbül-Həsən, İmadəddin Nəsimi, Mır (Seyid) Şərif, Seyid İshak, Əli, Əmir Qiyas əd-Din, Kəmal Qaytaq, Mir Fazılı, Rəfi, Pənahi, Əbd ül-Məcid ibn Fırışə, Misali, Mühiti, Ari, Mukimi, Cavidi Əli, İskurt Dədə, Rəhmətullah, Celal Səfir Şəh yazmışlar. Ayrı ayrılıqda həcməcə o qədər də böyük olmayan, əsasən farsca yazılmış bu risalələrin ciddi tədqiqatı cəlb olunmasına böyük ehtiyac var.

Hürfilərin hərflərə etiqadı, ilk baxışdan sadəlövh və bəsit görünüşə də, mənbəyinə varanda, çox dərin və nəhayətsiz qaynaqlar ilə rastlaşıրıq:

*Şərh əgər qılsam cəmalın dəftərindən bir vərəq,
Hər söziüm min faslı olur, hər faslı yüz min bablır. [1, s.622]*

Nəsiminin bu beytədə söylədiyi mübaliğinən elmi əsasları var. Qurani-Kərimin 6Ənam, 38 və 59; 11 Hud, 6; 13 Rəd, 39; 17 İsra, 58; 22 Həcc, 70; 27 Nəml, 75; 35 Fatir, 11; 36 YaSin, 12; 50 Qaf, 4; 54 Qəmər, 53 və 57 Hədidi, 22-ci aylələrində olacaqların Lövhi-Məhfuzda yazılılığı barədə xəber verilir.

Bundan başqa, 9Tövbə surəsinin 51-ci ayəsində buyurulur:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
فَلْ أَنْ يُصِيبَنَا إِذَا مَا كَتَبَ اللَّهُ لَنَا فَوْزٌ لَنَا وَعَلَى اللَّهِ فَلْيَوْكُلُ الْمُؤْمِنُونَ

(qul lən yusibənə illə mā kətəbə Allāhu lənə huva maulənə va 'alə Allāhi fəlyətava kəlli əl-mu'minünə)

Tərcüməsi:

"De: "Allahın bizim üçün yazdığını başqa bizim başımız heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allah'a təvəkkül etsinlər!"

Ayədəki **مَنْ مُزَّانْ** "Huva Maulənə" – "O, Mövlənəmiz, himayədarımızdır" - cümlesi, irfan əhlinin ən çox istinad etdiyi cümlədir. Allahın qatunda bütün bəşəriyyət haqqında Lövhi – Məhfuzda (qorunan lövhədə) yazılar var, bunlar da hərflərlə yazılib. Hərflərin sırlarını öyrənə-öyrənə ən gizli mətləblərə aydınlaşdırmağın mümkünlüyü inam hürfilik təliminin əsasıdır.

*Lövhi-Məhfuzəm, hürufəm, əbcədəm mən, həm heca,
Həm Xəlilə Kəbə oldum, həm mənəm sövmüni səlat. [1, s.500]*

və ya

لَوْحٌ مَحْفُوظٌ رُوِيشْ وَ خَالٌ وَ خطٌ مَلَامٌ
بَأْنُو كَلْمَنْ مَعْنَى لَنْنَى وَ السَّلَامُ

(Lövhi – Məhfuzəst rəvişo xalo xətte-Kəlam,
Ba tu qoftəm məniyi-ləduneyo əs-Səlam.) [2, s.228]

Tərcüməsi:

*Kəlamın yerişi, xalı, xətti Lövhi-Məhfuzdur,
Sənə "əs-Səlam" adının ləduni mənasını demişəm.*

Göründüyü kimi, Allah olacaqları Lövhi-Məhfuzda yazib və endirilən Qurani-Kərimdə də bildirilib. Butün bunlar söz şəklindədir və hərflərlə yazılıb. Deməli, ancaq Xızır Peyğəmbərə öyrədi-lən ilmi-Ləduni elmində hərflər müstəsna, ilahi mahiyətə malikdir – fəlsəfəsinə malik Allah aşiqi olan hürfiliyin mənşəyi barədə elə də çox yazılmayıb. "Hüruf" ərbəcə "hərif" sözünün cəmidir. Hürfilik hərflərə etiqad təriqəti anlamuna gəlir. İlk baxışdan primitiv görünən bu əqidənin özünəməxsus fəlsəfəsi var. Allah yaratdığı məxluqatın hər biri canlıdır və insan kimi bədən və ruhdan ibarətdir. Hətta daşların da üç gündə bir dəfə nəfəs alıǵını alımlər müəyyənləşdiriblər. Bədən olüb çürüyərək torpa-

ğa qarışmağa məhkumdur, ruh isə Allaha məxsus olduğu və onun hüzuruna qayıldığı üçün əbədidir. Allah Təala 18000 aləmi iki hərfə “kəf” və “nun” ilə yazılın təkcə bir sözlə “kün!” (oll!) - sözü ilə yaratdı. Qurani-Kərim Allahu 77449 sözdən, bu sözlərin qalibi olan 33015 hərfdən ibarətdir. Allahu sözlərini özündə ehtiva edən Qurani-Kərimin mətni əreb əlifbasındaki 28 (bistü həst) hərf ilə yazılıb. Fars və Türk dillerinin əlifbasında isə 32 (si vü dü) hərfə şəhərlər, təfsirlər və irfan ədəbiyyatının həm nəzəri, həm də bədii nümunələri yazılırdı.

*Bistü həstü si vü diidür ayəti-niyqı-Xuda,
Görmüşəm eyni-əyani, məndədir hər biriya...*

*Bistü həst vəchimda xəttim Həqq bəyanın eylər iş,
Bilgil, ey salik bu sirri, iş güvahım istiva.*

*Dörd kitabın mənisi, şəhər bu bistü həstdir,
Həm dəliləm, həm bəyanəm, həm süfatəm xoşlıqa.[1, s.486]*

Quranın sözlərindəki mahiyəti ruh, hərfər isə bu ruhun bədanıdır. Hərfər ruhun zahiri, görünən tarəfidir. Ən şərəflə yaradılmış olan İnsanın zahirində, xüsusilə sımasında bu hərfərin bənzəri cizgilərini sevən Şah Fəzlullah (Fəzl) ibn Məhəmməd Nəimi Təbrizi Astrabadi (1339-1401) hürufi təlimini yaratdı. Hərfərdəki nöqtələrin özü də müstəsnə əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Qurani-Kərimin birinci sözü “bismillah”, birinci hərfi nöqtəli “ba” hərfidir. Nöqtə xəttatlılıqda hərfərin ölçü və hididir. Məsələn; əlif hərfinin uzunluğu 5 nöqtə, bə hərfinin eni 4 nöqtə hesabı ilə yazılır. Qədim yunan mütəfəkkiri Evklid yunanca Στοιχεῖα, latınca *Elementa* adlanan “Başlanğıç” ismlə əsərində Σημείών ἐστιν, où μέρος οὐθέν — deməkən, nöqtəni bölnülməyən, hissələri olmayan obyekt kimi mənalandırıb. [34, s.46]

İslam sferasında Peyğəmbərin hədisi-şərifinə görə, hər hansı bir şəhərə giriş qapılardan olur məntiqiylə “elm şəhərinin qapısı” adlandırılan İmam Əlinin bir hədisində buyurulur: *العلم نقطه*

İmadəddin Nəsimi *کثر ما العاجلون* (elm bir nöqtə idi cahillər onu çıxaltdı) Xoca Nasır ad-Din Tusinin “Kitabe – nöqtəyi - qüdsiyyə” adlı əsərində bu hadisə istinad edilir. [35, s.46] Bəhs keçən nöqtə “ba” hərfinin altındakı nöqtədir, bu nöqtə Qurani Kərimin ilk sözünün ilk hərfində aiddir, nöqtə qoyulmazsa, hansı hərf olduğu bilinməz. Büttün elmlər dörd samavi kitabda; Tövrət, Zəbur, İncil və Quranda toplanub. Quranın elmi Fatihə surasında, Fatihənin elmi “bismillah”-da, “bismillah”-in elmi işa “ba” hərfinin altındakı nöqtədədir. [33, s.95-96] Razinin sonrakı açıqlamasında bu hərfin zahiri əlamətinə görə, nöqtə, peşiman olub əsl vətəni cənnətə doğru yönələn, ancaq ona çata bilməyən üzüqara Adəmə bənzədir. Nöqtə kainata dair bütün sirlərin mərkəzidir. “Ba” nun altındakı nöqtə mənəm” hədisi “elm şəhərinin qapısı” İmam Əliyə aiddir. Nöqtə, həqiqi birləkdir və bütün coxluğun əslidir. Dairənin mərkəzi və vəhdətin rəmziidir. Yer səyyarəsi kainatla müqayisədə olduğu kimi, insan da ələmə nisbətdə bir nöqtədir, ancaq bu nöqtə ələmə dair bütün sirləri özündə gizləyib. Nöqtə, təkcə cümlənin bitməsini bildirən orfoqrafiq işarə deyil, həm də gizli sirrin rəmzi kimi anlaşıılır. Təsadüfi deyil ki, həssas və biliqli alımlarda “nöqtədən” – nöqtə bilən deyirlər.

VIII yüzillikdə yaşamış ərəbdilli şair Məğeyrə bin Əçeli *مغيرة بن بن سعيد عطى* şeirlərində Allahu işığa, onun əzələrini isə hecanın hərfərinə bənzədərək deyirdi ki, “ayn” onun gözüdür.

Hərfərin şeirdə bədii ifadə vasitəsi kimi işlənmə məqamı ilə bağlı Doktor Səid Xeyrixah Bərzəki və Fəruzən Təvilinin “Təşbih və hürufe-əlefba dər şeire-Xaqani” (*تشبيه و حروف البا در شعر خاقانی*) məqalasında söz açmışlar.

Türk alimi Əbdülbəqi Kölpınarlı “Hüruflilik mənətləri kataloqu” adlı kitabında Nəsiminin ardıcılı, Fəzlullah Nəiminin ən yaxın müridlərindən olan arif şair Əli Əmirinin farsca divanından bir beyti nümunə gətirir:

مجموع کتب آسماي
پي نقطه بود اگر بانى

(Məcmue ketabə-asimani
Yek noqtə bovəd, əger bedanı.) [12, s.73]

Tərcüməsi:

*Səmavi kitabın hamısı
Bir nöqtədir, əgər bilsən.*

Beytdəki əsas mətləb İmam Əlinin hədisinə işarədən əlavə, həm də şairin müxtəlif din adamlarının barışmaz mübahisələrinin bir nöqtəyə - tək olan Allah elminə yönəlməsinə etdiyi eyhamdır.

Əli Əmirinin başqa bir beyti bu mövzunun davamı kimi səslənir:

هُر كِيْ جَزْ اَنْ تَقْطِيْهُ خَوَاهْ دَنْجَهْ خَوَاسْتْ
دَنْ دِينْ اَسْتْ نِسْتْ اَوْ بَرْ رَاهْ رَاسْتْ

(Har ke coz az noqtə xahəd ançə xast,
Dezde-din ast, nist u bər rahe-rast) [12, s. 67]

Tərcüməsi:

*Hər kim ki, nöqtədən bir balaca götiurmək istəsə,
Din oğrusudur, o düz yolda deyil.*

Mövlana Məhəmməd Füzuli divanının dibaqəsindəki məşhur qitədəki "gah bir nüqtə qüsuriylə gözü kur eylər" – misrasında vizual olaraq, گَزْ göz və گَزْ kor yazılışları cəmi bir nöqtə ilə fərqləndirir (XVI yüzildə İraqdakı orfoqrafiyada sonradan fars-türk əlifbasına artırılacaq, گ "gaf" g hərfi olmadığı üçün "göz" sözü də "kəf"ə yə yazılırdı). Füzuli həm də demək istəyib ki, nöqtəni tarumayanın basiret gözü kor olar.

Orta yüzyilliklərdə formallaşan "O nadir ki, bir nöqtə ilə zahir olur?" tapmacası uşaqların məntiqi düşünmə qabiliyyətlərini artırmaq üçün verilən çoxsaylı bilməcələrdən biri kimi ötan əsrin əvvəllerində nəşr edilən "Dəbistan" dərgisində çap olunub. Tapmacanın cavabı: təmiz, pak, yüksək nəfəs anlamına gələn və hər cür günah və ayıblardan arı olduğu üçün Rəsulullahha (s.a.s) veri-

لَهُ تَهْرِيْرٌ "Tahir" adıdır. Əgər گ "ta" hərfinin üzərinə nöqtə qoysularsa, گ "za" hərfi alınar və söz ظاهِر "Zahir" kimi oxunar. "O nadir ki, bir nöqtə ilə zahir olur?" tapmacasında istər-istəməz nöqtəyə diqqət artırılır. "Zahir olmaq" həm gizlinin aşkarla çıxmağı, həm də "Zahir"- Əsmai-Hüsna da Allahu bir adına çevrilmək kimi iki müxtəlif məna verir. Qurani Kərimdə 57HƏDİD surəsinin 3-üncü ayasında buyurulur:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
هُوَ الْأَوَّلُ فِي الْآخِرِ وَالظَّاهِرُ فِي الْبَاطِنِ قَوْلُ مُحَمَّدٍ عَلَيْهِ

(Huva el-Əvvələ va el-Āxırı va əz-Zāhiru va el-Bātinu
va huva bikulli şey'in 'alī mun)

Tərcüməsi:

"Əvvəl də, Axır da, Zahir də, Batın də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahu varlığı aşkar, mahiyəti isə tamamilə gizlidir.)"

Tapmacanın əsas məqsədi "nöqtəni bilən Allahu, Peyğəmbərini, dinini tanıyar" – fikrini aşılamaqdır. Bu fikir dolayısıyla, nöqtə haqqında deyilən hədisin tapmaca şəklində tafsırıdır.

Seyid Əli İmadəddin Nəsimi fars divanındaki bir rübaisində buyurur:

چَهْ نَكَهْ بُودْ كَهْ نَاكَهْ زَ غَبَ بِيدَا شَدْ
کَهْ هُرْ كَهْ وَاقْفَ آنْ نَكَهْ كَهْتْ شَيدَا شَدْ
چَهْ مَوْلَنْ اَسْتْ وَ چَهْ بَزْ اَنْكَهْ اَزْ مَيْ تَوْحِيدْ
مَحِيطْ قَطْرَهْ شَدْ آنْجَا وَ قَطْرَهْ دَرْيَا شَدْ

(Çe noktə bovd ke naqəh ze geyb peyda şod,
Ke hərke vağefe-an nokta gəşt, şeyda şod?
Çe məclis asto çə bəzme-in ke, əz meyi-tohid
Muhit گətra şod ancavü گətra dorya şod?) [2, s.370]

Tərcüməsi:

*Hansi nöqtədir ki, qeybdən gözlənilmədən göründü
Hər kim ki, o nöqtəni bildi, dəli oldu?
Hansi məclis, hansi, hansi şadıyanlıqdı ki,
(tövhid) yeganəlik meyindən
Orda ətraf qətra oldu, qətra də dəryaya döndü? [2, s.370]*

Rübaini M.Soltan belə tərcümə edib:

*Nə sirdi, qeybdən olubdu peyda?!
Onu dərk edən kəs tez oldu şeyda.
O necə məclisdi, vəhdət meyindən
Mühit qatra oldu, qatrasa darya. [6, s.161]*

Rübaidə məqsəd ilahi bılıklarla insan qavramının nisbətin-dən söz açılır. Nöqtə boyda gələn ilahi-İrfani informasiya xəbərsiz insanı dəli edəcək qədər güclü, qatrəyə dönsə, okean qədər sahilsizdir.

Nəsiminin farşca qəzəlində belə beytə rast gəlmək olur:

وَصَفَ رَخْ أَنْ مَاهِئَتْ اللَّهُ جَمِيلُ امَا
هُرْ مَرْدَهُ دَرِّ إِينَ مَعْنَى إِنْ نَكَهَهُ كَبَابِشَدْ

(Vəsfe-ruxə an mahəst Əllahı – Cəmil, əmma,
Hər mördə dər in məni in noktə koca binəd?) [2, s.108]

Tərcüməsi:

*"Cəmil Allah gözəldir..." o Ayın üzünüñ tarifidir, amma,
Bu mənənin içində ölen hər kəs bu nöqtəni harada görər?*

Qəzəlin bu beyti Məhəmməd (s.ə.s.) Peyğəmbərin :لَلَّٰهُ رَسُولُهُ مَاهِئَةً لَّهُ اَنْ اَنْ اَنَّ اللَّهَ شَاعِلٌ جَمِيلٌ بَيْعُ الْجَمَان (İnnellahu-taali cəmi'lun yuhibbu əl-caməle) "Allah gözəldir və gözəlliyi sevər"- hədisi üzərində qurulub. (Müslim, İman 147; Ebu Davud, Edeb 29; Tirmizi, Birr 61) Şairin məqsədi Allahın görünməzliliyini gözəl bədii şəkildə ifadə etməkdir.

من جاتم اي نسيبي يعني دمى نعمى
در کشن زیان ز وصفم من در زیان نگنجم

*(Mən canəm, ey Nəsimi, yəni, dəmi – Nəimi,
Dər keş zəban ze vəsfəm, mən dər zəban nəgəncəm.)*
[2, s.237]

Tərcüməsi:

*Mən canəm, ey Nəsimi, yəni, Nəiminin qanıyam,
Məni tarifləmə, mən dilə siğmırıam.*

Mürşidi, şair, alim, təriqət başçısı olan Fəzlullah Nəimi Nəsiminin şəxsi hayatındə və şair taleyində müstəsna rol oynayıb. Nəsiminin şairliyi o qədər də yüksək olmadığından təriqətini yamaq üçün Nəsiminin qələminə böyük ehtiyacı vardı.

Şirvanda yaranıb bütün dünyaya nəql olunan Xəlvətiyyə irfan məktəbinin əsaslarına bələd, ruhunu idarə etmək bacarığına yiylənən Nəsimi bu təlimin aparıcı naşırı oldu, insan ruhunun Allahın Adəmin palçıq bədənina üfürdüyü müqəddas əmanət ol-duğunu xalqə bədii dilin böyük imkanları çərçivəsində bəyan etdi.

Şah Fəzlullah (Fəzl) ibn Məhəmməd Nəimi Təbrizi Astrabadi (1339-1401) "Cavidani-namə" əsərində özünütanıma barədə yazırıd: خود را شناختن اگر داناند چاهل باشند و اگر کفر دانند کافر باشند [Əger özünütanımanı bilmirlərsə nadan, əger çox biliirlərsə kafir olurlar. "Cavidani-namə", əlyazma kitabının PDF-i, səh.284] Irfan, birinci növbədə özünü tanımaqdır, "özünütanıma" dedikdə, insanın daha çox ruhu haqqında bılıklar məcmuyu nəzərdə tutulur.

"Cavidani-namə" (Cavidannama yox!) hürufiliyin nəzəri, fəsəfi, dini-sakral tərəfdən izahını verən hürufilərin əsas kitabıdır.

*Ey Nəsimi "Cavidani-namə"dir
Həlli aşkarlı-cəmii müşkilat. [1, s.504]*

*"Fa"vii "zad"ii "lam"ə düşdü könlüümüz,
Kəbəvii ehramə düşdü könlüümüz.
Eşqi-biəncəmə düşdü könlüümüz,
"Cavidani-namə" düşdü könlüümüz. [1, s.586]*

"Fəzəl" sözü ərəb dilində فـ "fâ", دـ "dad" və لـ "lâm" hərfli yazıılır. Fəzlullah Nəimiyyə qədər də hərfərin sakral sırları öyrənilib. Hərf elminin tarixi qədimdir. Qədim Yunanistanda və Fələstində bu elm "Gematriya" adlanırdı və "atbaş", "atbax" adlı iki sahəsi vardı. Müxtəlif sakral və magik məzmunlu mətnlər əb-cəd və cıfr elmlərində olduğu kimi istifadə edilirdi. İslam məari-finə də bu elmın özünəməxsus yeri var.

Əbu-Nəsr Mühəmməd ibn Tarxan ibn Uzlaq əl-Farabi (869-950) "Kitab əl-Hüruf" (Hərfərin kitabı) adlı əsər əsəuya gətirmişdi. Kitab müxtəlif əlyazma nüsxələri əsasında 1969-cu ildə Beyrutda naşır olunmuş, rus dilinə tərcüməsi Alma-Atada çıxmışdır. (Аль-Фараби. Книга букв. Перевод, примечание и вводная статья К.Х.Таджиковой. - Алмати, «Қазақ университеті», 2005) Ərəb əlifbasındaki 28 hərfə, bu əsərdə fəlsəfi və dini aspektindən baxılmışdır. 28 rəqəminin gizli rəmzi vahidi bildirir: 2+8=10=1+0=1 Vahid olan isə Allahdır. Başqa sözlə, 28 hərfə yazılan Qurani-Kərim bir olan Allahın sözüdür. Həm də Yerin peyki olan Ay bir ay ərzində 28 şəkər düşməsinə görə, Ay islamın ramzi sayılır.

Əllərimizin içində Ayın 28 səhfəsi (göydə 28 fərqli görünüşü) və ərəb əlifbasının 28 hərfi eks olunub. Əli barmaqlarının hər birində, baş barmaqdan savayı 3 bugum var. Baş barmaqda isə 2 bugum olduğunu nəzərə alsaq, hər əldə 14, iki əldə isə 28 bugumu hesablaya bilərik. Namaz vaxtı qunut tutarken, əli barmaqlarındaki 28 bir yerde olur. Qurani-Kərimin bütün hərfələrini ehtiva etdiyi üçün, namazda əlləri birləşdirib qunut tuturlar. Sağ əldə birinci 14 hərfi ehtiva edən Əbcəf, Həvvəz, Hütti, Kələmən, sol əldə isə Səfəs, Qərəşət, Səxiz, Zəzığ sözlərinin hərfəleri öz eksini tapıb.

Əbu Əli Hüseyin ibn Əbdullah ibn əl-Həsən Əli ibn Sina ابو رضى المعزى بن عبد الله بن سينا "رسالة كنز المعزمين" (16.08.980 – 18.06.1037) علی حسین بن عبدالله بن سینا (əfsunlar xəzinəsi risaləsi) adlı əsərində ərəb əlifbasındaki hərfərin 13 müxtəlif cür düzülmə dairəsinin (dəvairi-hüruf) sırasını göstərir:

- | | |
|------------------|------------------|
| 1. Əbtəs (ابتث) | 8. Ənsəğ (انسغ) |
| 2. Əbcəd (ابجد) | 9. Əhsət (احست) |
| 3. Əhtam (اھتم) | 10. Ədyəl (اديل) |
| 4. Əchəb (اچب) | 11. Əchəz (اچز) |
| 5. Eyqaq (ايقاق) | 12. Əfsəc (افسق) |
| 6. Əcnəş (اچنش) | 13. Əhət (اعهت) |
| 7. Ərəğî (ارغى) | |

Bunlardan əvvəlinci 6 dairə "dəvairi-sittə" adlanur və daha məşhur və mühüm sayılır.

Əhtam əhatə dairəsi 28 hərfi özündə ehtiva edən 8 sözdən ibarətdir:

- | | |
|-----------------|------------------|
| 1. Əhtam (اھتم) | 5. Cəzkəs (جزکس) |
| 2. Fəşəz (فتش) | 6. Qasaz (قطظ) |
| 3. Buyən (بوين) | 7. Dəhləa (دھلے) |
| 4. Satad (ستضن) | 8. Raxağ (رخغ) |

Əchəb həm də daireyi-ərəği (دارية اړغى) də deyirlər. Cıfr elmində bu dairədən istifadə edirlər. Daire hərəsi 14 hərf olmaqla əsas və nəzirə qismlərindən ibarətdir.

Əsas:

- | | |
|----------|----------|
| ا - əlif | ش - şə |
| ج - cim | ظ - za |
| ه - ha | م - mim |
| ب - ba | ف - fe |
| و - wav | ز - zəl |
| ز - ze | ځ - ځayn |
| ر - ra | ڻ - nun |
| د - dəl | ڌ - te |
| ي - ya | ڻ - sad |
| ك - kef | ڏ - dad |
| ش - shin | ع - 'ayn |
| خ - xa | ح - ha |
| ل - lam | ڌ - ta |
| س - sin | ڦ - qaf |

Nəzirə:

- | |
|----------|
| ش - şə |
| ظ - za |
| م - mim |
| ف - fe |
| ز - zəl |
| ځ - ځayn |
| ڻ - nun |
| ڌ - te |
| ڻ - sad |
| ڏ - dad |
| ع - 'ayn |
| ح - ha |
| ڌ - ta |
| ڦ - qaf |

Dairey-əchəbi bu 28 hərfi özündə birləşdirən 7 sözdür:

- 1.Əchəb (اچب)
- 2.Vazərad (وزر)
- 3.Yəkşax (یکشخ)
- 4.Ləsəsaz (اسنث)
- 5.Məfəzəzəğ (مذخن)
- 6.Nətəsəd (نتصض)
- 7.'Ahataq (عحطق)

Ə hərfi daireyi-nəzirənin elif hərfi sayılır. Gizli yazınlarda nəzirədəki hərflər asas hərflər yerində işlədirilir.

Eyqağ dairəsi 28 hərfdən ibarət 9 sözdür və bu hərflər rəqəm mənasına görə 10 dəfə artım sırasıyla düzülüb:

1. ایغۇر	2. بىكەر	3. جەلەش
۱-1,	ب-2,	ج-3,
ئ-10,	ك-20,	ل-30,
ئى-100,	ر-200,	ئى-300
خ-1000		
4. دەمت	5. هەنەس	6. وسخ Vasəx
د-4,	ه-5,	و-6,
م-40,	ن-50,	س-60,
ت-400	ڭ-500	خ-600
7. حەزىزZəaz	8. حەفەد Hafəd	9. طەصەظ Tasaz
ج-7,	ح-8,	ط-9,
ع-70,	ف-80,	ص-90,
ئى-700	ئى-800	ظ-900

Ən çox tanınan Əbcəd (ابجد) dairəsidir ki, özündə səkkiz sözü ehtiva edir, bununla həm maddi-tarix, həm də müəmmə yazlırlar.

Zülf ilə qasıı kiprigiün əbcədi- "cim" ilə "dal" imiş,
Mən bu hüruf şaklıciün "cim" ilə "dal" içindəyəm. [1, s.129]

Nesimi bu beytində insan əzalarının Qurani-Kərimin cismi sayılan hərflərlə qarşılıqlı münasibətdə olduğunu nəzərə çatdırır. Əbcəddəki cim və dəl hərfleri əs- "cədd" sözünü yaratır. Nesiminin cəddi isə Peyğəmber (s.o.s.) nəslinə dayaqlanır.

Ərəb xəttinin Məramər (və ya Məramir) tarəfindən icad edildiyi məlumdur. Deyiildiyinə görə, onun səkkiz oğlu olub, bu kəlmələr onun oğlanlarının adlarıdır. O, uşaqlarına adları elə seçib ki, birində işlənən hərfər o biri adlarda təkrar olunmasın. Səkkiz söz ərəb alifbasının bütün 28 hərfini və 1-dən 1000-ə qədər rəqəmləri əhatə edir.

Əbcədi-kabir (böyük əbcəd) hərfəri və onların rəqəm mənası:

اجد "Əbcəd" ərəbcə "başladı" deməkdir. Onun hərfəri:

ا - elif - 1

ب - bə - 2

ج - cim - 3

د - dəl - 4

هۇز "Həvvaz" ərəbcə "bitişdirdi" deməkdir. Onun hərfəri:

ه - ha - 5

و - wav - 6

ز - za - 7

حەطى "Hutti" ərəbcə "agah oldu" deməkdir. Onun hərfəri:

ح - ha - 8

ت - ta - 9

ي - ya - 10

مَنْ "Kələmən" ərəbcə "natiq oldu" deməkdir. Onun hərfəri:

- ك - kəf - 20
- ل - ləm - 30
- م - mim - 40
- ن - nun - 50

مَصْ "Səafas" ərəbcə "ondan öyrəndi" deməkdir. Onun hərfəri:

- س - sin - 60
- ع - 'ayn - 70
- ف - fe - 80
- ص - sad - 90

قَرَّتْ "Qaraşət" ərəbcə "tərtib etdi" deməkdir. Onun hərfəri:

- ق - qaf - 100
- ر - ra - 200
- ش - şin - 300
- ت - te - 400

مَخَذَ "Səxiz" ərəbcə "mühafizə etdi" deməkdir. Onun hərfəri:

- خ - sa - 500
- خ - xa - 600
- ذ - zəl - 700

ضَطَّغَ "dəzəğ" ərəbcə "tamam etdi" deməkdir. Onun hərfəri:

- ض - dad - 800
- ظ - za - 900
- غ - ġayn - 1000

Əbcədi-kəbirin rəqəm mənalarını bu cür asanlıqla yadda saxlamaq olar: birinci 9 hərf 1-dən 9-a qədər tək-tək rəqəmləri bildirir. İkinci 9 hərf on-on artaraq 90-a çatır. Üçüncü 9 hərf yüz-yüz artaraq 900-ü haqlayır. Sonuncu hərf isə 1000-ə bərabərdir.

Bundan başqa, Əbcədi - sağır (kiçik əbcəd) də mövcuddur:

ك = ك	8 = ك	م = م
ب = ب	6 = ل	ت = ت
ج = ج	4 = م	ث = ث
د = د	2 = ن	س = س
ه = ه	س = س	ز = ز
و = و	10 = ع	ف = ف
ز = ز	8 = ن	س = س
ح = ح	6 = ص	غ = غ
ط = ط	4 = ق	س = س
س = س	10 = ق	-sifiri bildirir.

Əbcəd hesabında hərfərin kiçik əbcəd, ən kiçik əbcəd, böyük əbcəd, ən böyük əbcəd olmaqla 4 qismə ayrılması məlumdur. Kiçik əbcəddə hərfərin rəqəm mənəsi əgər 1-9, 10-80, 100-1000 qaydası ilə hesab olunurdusa, ən kiçik əbcəddə hərfin rəqəm mənəsi 12-yə bölünür, qalıq bu hərfin rəqəm mənəsi sayılır. Əgər rəqəm 12 və ya 12-dən kiçiksə, hərfin öz rəqəmi qəbul edilir. Böyük əbcəddə hərfin adını təşkil edən hərfərin rəqəmləri toplanır, cəm həmin hərfin rəqəmi sayılır. Məsələn, د dal hərfi دل (dal) kimi yazılır, د + إ + ل = 4+1+ 30 = 35 toplam rəqəm alınır. Deməli, böyük əbcəddə dal hərfinin rəqəmi 35-dir. Ən böyük əbcəddə isə hərfin rəqəm mənəsi ərəbcə hərbəhərf yazılıb rəqəmləri toplanır. Məsələn, س ya hərfinin rəqəm mənəsi 10-dur. 10 ərəbcə عشارə aşadır. Bu sözü təşkil edən hərfərin toplamı س + ش + ر + س = 70 + 300 + 200 + 5 = 575. Deməli, ən böyük əbcəddə س ya hərfinin rəqəm mənəsi 575-dir.

Əbcəd hesabında hərfərin kiçik əbcəd, ən kiçik əbcəd, böyük əbcəd, ən böyük əbcəd olmaqla 4 qismim rəqəm mənəsi bunlardır:

ابجد
 ا - əlif - 1, 1, 111, 13
 ب - bə - 2, 2, 3, 611
 ج - cim - 3, 3, 53, 1035
 د - dəl - 4, 4, 35, 278

هونز
 ه - hə - 5, 5, 6, 705
 و - vav - 6, 6, 13, 465
 ز - zə - 7, 7, 8, 137

خطر
 ح - ha - 8, 8, 9, 606
 ط - ta - 9, 10, 10, 535
 ى - ya - 10, 10, 11, 575

كلمن
 ک - kaf - 20, 8, 101, 630
 ل - ləm - 30, 6, 71, 1090
 م - mim - 40, 4, 90, 333
 ن - nun - 50, 2, 106, 760

مطعن
 س - sin - 60, 12, 120, 520
 ع - 'ayn - 70, 10, 130, 102
 ف - fə - 80, 8, 81, 651
 ص - sad - 90, 6, 95, 590

قرشت
 ق - qaf - 100, 10, 181, 47
 ر - ra - 200, 8, 201, 502
 ش - shin - 300, 6, 360, 1077
 ت - te - 400, 4, 401, 320

ندن
 س - sa - 500, 2, 501, 747
 خ - xa - 600, 12, 601, 512
 ذ - zəl - 700, 10, 701, 179

ضفخ
 د - dad - 800, 8, 805, 653
 ظ - za - 900, 6, 901, 577
 غ - ġayn - 1000, 10, 1060, 111

Rəqəmlərdən göründüyü kimi, sistemi bilmədən, mənşiqə bu hərfləri və onların rəqəm mənasını çıxarmaq mümkün deyil. Hürufilər gizli yazılmalarında və müəmmalarnın tərtibində bu sistemlərdən bəhrələnirdi. Əbcəd sistemində həm de Nəsiminin mükəmməl bildiyi musiqi, riyaziyyat və nücum elmlərində istifadə olunub. Riyaziyyatın həndəsə və triqonometriya sahələrində, nücum elmində bürclərin ulduzlarını və səyyarələri, onların peyklerinin tanınması üçün tətbiq edilib.

Muğam əbcədində Əbcəd - kəbirin tən yarısından (dördündən), yəni ƏBCƏD, HƏVVƏZ, HÜTTİ və KƏLƏ-

MƏN sözlərini təşkil edən hərflərin birləşmə konfiqurasiyaları işlənib.

"Bütün ərəblərin filosofu" sayılan Əbu Yusuf əl - Kindi (ölümü 870/873) İsləm musiqi elmi sahəsində ilk alim sayılır. Yunan sözü olan "musiqi"ni ilk dəfa o İsləm elminə getirmişdir. (Yunanca (μουσική), muza - μούσα - sənət pərisi sözünün yiyəlik halındadır, incəsənətin elə bir növüdür ki, bədii obrazları səs və sükutun qarşılıqlı münasibətilə yaranır). Əl Kindi interval haqqında təsəvvürləri formalasdırı, ilk dəfa olaraq, musiqi tonları və təرانələrini ərbələfbasında hərflərlə və ud musiqi alətinin similləri və pərdələrin şəkli (tabulatura) ilə yazdı.

Səfiəddin Əbdül-Mumin əl-Urməvinin (1216-1294) "Risaleyi-Ədvar", Xoca Əbdül-Qədir ibn Qaibi əl-Hafız əl- Marağainin (1353-1435) "Şərhi-Ədvar", Əbu Əli ibn Sınarun (980-1037) "Əş-Şifa" və "Risaleti fil-Musiqi" (ər-Risalat ul-Mulhakatu bi-Kitâbin-Necat)adlı məqaləsində, Sahib al-Məfətih ləqəbıyla tanınan Əbu Əbdüllah Muhammed bin Əhməd bin Yusuf əl-Xarəzminin (783-850) "Məfətih ul - Ülüm" (Elmlərin açarları) adlı, Xoca Nəsirəddin Tusinin (1201-1274)nın "Risaleyi - musiqi", Mövlana Fəthullah Şəbrani Şirvaninin (1432-1482) "Məcollətün fil-Musika" adlı əsərlərində muğam əbcədi haqqında məlumatə rast gəlirik. Muğam əbcədi ilə yazılmış pərdələrinin bəzilərinin notlarını göstəririk:

ل - do, ڦ - re bemol, ڻ - re dyez, ڻ - re bekar, ڻ - si bemol,
 ڙ - si dyez, ڢ - mi bekar, ڻ - fa, ڻ - sol bemol, ڻ - sol dyez,
 ڻ - sol bekar, ڻ - lya bemol, ڻ - lya dyez, ڻ - lya bekar,
 ڻ - si bemol, ڻ - si dyez, ڻ - si bekar, ڻ - do.

Azərbaycan musiqi alımlarından Səfiəddin Urməvi, Əbdül-Qədir Marağayı, Fəth ul-lah Şəbrani Şirvani əsərlərində 12 muğam ladlarından hər birinin 17 təbəqə, hər təbəqədə 24 (8x3) və 27 (9x3) pərdə üzrə notoqrafiyasını vermişlər. Muğam əbcədi açarından istifadə etməklə, onları yenidən səsləndirmək mümkündür.

kündür. Xatırladaq ki, hər hərf və ya hərf birləşməsi üç notu özündə ehtiva edir:

- 1 - Yegah, ۋ - k.nim Hisar, ى - k.Hisar, ى - h.Əşiran,
- 2 - Əcəmi Əşiran, ى - İraq, ى - Gəvəşt, ى - Rast, ڭ - nim Zirgula,
- ى - Zirgula, ە - Dügah, ە - Kürdi, ە - Segah, ە - Bu Salik,
- ە - Çahargah, ە - nim Hicaz, ە - Hicaz, ى - Nava,
- ە - nim Hisar, ە - Hisar, ى - Hüseyini, ە - Əcam, ى - Övc,
- ە - Mahur, ە - Gərdaniyyə, ە - nim Şahnaz, ى - Şahnaz,
- ى - Mühəyyər, ە - Sünbüllə, ى - tiz Segah, ى - tiz Bu Salik,
- ە - Çahargah, ى - tiz nim Hicaz, ى - tiz Nəva, ى - tiz Bayat,
- ى - tiz nim Hisar, ى - tiz Hüseyini.

İlm əl-hürufun (hərfler elmi) öyrətdiyinə görə, Allahın sözləri Qurani-Kərimdə hərflərdə təcəssüm etdiyi üçün, hərfərin ilahi mənası var və insanın zati da bu hərfərdən təşkil olunub. Qurani-Kərimin 29 surəsi 14 müqəttəsə hərfi ilə başlayır. Müqəttəsə hərfər bunlardır: əlif, ha, ra, sin, sad, tə, ayn, qaf, kəf, ləm, mim, nun, ha, ya. 29 surədə keçən hərfər isə bu sıradə verilib:

1. 2 BƏQƏRƏ (البقرة) əlif, ləm, mim
2. 3 ALİ-İMRAН (آل عمران) əlif, ləm, mim
3. 7 ƏRAF (الأعراف) əlif, ləm, mim, sad
4. 10 YUNİS (يوسف) əlif, ləm, ra
5. 11 HUD (هود) əlif, ləm, ra
6. 12 YUSİF (يوسف) əlif, ləm, ra
7. 13 RƏD (الرعد) əlif, ləm, mim, ra
8. 14 İBRAHİM (إبراهيم) əlif, ləm, ra
9. 15 HİCR (الحجر) əlif, ləm, ra
10. 19 MƏRYƏM (مريم) əlif, ha, ya, ayn, sad
11. 20 TA-HA (طه) ətə, ha)
12. 26 ŞÜƏRA (الشعراء) ətə, sin, mim
13. 27 NƏML (النمل) ətə, sin)
14. 28 QƏSƏS (القصص) ətə, sin, mim)

15. 29 ƏNKƏBUT (النكبوت) əlif, ləm, mim)
16. 30 RUM (الروم) əlif, ləm, mim)
17. 31 LOĞMAN (لجمان) əlif, ləm, mim)
18. 32 SƏCDƏ (السجدة) əlif, ləm, mim)
19. 36 YA-SİN (ياسين) əs (ya, sin)
20. 38 SAD (صاد) əs (sad)
21. 40 ƏGAFUR (غافر) əm (ha, mim)
22. 41 FUSİLLƏT (فصلت) əm (ha, mim)
23. 42 ŞURA (شورى) əm (ha, mim, ayn, sin, qaf)
24. 43 ZUXRUF (الزخرف) əm (ha, mim)
25. 44 DUXAN (دخان) əm (ha, mim)
26. 45 CASİYƏ (casıيە) əm (ha, mim)
27. 46 ƏHQAF (الحقاف) əm (ha, mim)
28. 50 QAF (قاف) əq (qaf)
29. 68 QƏLƏM (قلم) ə (nun)

Müqəttəsə hərfərinin nə üçün endirildiyi barədə 20 nəzəriyyə var; surənin adını bildirir, Allah-Təalanın ən böyük adı ismi - əzəmin hərfəridir, Qurani-Kərimdəki andların sayı qədər olduğundan, ona işarədir, surələrin sayı ilə ərab əlifbasındaki hərfərin sayı eynidir, elə bunu da anladır, bu hərfərin əbcadla hesablanması ilin sayı islam dinin yaşam müddətini bildirmək üçündür, Allah-Təalanın atributlarının baş hərfəridir, surədə ən çox işlənən hərfələr işarədir və s.

Musa (s.a.s.) peyğəmbərə iki lövhə üzərində yazılmış 10 hərf verildi və bu hərfərin rəmzi açımdan 5 kitabdan ibarət "Tövrət" ərsəyə gəldi. Hərfərin sırrı münasibətilə yəhudü müdrikəli deyirdi: "Tövrət Allahın, İsrail Tövrətin izidir."

Əbcədlə ata-baba arasında bir əlaqə olmasa da, bədii sənət nümunəsi göstərərək, böyük Özbək şairi Nizaməddin Mir Əlişir Nəvai (09.02.1441 – 03.01.1501) ərəbcə ata mənası verən "əb" ilə "baba" mənası verən "cədd" sözlərini birləşdirərək "əbcəd" alır:

Degac "əbcəd" başığa nyrulurlar-
Qəmər birlə güyəş, yəni caddiə əb.

Əbcədin mistikasına inam geniş yayılıb. Belə hesab olunur ki, 28 hərfin köməyi düşmənlərə qalib gəlmək olar. Əbcədi kağıza yazıb öyrənmək niyyətiylə onu torpağa basdırısan, sənə məraqıldırıan an çatin suala da cavab tapa bilərsən. Düşünmişlər ki, 28 hərf yazılın kağızı suya salıb içilərsə, uşağın qorxusunu aparar, zehni möhkəmlədər, qurumuş quyuya atılsa, suyu çıxalar, az məhsul verən ağacı bəhrəli edər.

Əlcəzairi alim Mühyaddin Əbd ül-Əbbas ibn Əli el-Buni əl-Qüreyşi (1162-1225) "Şəms əl-maarif və lətaif əl-əvarif" (Taniyanların günüşi və öyrədənin lətifiliyi) və "Əd-Dürr əl-mənzum fi ilm əl-aufaq və an-nücum" (Sehrli kvadratlar və astrologiya elmi haqqında nizama çəkilmiş mürvarilər) adlı əsərlərin müəllifidir. Birinci əsəri qisaldılmış olaraq "Şəms əl-maarif" (Taniyanların günüşi) adı ilə məşhurdur. 2001-ci ildə İstanbul'un "Seda Yayınları" nəşriyyatı irihəcmli bu əsərin "Şəmsül maarif el kubra" (Taniyanların günüşi, böyük) adı ilə 4 cilddə türkçəyə tərcüməsinin birinci naşrını gerçəkləşdirdi. 2095 səhi-fəni ehtiva edən bu əsər Elm ül-Hüruf (Hərfərin elmi) sahəsini işıqlandırır. Mühiyəddin Əbü'l-Əbbas ibn Əli el-Buni əl-Qüreyşi (1162-1225) "Şəms əl-maarif və lətaif əl-əvarif" (Arifliyin günüşi və öyrətmanın lətifiliyi) adlı əsərində yazıb: "Dinləri təmsil edən Peygəmbərlərə endirilən səmavi kitabların bir sıra özünməxsusluğu var. Bir sıra sırrı səhifələrində gizlayıblər. Müselmanlıq üçün endirilən müqəddəs kitabımızın sırları də bu hərfərin içində saklıdır... Bu hərfərin daşıdığı məna və sırlar içində endirilən bütün səmavi kitablardakı sırlar qalmaqdadır" (III cild, otuz birinci bölüm, səh.229-230).

Ərb əlifbasının 28 hərfinin hər biri ayrı-ayrılıqda səs və rəqəmdən başqa, həm də rəmzi məna daşıyır. Hürufilərin rəmzləri də bu sıradadır. Əlif-lam şəkli də elə bu amacdan yaranub.

"Təsəvvüf" sözündəki hərfərin ayrı-ayrı sözlərin baş hərfərinin toplusu olması da diqqət çekir:

ت "tə" – tövbə,
ص "sad" – səfa (təmizlik),
و "vav" – vilayət (Allaha yaxınlıq),
ف "fə" – fəna (Allahda əriyib yox olma).
(Ənциклопедия суфизма, səh.14).

"Tacir" sözündəki hərfələr bu sənətin məğzını göstərən sözlərin birinci hərfələrindən təşkil olunduğunu hərifşünaslar irəli sürür:

ت "tə" – təvəkkül,
إ "əlif" – ümid,
ج "cim" – cəsarət,
ر "ra" – rastəqari (doğruluq).

Hərfərin şəkillərini nəyəsə bənzətməklə rəmzlər meydana gələ bilirdi. Məsələn, ərab əlifbasının "num" adlanan ү hərfi ham də qədim ərablarda böyük balıq, balina anlamına gəlir. Hərfin şəklinə diqqətlə baxıldıqda, ağızını geniş açıb yuxarıda nöqtə kimi görünən qidasını udmağa çalışan balığın iri, güclü çənələrini vizual təsəvvür etmək mümkündür. Allahan sınağı üçün Yunis Peygəmbəri bu balıq udmuşdu. İslam mədəniyyətinin bərqərar olduğu IX yüzillikdə unudulmuş qədim Misir elmlərini bildiyi üçün böyük irfan şeyxinə "Misirin Yunis Peygəmbəri" mənasına galən "Zü əl-Nûn əl-Misri" ləqəbi verilib.

بِنَ آنَّ قَدْ هَجَجُونَ الْفَ لَامِنْ شَدْ ازْ غَمْ قَاتِمْ
بِيَجِيدْ كَيْ بَيْنَمْ شَنِيْ باَلْفَ اِنَّ لَامِا

(Bi an əgədd həmçü "əlef" "lam" i şod əz əgəme əgamətəm, Biçide key binəm, ba "əlif" in "lam"ra) [2, s.24]

Tərcüməsi:

*Hicrin əlif tək qəddimi bükmüş həbibim, lam edib,
Birləşdir axır bir gecə, o əlif ilə lami sən. [6, s.10]*

Ərəb əlifbasında "Ləm-Əlif" birləşməsi 29-cu hərf sayılır və bu İmam Əlinin Əbübəkrədən sonra xilafətə gəldiyinə işaretədir. "Ləm" Əlini, "Əlif" isə Əbübəkri bildirir. "Əlif-ləm" ərəb dilində "el" müəyyənlik artıklını təşkil edin iki hərfin; "əlif" və "ləm" in adını bildirir. Hürufilərin gizli yazlarında "əlif" və "ləm" hərf-ləri "Allah" a işaretədir və bu sözü təşkil eden 4 hərfdən ilk ikisi-dir, hərflər birləşmir. "Ləm" hərfi "əlif" lə birləşəndə isə alınan "la" sözcüyü heçlik, yoxluq anlamundadır. Rəqam mənası vahid olan "əlif" həm də tövhidi, Allahın bir olduğunu göstərir, əgər o arxa plana keçsə, heçlik almır. Nəsimi hürufiliyin daha əyani təbliği üçün "Əlif-Ləm" və "tərs Əlif-Ləm" şeir şəkli də yaradıb. Əlif-Ləm şeir şəklinə nümunə:

*"Əlif" – Allah, sidrə boyun mülnəhadır müntəha,
Çün cəmalindədir ərrəhman ələl-ərş istivə.*

*"Bey" – Bilindi qəddinin həddi nə miqdardı olduğu
Bildilər kim, tuləhu sittun za'rən fissəma.*

*"Tey" – Tərəbilər əlində Zülfiqar şəmşirü tiğ,
Fəzərbəu buyuruldu həqdən, həm buyurdu Mustafa.*

*"Sey" – Səvəb ola anıncıñ həq yolunda verdi can,
Dərdinə həqdən dəvadır, rəncinə yüz min şəfa.*

*"Cim" – Camalın nurudur kim, doğdu məşriqdən tamam,
Şö'lə verdi hər dərəcdən şöylə kim, nuri-ziya.*

*"Hey" – Həyat irdi ləbindən Xızrı Isa oldu hey,
Dərdmənd aşıqların dərdinə oldu çün dəva.*

*"Xey" – Xəbərdar olmayanın təxtni div aldı div,
Bixəbər oldu özündən şöylə qaldı ömrha.*

*"Dal" – Dəlil oldu dəhanın rəmzinə qıldı əyan
Bildi bildirdi rasulu həm Əliyyəl-Mürtəza.*

*"Zal" – Zakir suflar çox zikrə məşğul oldular,
Geydilər şal, işləri al, taəti zərqü riya.*

*"Rey" – Rəhmanırrəhim oldu camalın aşığı,
Niçin Adəm dedi, bismillahi-zülfiżliil əla.*

*"Zey" – Zahid zöhd ilə bəzətdi tacii xırqəsin,
Batini oldu müləvvəs, zikrini qıldı həba.*

*"Sin" – Səadət darını verdi, Süleyman təxtni,
Onlara kim, sidq ilə bu yolda çəkdilər cəfa.*

*"Şin" – Şəhid oldu olar kim, Həqq yolunda öldülər,
Qəm yenəz onlar ki, bildi həqdir ona qanbəha.*

*"Sad" – Sadıqdir olar kim, sabrı qıldı ixtiyar,
Dilbərin yolunda gör kim, lütfə irdi daima.*

*"Zad" – Zəlalətdən xilas etdi bizi Fəzli-ilah,
Cism anındır, nitq anındır, ruh anındır cümləha.*

*"Tey" – Tahirdir vücudu onların kim, batini,
İçdilər cami-müsəffa, buldular sidqii səfa.*

*"Zey" – Zahir gördülər Həqqi olar kim, gördülər,
Görmiyənlər gözləri kur oldu, şöylə kim, a'ma.*

*"Eyn" – Əyan eynəl-yəqin oldu liqayı-hiisni-dust,
Hər kimin Həqq gözün açdı gördü didarı-Xuda.*

"Geyn" – Ğeyrətli kişilər qafıl olmaz kəndudan,
Şərn edər Haqqdan utanur, nəfsinə verməz riza.

"Fi" – Fənə darında hər kim bulmaz olursa nəcət,
Fikri fasiddir onun kim, ömrünü qıldı həba.

"Qaf" – Qövseyən oldu qaşın aşiqə mehrablar,
Səcdəgah oldu anınçının şahi-cümələ ənbiya.

"Kaf" – Kəlamüllah ilən səb'ülməsanidir üzün,
Zülfü qaşın kirpigindir yeddi ayat xəttiha.

"Lam" – Ləbin oldu Məsiha çün üzün sübhü nəhar,
Zülfünün sırrı qəmərdir, üzünün şəmsi züha.

"Mim" – Mələk surəti dildərsən, aya bədri-münir,
Hüsnü-Yusifən, təcəlli eylədi nuri-Xuda.

"Nun" – Nihan oldu ləbindən çeşmeyi-abi-həyat,
Hər kim içdi, vacib oldu cənnətül-mə'va ona.

"Vav" – Vəchin Kə'bəsinə kim ki, qılımadı sücud,
Adı div oldu, anınçın qaldı şöylə mübtəla.

"Hey" – Hidayət eylədi Mehdiyyü Qur'ani-mübin,
Ol ki, aşya xilqətində bizə oldu rəhnüma.

"Yey" – Yuνəsvisdən xilas olmaq dilərsən adəmi,
Oxu ismi-əzəmi kəndözzinə urğıl dua.

"Lam-Əlif" – Si hərf olubdur bəlkə simurğı-cahan,
Bilmədi əslin hürufun kim, dedi bu hərfə la.

"Pey" – Pənahimdır mənim həq, pərdədarimdır bu dəm,
Padşahım, xanım oldur, mənə verdi dəstü pa.

"Çim" – Çahar ünsür kim, məbdəidürür hər şeyin,
Bunda buldu həqqi külli-ənbiyavü övliya.

"Jey" – vü jalə, çeşməli əbri, zülfü riüx, bu xəttü xal,
Müshəfi-həqdir müəyyən gər oxursan taliba.

"Gaf" – Gənlüdür Nəsiminin məhəbbətdən sarı,
Şol şaha kim, kəlgəsidi zilli-Simurğü Hüma.

Burada göstərilən 32 hərf türk və fars dilindəki ərəb qrafika-lı əlifbaya məxsusdur. Göründüyü kimi, hərfin adından sonra bu hərlə başlayan söz gəlir. Bu sözlər gəlisişgəzel olaraq seçilmir, hər bir sözün şeirin ümumi kontekstində oturur, ümumi harmo niyada yeri olur. Nəsimi hürufilərin bildiyi və təbliğ etdiyi irfan sirlərini poetik dillə şərh edir.

"Əlif" – Ol qəddina ökündigicin sərvü çinar,
Olmadı onlara göftarıi nə rəftarıi nə bar.

"Bey" – Bu gün badi-səba ziilfinə tuş oldu məgər
Ki, dili can elinə mişkü əbir etdi nisar.

"Tey" – Təmənna edən ancaq tapuna mən deyiləm,
Bu həva ilə keçər şeyxi fata, mirü kılbar.

"Sey" – Səradan çəkərəm ah Sürəyyaya irər,
İllər ilə sana bir gün nə əcəb etmədi kar.

"Cim" – Can gözü görər nuri-camatında sənin,
Lövhə-dildə yədi-qüdrət yazılı nəqşii nigar.

"Hey" – Həyati-əbədi buldu vüsalında İrəm,
Fırqətin zəhrin içər, ey neçələr leylii nəhər.

"Xey" – Xətindən utanır Nəsx ilə Reyhanü Sülüs,
Ta Mühhəqqəq ana manənd olalı xətti-Qübar.

"Dai" – Dərd ilə düşən könlüümə məhə mehridir ol,
Üz urub qürbətə bir gün eləyim tərki-diyar.

"Zal" – Zikr etdigi bu kim ləbinin şəkkərini,
Tutiyi-canii köntüllər bir dəm ola xoşgöftar.

"Rey" – Rəqibin iżiñə baxma, eşitmə sözüñü,
Dilbəra, çünki anın qövlidüriür cümlə fişar.

"Zey" – Zamanın nəsinə şad olayım, bir ləhza,
Dili-qəmgintimə heç vermədi aramü qərar.

"Sin" – Sahir gözünün makrını dil şərh edəməz
Ki, nə cadu bilir ol fitnələri, nə zayyar.

"Şin" – Şol zülf ilə xal oldu mana danəvü dam
Ki, bu dil mürbüdü dü aləmdir ana seydü şikar.

"Sad" – Səbr et dedi dildər bu gün mana, dedim:
Aşıqə səbr mahal oldu dəxi qeyrətil ar.

"Zad" – Zərb uralıdan canımı məstana gözün,
Getmədi başda dəxi xəmr iləvü gözdə xumar.

"Tey" – Tolu könlüüm evi nuri-təcəllayı-i-camal
Ki, görükəməz gözünə zərrəcə ağıyar, nə yar.

"Zey" – Zalim gözünə hey de ki, cörək eyləməyə,
Etməsin şəmsi qəmər kimi məni zarü nizar.

"Eyn" – Aşıqlara aləmdə çə duzəx, çə behişt,
Bir olur tırvü mehri üzü məstani-bahar.

"Ğeyn" – Ğeyrət budur, ey şah ki, kuyində müldam,
Ta ki, ömrüm ola labbeyk edəlim çakərvar.

"Fey" – Fərdə səni taftış edə aşiq, görçək
Nə rica ana behişt ola, nə heysiyyyəti-yar.

"Qaf" – Qaşınla gözün, zülfü dahanın həvəsi
Biza nə izzətli hörmət qoydu, nə elmü vüqar.

"Kaf" – Ki urdu yədi-qüdrət, dedi bir huri-lətif:
Gəlmədi sənciləyin, gəlməyə ta ruzi-şümar.

"Lam" – Layiq ləbina la'l degil, gül rüxiñə
Kim, anın mə'dəni səng oldu, munun müşki-tatar.

"Mim" – Mürşəd-dili can istəməyə bağı-behişt,
Kaşıyan zülfə-həbib ola, xətli xalı mədar.

"Nun" – Novruz olucaq yar ilə xoşdur gülü mül,
Çalına çəngili rübab, oxuna işşaqı-nigar.

"Vav" – Var, uymagilən sən bu yavuz nəfsə bu gün,
Adəmin hur mələk həmdəmi niçün ola mar.

"Hey" – Həvəs etmə Nəsimi, bütü-hərcayıyə kim,
Ola ağıyar ilə yar, edə vəfadarınu zar.

"Lam-Əlif" – La deməzəm gər məni qətl edə gözün,
Dili Mənsursifat eyləyəsən zülfünə dar.

"Yey" – Yeri eyla təmə'üm yemədən səni bu yer,
Kim acəl çənginə düşsə, sənəmə, sənəmə çıxar.

Aşağıdakı nümunə isə ərəb əlifbasında Əlif-Ləm da daxil olmaqla (28+1=29) iyirmi doqquz hərfin hürufi nöqtəyi – nəzərin-dən poetik açmasıdır.

*"Əlif" – Ə'lə qamətin hər kim görər bican olur,
"Bey" – Bəşarət buldu hər kim dilbəri sultan olur.*

*"Tey" – Təmənnə vəslini etdim, niyazım uşbuudur,
"Sey" – Sənə etməkliklə içün uş canım qurban olur.*

*"Cim" – Cümülxubuların sultani sənsən, ey pəri,
"Hey" – Hüsn içəri nigarmı Yusifi-Kən'an olur.*

*"Xey" – Xayalın könlümüllə yaxdırıv yandırıdı mən,
"Dal" – Divanə olub əz qəm ki, bağrim qan olur.*

*"Zal" – Zövqüm var ola ki, ta sənin eşqində mən,
"Rey" – Rəvayət qıldı mana kirpiyi peykan olur.*

*"Zey" – Zavalın olmasın, canım fəda olsun sana,
"Sin" – Səadət görsə dərmən bağrim uş büryan olur.*

*"Şin" – Şərabi-ləblərini içəna yoxdur zaval,
"Sad" – Süñ'iünlə yenə kövnüllə məkan bustan olur.*

*"Zad" – Zəll ayı iizündür cümlə hərfi-kafi-nun,
"Ayn" – Aləm xalqı mana sənsizin dilşəman olur.*

*"Gäyn" – Ğarət qıldı barca ləşkəri can şəhrini,
"Fey" – Fəraqmı yaxdı oda, uş könül giryən olur.*

*"Qaf" – Qüvvət qalmadı artıq tənimdə taqətim,
"Kaf" – Kafır gözlerin kim Rüstəmi-dəstan olur.*

*"Lam" – La yoxdur könlüldə doğdu eşqimdən əzəl,
"Mim" – Müsəlsəl kirpiyindir oxları pərran olur.*

*"Nun" – Necə baxdım mən əndər rövşənayı boyuna,
"Vav" – Vallah sənsizin cənnət mana zindan olur.*

*"Hey" – Həvəsləni b dilərnən şol qəmərtək üzünü,
"Lam-Əlif" – La dolğunub baxsam cahan vîran olur.*

*Ey Nəsimi, eşq ilə ayitdin qəzəlni yar üçün
"Yey" – Yanagın güllərinə cümlə can heyran olur.*

Nəsimi hərfləri əlifba sırasında olduğu kimi deyil, axırdan evvələ doğru verilməklə, "ters Əlif-Ləm" şeir şəklini yaradıb:

*"Yey" – Yüzünü mahiyyətindir aləmə nuri-nəcət,
"Lam-Əlif" – Lareybə illa vəchəhü ana cəhat.*

*"Hey" – Hilalın qabılı qövseyn, qaşların mehrabdır,
"Vav" – Vəhdət nuru üzüni, saçların vəl-mürrəsət.*

*"Nun" – Nə mə'nidən qiyamat qamətindən kəşf olar,
"Mim" – Müvəvhidlər dedilər üzüniə vən-naziat.*

*"Lam" – Lə'lin cür'əsindən aləmi məst eylədin,
"Kaf" – Kafidir ləbindən içəna abi-həyat.*

*"Qaf" – Qur'andır camalın, bu kələmə həq dedi,
Fi – Fələk dövründə buldu Xə'bənin içində lat.*

*"Geyn" – Ğeyrə sümənə vəchüllah yox, ey müddəsi,
"Eyn" – Elmi-fəzli-həqqdir kəşfedər hər müşkilət.*

"Zey" - Ziihur oldu cıl Isa Mehdiyi-sahibzəman,

"Tey" - Təniqdir, nitqi xatəm qandasə getdi məmət.

"Zad" - Zələlət müllküni nitqilə mə'mur eylədi,

"Sad" - Səfa kəsb etdi andan əhli-həq buldu səbat.

"Şin" - Şəmsi-aftabam, cavidanam ləm-yazəl,

"Sin" - Səadət vacib oldu Fəzli-həqdən mümkinət.

"Zey" - Züllalın şərh edərkən aləmə şirin təbin,

"Rey" - Rəvan oldu bu nəzmin mə'nisi həmçü Fərat.

"Zal" - Zikrimdür camalın ayəti hər sübhü şam,

"Dal" - Da'visi yalançı sufişərin oldu mat.

"Key" - Xəyalım dolaşlı zülfünün sevdasına,

"Hey" - Həyatım qapdu şövqün ləşkəri vəl-adiyat.

"Cim" - Camalılıcəlalın mə'nisi bir nurdur,

"Si" - Sürəyyayı səmadan göstərər ənvari-zat.

"Tey" - Təalillah ki, mislin görməmiş dövri-fələk,

"Bey" - Bəqa mülkü sənindir, ey Nəsimi, şəş cohat.

"Ərif" - Allahdur ki, olmaz nitqi-zatından cilda,

Uş kitabı həyyi-mütləq, uş Məsihi-mö'cüzat.

"Tərs Əlif-Ləm" şeir şəklində başqa bir nümunədə də hərfərin əlisba sırası ilə deyil, arxadan əvvələ şərtlə sözün tələb etdiyi hərfələr toplumu kimi verilərək ayrı-ayrı sözlərlə şərh edilir.

"Yey" - Yenə sığındım ol sübhana mən,

"Lam - Əlif" - La demədim ol xana mən.

"Vav" - Veylindən iraq olmaq üçün,

"Hey" - Həmisi aşiqəm Fürqana mən.

"Nun" - Nə kim qıldırm günah tutdum ümid,

"Mim" - Məhəmməd Mustafa sultana mən.

"Lam" - Ləbbeyk çağırınlar həqq çün,

"Gaf" - Göstər girəyim cinana mən.

"Qaf" - Qadırsən bizi irgürməyə,

"Fey" - Fəlsədən keçirib seyrana mən.

"Çayn" - Ğeyrət issi aşiqlər ilə,

"Ayn" - Işrət irgiləm Keyvana mən.

"Zay" - Zülm qılmağa olmadım şərik,

"Tay" - Təniqdir həq bılır, insana mən.

"Zad" - Zərbindən dedin kim, qurtulam,

"Sad" - Səbr edərisəm böhtəna mən.

"Şin" - Şey'lillahüm oldur Tanrıdan,

"Sin" - Səadət bəbin açam cana mən.

"Zey" - Zaval irmiyə bu din müllkiñə,

"Rey" - Rəfiq olmayıacaq şeytana mən.

"Zal" - Zakirlərdən olayım derəm,

"Dal" - Dələlət eylərəm rəhməna mən.

"Key" - Keyrəndişə mö'minlər ilə,

"Hey" - Hərifəm anda ki, iirfana mən.

"Cim" – Cəhənnəmdə sanıram gırəcək,
"Sey" – Səqil kişi ilə bustana mən.

"Tey" – Təmənnəm həqdən oldur satmıyam,
"Bey" – Bəqə mülkiñü bu virana mən.

"Əlif" – Allah yarı qılırsa mana,
Dardimi irişdirəm dərməna mən

Der Nəsimi sana, əqlin yar işə,
Kəndözümnü yazaram fərmana mən.

Nəsiminin "Əlif – Ləm" və "tərs Əlif – Ləm"larında təqdim olunan hərflərdən yaranan sözlər, əsasən eyni deyil.

Hürfüller üçün insan toplumunda məslək konkret bir söz kimi, fəndlər isə bu sözün ayrı-ayrı hərfələri kimi qəbul olunurdu. Bunu birinci dəfə Nəsiminin həmyerlişi Xaqani Şirvani söyləyib:

دشمنند این ذهن و فتنت را حربیان حمد
منکرند این سحر و معجزرا رفیقان ربا

(Doşmanənd in zehno fitnətra hərifane-həsəd
Monkərənd in sehro mocoza rəfəğane-riya)
(بیوان خالقی 1375 مص 33)

Tərcüməsi:

Bu zehn və tale ilə həsəd hərifləri (adamları) düşmandır,
Bu sehr və möcüzəni riya dostları inkar edir.

Nəsiminin şeirində də "şəxs" mənasında "hərif" sözü keçir:

Gəl, ey hərif, şimdə nəsihət qəbul qıl,
Cövr eyləma hərifə ki, hacat degil hitab. [1, s.491]

Məhəmməd Füzulinin "Leyli və Məcnun"unda "Bu, tuğrayı-misali-məhəbbətdir və dibaçeyi-divani-möhnətdir" fəsilində bu beytlər var:

Bildim qəminini, sənin ki, çıxdır,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl, təcrlübə eyla mən zəif!

Zaman-zaman mahiyət unudub, ifadə mənfi çalar alaraq dilimizdə türkəsaya şəxslərə "hərif" ünvanı şəklində qahib. El içində kimi isə aldadıb ziyan salmaq məqsəmi "filankəsi hərifle-dilər" kimi ifadə olunur. Osmanlı türkçəsində olub indi da Türkiyədə işlənən "abdal hərif" ifadəsi var. "Abdal" sözü ərəbcədir, IX asrdan bəri təsəvvüf termini kimi işlənir, "dərviş" və "şahid" mənalarına gələn "bədil" kəlməsindəndir, cəm halı isə "abdal" və ya "əbdal"dır. Farsca ve Türkçə maddi dünya ilə bağlantısını kasib, Allaha bağlanan dərviş anlamunda ikən, daha sonralar Qələndəriyyə zümrəsinə mənsub "sərsəri dərvış" mənasına gəlib. Çox təssüf ki, hürufizm süqut edib ortadan çıxdıqdan sonra, ifratçıların toplumuyla nusayırlıq, dürzilik, yezidilik kimi islamı hökmələrin əsaslarından tamamilə ayrılan uydurma bir din şəklinə düşdü. İslami özülü qoruyanlar isə Türkiyədəki bekdaşlıq, İrandakı "Əhli-Həqq" təriqətləri içində əriyib itdi. Görünür, "hərif" sözünün ironik mənfi məna kasb etməsi hürufiliyin məglub olub sıradan çıxmazı dövrünə təsadüf edir.



SAKRAL RİTUALLAR

Nəsiminin yaradıcılığında irfan yolcularının kamul insana qeyrilmə yönündəki zaman-zaman icra etdikləri sakral rituallara işarələr keçməkdədir. Biz çağdaş oxucunun nağıl kimi qəbul edacayı bu mistik sakral ritualları azca da olsa şərh etmək istədik. Sakral ritualların fəlsəfəsi Qurani-Kərimin həqiqatına dayaqlanur. Allah-Təala Adəmi qoxulanmış palçıqdan yaratdı və ona öz ruhundan üfürüb ruhlandırmاقla onu canlandırdı. Deməli, bir-birinə uyğun gəlməyən iki substansiya; qoxulanmış palçıqdan yapılmış bədən və Allahdan verilmiş qüdsi ruh bir Adəm cildində bərinqərər oldu. Sonradan dialektikarın bir qanunu kimi "əksliklərin vəhdəti və mübarizəsi" adlandırılacaq Allahu dualistik sistemində Adəm yaradılışların əşrəfi kimi meydana gəldi. Bədəni əmmara nəfslərlə idarə edən İblis, ruhun dayağı isə Allah qanunlarıdır. İnsanın bədəninin nəfsi onu an qatı günahlara, ci-nayətlərə sövq etməsinə rəğmən, ruhu saflığa, təmizliyə səsləyir. Həyatı təşkil edən bərə mübarizədə hansı tərəf qalib gelirə, insan o qütiblərdən birinin əsgərinə çevrilir. Bədən nəfslərini təmin etdikcə ruhi güc azalır, ruhi təminat çıxaldıqca, an zəruri məsiət problemləri belə diqqətdən qaçır.. Qurani Kərimin hikməti də Allaha doğru adı gedişlə getməyi yox, məhz qaçmağı əmr edir. Axi, insan ömrü elə də çox deyil ki, sonradan günahlarını yumaq üçün məqam tapa bilsin. 51 əz-Zariyat surasının 50-ci ayəsində buyurulur:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
فَلِرُوْا إِلَى اللَّهِ لَمْ يَكُنْ بَيْنَ نَبِيٍّ مُّبِينٍ

(fəfirrū 'ilā Allāhi 'innī ləkum minhū nazīrun mu'bīn)

Tərcüməsi: "Bu insanlara de: "Allaha tərəf qaçın! (Allahu qəzəbindən qağıb Onun mərhəmətinə siğının, küfrü atıb imanı galın!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qor-xudan bir peyğəmbərəm!" (tərcümə akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyevindir).

Bütün hayatı boyu irfan yolcuları xüsusi sakral rituallara ruhani qüvvələrini çıxaldıb yer həyatındakı bədən həzzləri cəzibasından çıxmış bacarırlar. Beləliklə, irfan yolcuları günahlardan uzaqlaşır və özlərinin Allahu qüvvəsi icarisində əridərək "fəna fi-llah" a, oradan da "bəqa bi-llah" mərtəbəsinə yüksəlirlər. "Fəna fi-llah" sözü birləşməsinin hərfi manası Allahu fani olmaq deməkdir. "Bəqa bi-llah", insanda günahda aparan istək və vərdişlərin yerini savabların alması, adı, insani varlıqdan ilahi tələbləri yerinə yetirir qüvvəyə əvvrilmişədir. Pis nəfslərindən fani olan, Hakk ilə bağı olur. Allahda fani olan da Allah ilə bağı olur.

"Fəna fi-llah" (Allahu yox olmaq) mərtəbəsinə yüksəlmək üçün irfan yolcuları böyük azablara qatlaşmalı, dərin idrak, zəka və ruhi yüksəlmə prosesi keçirməlidirlər ki, bu da gündəlik icra olunan sakral ritualların sayesində baş verə bilər. Hər bir irfan yolcusunun bu mərtəbəyə qalxıb yüksəlməsi mümkün deyil, çünki, İblis qüvvələri hər addımda onları Haqq yolundan döndərməyə, günahı daha təmtəraqlı zövq kimi göstərməklə məqsədlərinə çatmağa mane olur. Ancaq böyük səbr və saflıqə son-suz şövqə İblisi möglüb edib məqsədə çatmaq mümkündür.

Qəribə deyil ki, hətta "fəna fi-llah" halında da şeytan arifi çəşidərə bilir. Ruhən Allah işığında əriyib işiq fantomuna, zərrəciyinə əvvirlən insana qürurla elə gəlir ki, o elə Allahu özüdir və ya zərrə kiüllür. Başqa müşayiə ilə, sanki bir damla qışqır ki, mən okeanam! Onlar unudur ki, damla okeanda olanda okeandır, ondan ayrınlarda isə heç kəsə lazımlı olmayan bir qətra şor suya əvvirlərlər. Bu halında onu düzgün başa düşməyib Allaha ən yaxın olan bəşər övladını Allahsızlıqda ittaham edir və kafir ki-mi cəzalandırırlar.

İrfan yolunda olanlar ruhən kainatın ənginliklərinə yüksələ bilib yeni ruh keyfiyyətləri qazanır. Mələkut aləminə yüksəldiyi zaman insanda Ruhani ruh, Cəberüt aləminə yüksələ bilirsə, insanda Sultani ruh, nəhayət Lahut aləminə yüksəldiyi zaman insada Qüdsi ruh olur. Bura nəbilərin, vəlilərin məqamıdır. (Ənə sərr al-insani və sirri- sərrət) "İnsan mənim sərrimdir, mən də insanın sirriyəm" - qüdsi hədisi bu ruhu təsvif edir. Cismə ruhun mütonasibliyi bütün irfan təriqətlərində olduğu kimi, Hürufilikdə da öyrənilir. İrfan ilə sufizm arasında fərqlər var. Bəzi tədqiqçilər şairi sufi kimi təqdim etsələr də, Nəsimi "sufi" sözünü qəbul etməyib, onun əvəzinə "aşıq" istilahını seçib:

*Aşıqə ol fəxr yetər ki, omadı sufi,
Dövlət ana kim, bu iftixar ilə xoşdur.* [1, s.231]

*Səfəsiz sufisi gör kim, haram der, diñləməz sazi,
Ki, əhli-Həqq olan kişi nə qəmə girsa kəlisaya.* [1, s.484]

*Sufisi-paşminəpuşın batını safi degil,
Ol qaçan qurtarasardır nəfsini emmarađən!?* [1, s.154]

*Məscidi xanəgahə sən sufi tək olma qürrə kim,
Aşıqə cümlə yerii gög məbədi sovnınat olur.* [1, s.447]

Bu münasibət şairin farsca divanında da özünü göstərir:

ای صوفی خلوتینین بستان ز رندان کاسه
تا کی پزى در دیك ماخولیان خام را

(Ey sufisi-xəlvətnişin bəsnan ze rindan kaseyi
Ta key pəzi dərdə-yek maxuliyayı-xamra?) [2,s.23]

Tərcüməsi:

*Xəlvətnişin sufi, gəl al rindin əlindən badəni,
Bəsdir başında bəslədin bir ömür fikri-xamı sən.* [6, s.9]

Keçədən libas geyən sufilər öz yalan davranışlarıyla dünya malına daha çox bağlanır, maddi ehtiyaclarını ödəmək üçün çəmiyyət tərəfindən basılan parazitlərə çevrilirdi. Onlar, hətta şışman cismələrlə də zəif düşmiş Allah aşıqlarından fərqlənir, "sufiyi-şayyad" (yalançı sufi) ünvanunu tuş gəlirdi. Ona görə də, Nəsimi "sufi" sözünü özünə və arkadaşlarına layiq bilməyib, "aşıq" ünvanını seçirdi.

Yaradılmışların cismi və ruhu var. Şəmin cismi nar (ataş), ruhu nurdur. Cism ilə ruh bir yerdədirsa, deməli həyat var.

*Aləmi-Təvhidə çün irişi Nəsimi,
Nar ilə nur olduvvü nur ilə nar xoşdur.* [1, s.231]

Bütün irfan təriqətlərinin özlərinə məxsus ayrı-ayrı xüsusi geyimləri (kisvat) və sakral ritualları olub. Geyimlər sırrı konara vermək üçün coxsayılı təriqət üzvləri arasında tanunma vasitəsiydi. Çox vaxt hökumət tərəfindən cəmiyyətin məğzini öyrənmək üçün göndərilən çuğullar bunu bilmədiyindən faş olunurdu. Sovmə, məscid, xanəgah və hücrələrdə insanın ruhi sferasının anatomiya və fiziologiyasını nəzəri məşğələrlərə öyrənib təcrübə rituallarda tətbiq etmək həmişə izlənirdi. Arifanə nəzərlə baxan köhnə təriqət üzvləri onları asanlıqla üzə çıxara bilirdi.

*Sövmiəvi məscidə guşənişin oluban,
Kafiri kisvat geyib, san bu müsəlmana bax!* [1, s.503]

Hər hansı dərvişin şeyxi, piri haqqında maraqlanmaq soruşun xüsusi göndərilən cuğul olmasından xəbər verirdi.

*Dərvişin pirini sormaq, dedilər adət degil,
Arifanə bir nəzər qıl, kisvatindən bəllidir.* [1, s.440]

Bəsirət gözü fiziki iki gözdən fərqlidir; ona can gözü, beyin gözü, ruh gözü də deyirlər və mövcud olan bütün dirlər bunun fakt olduğunu qəbul edir. Ruhı səviyyədən asılı olaraq, bu göz qapaklı, yarı açıq və açıq vəziiyyətlərdə olur. Hindililər üçüncü gö-

zü açan vaxtdan alınlarının ortasına ya paralel iki şaqılı düz xətt çakır, ya da xal qoyurlar. Xalqoyma ənənəsi onlara bizzən, mələddan öncə 331-ci ildə Makedoniyalı İskəndərin istilasından qalan zərdüstilərin Hindistanda oturuşması vaxtdan keçib. İndi bu hal bizzət təkcə qurban kəsilərkən icra olunur, alının ortasına qoçun qanından xal qoyulmaqla üçüncü gözün açılması arzusu ifadə edilir.

Üçüncü gözü açmaq irfan əqli üçün birinci tələbdi, açıqgöz olanda insan görünməyəni görür, duyulmayanı duyursan. Nəsimi bu barədə yazdı:

*Gər açaq işə bəsirətin, bax,
Gör səndə Həqqivü getmə irax.* [1, s.564]

*Əgər gözlüsən, ey gizlü, viicudun şəhrinə gir, gör,
Na mədənsən, na gövhərsən?! Na dəryasən, na xoş sahil?!*
[1, s.416]

Farsca divanunda da batini üçüncü göz barədə beytlər var:

بر طور دل چو موسى گر طلب لقائی
بکشای چشم باطن وز حق لقا طلب کن

(Bər Tur del çu Musa gər talebe-leğayı,
Beqşay çeşmi – batin vəz Həqq liqa tələb kon) [2, s.247]

Tərcüməsi:

*Tur dağında Musa Peyğəmbərin iştirayı (Allahın) üzünüü
(görmək) istəsə də (görmədi),
Batin gözünüü aç və Haqqdan üz tələb eyla.*

Farsca həmin qəzəlin başqa bir beytində insanın ekstrasensor qabiliyyətinə işarə edib:

گر نیست و پا و گوش و چشم و زبان نداری
بین گوش و چشم موجود بیدنست و پا طلب کن

(Gər dəsto pao quşo çeşmo zəban nədarı,
Biquşo çeşm micu, bidəsto pa tələb kon.) [2, s.248]

Tərcüməsi:

Göz, dil, qulaq, ayaq, əl yoxsa, buna nə qəm var,
Gözsüz, qulaqsız, əlsiz axtar, nişanı istə! [6, s.90]

Şair heç də bədən əzalarının naqisliyindən deyil, eksrasensor qabiliyyətli həssəs üzvlərdən danışır. Qiymət gündündə bədən üzvlərinin dil açıb şahidlilik etməsinə dair Quran ayələri ilə yanaşı, həm də 46 Əhqaf surəsinin 26-ci ayasında keçən həssəs qulaq, göz və ürək haqqında bəhs açılır:

بِمِنْ الْرَّحْمَنِ الرَّحِيمِ
وَلَذِكَ مُتَكَبِّرُ فِيهِ وَيَعْلَمُنَا لَهُمْ سَمِعًا وَأَيْمَانًا وَأَفْدَةً فَتَأْ
أَغْنِيَ عَنْهُمْ سَمْعَهُمْ وَلَا أَنْصَارَهُمْ وَلَا يَنْهَاهُمْ مِنْ شَيْءٍ إِذْ كُنُوا يَنْجُونَ بِآيَاتِ
اللهِ وَلَا يَخْافُهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزَئُونَ

(va laqad məkkənnəhum fīmā 'in məkkənnəkum fīhi
va cə'alnā ləhūm səm'ān va 'əbsərān va 'əf'idatān fəmə 'əgnə
'anhūm səm'uhūm va lə 'əbsəruhūm va
lə 'əf'idatuhūm min şey'in 'iz kənū yəchadūna bi'āyāti Allahı va
Həqqə bihim mə kənū bihi yəstahzi'ün)

Tərcüməsi:

(Ey Məkkə shill!) And olsun ki, Biz onlara verdiyimiz imkanı sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermİŞDİK, lakin nə qulaqları, nə gözləri, nə də qətbləri onlara heç bir fayda vermedi. Çünkü onlar Allahın ayələrini (*bila-bila*) inkar edirdilər. Onları istehza etdikləri (*szab*) sardı. (tercümə akademiklər Z.Bünyadov və V. Məmmədəliyevindir).

Ayədən göründüyü kimi, Allah Təala buyurur ki, onlara verdiyimiz imkanı sizə verməmişdik, yəni onlara qulaq, göz və qəlb vermİŞDİK cümləsi heç də adı bədən üzvləri haqqında deyil. Allah-Təala hamiya quruluşça eyni bədən üzvlərini verir. Ayədə

söhbət adı insanın eşitmədiyini eşidən həssas qulaq, görmədiyini görən üçüncü göz və duymadığını duyan ekstrasensual türəkdən gedir.

Nəsiminin mənsub olduğu irfan cəmiyyətində hər bir fərd şəhərlə müqayisə miqyasında bədəni bir şəhər timsalında görür, kiçildilmiş ruhi qüvvə ilə onun içənə siyarət edib ağrı-acını əyani görür, müalicə edə bilirdi. Bədənin daxili orqanlarını əyani görmək tacribəsini əyanılaşdırırək əvvəlcə Parisdə, sonra Amsterdamda və Moskvadakı İnsan müzeylərində tətbiq etdirilər; iri həcmli insan bədəni formasının içinə daxil olmaqla ziyanatçılar anatomiyani əyani görə bilir.

Bəsirət, beyin gözü və ya üçüncü göz adlanan zahiri, anatomiq görmə orqanlarından fərqli göz hamuda var, ancaq xüsusi məşqlərbə bu gözü açmaq mümkün kündür. Hindistanda bu gözü aqş olanlar alnlarının ortasına yarımızı xal, ya da paralel iki xətt çəkir. İngiliscə belə adamlara klervoyans, "durugörən" – deyilir. Orta yüzilliliklərdə yazılmış lüğətdə üçüncü gözə bağlı yazılıb: "çeşmi-bina"- ziyyada görücü göz, sahibi-basirət və dideyi-ibrətin mənasındadır." ("Lisan el-Əcam", daşbasması, 1740, s.329)

*Mən ol qəvvas təki can tərkin etdim,
Sənin çöhrəndəki ol xəttü xalə.*[1. səh.45]

Beytdə ruhun bədəndən çıxub hansısa səyyarəyə tərəf uçması qəvvasın suda üzəmisi kimi verilib. Ruh bədəndən ayrılib hava okeanında üzərkən başqa dürüst müqayisə tapmaq çətindir. Xal bir nöqtə kimidir, planet də çox uzaqdan səmada bir nöqtə kimi görünür.

*Faş eylədim cahanda "ən əl-Həqq" rülmuzini,
Doğru xəbərdir, anın üçün dara dilşmişəm.*[1. səh.147]

Sair öncədən dara çəkilcəyini bilirdi. Baş verəcək hadisələri öncədən görmək irfan elmlərinə dərindən bələd olmaqla üçüncü göz açıldan sonra əldə edilən kəramətdir.

İrfana dair yazılın nəzəri əsərlərin demək olar ki, hamisində insanın ruh sferası ilə bağlı mətləbələr xüsusi rəmzlər vasitəsi ilə bildirilir. Əlbəttə, sakral ritualların əyani şərhələri barəsində bu risalələrdə heç nə yoxdur və ola bilməzdi də... Nəsimi şerindəki bəzi işarələr həmin rituallar barədə, işarələrlə məlumat verir.

صالى نشوى تو تا نه بىن
رندان محلة صفا را

پيويسته نشان لامكانى
مېگۈچى چو يېشكىنى هارا

(Safi nəşavi to, ta nəbini
Rindane-məhəlləyi-səfara.

Peyvəste nişane-laməkanı
Miquy cu beşəkəni həvara.) [2, s.344]

Tərcüməsi:

*Saf olmasan, sən görməyəcəksən
Rindlərin səfəli məhəlləsini...*

*Məkansızlıq nişanının əlaqəsi
De ki, havanı sindirib keçməkdir.*

İrfan yolcusu saflaşmaq üçün onu dünyaya bağlayan nemət-lərdən uzaqlaşmalıdır ki, azad ruhlu rindlər qoşula bilsin. Hər bir məkanda hava mühiti var, xüsusi dualar oxuyub zikrdə Allahın müəyyən adlarını göstərilən sayda söyləməklə, musiqinin müşaiyətilə rəqsler etməklə havanı yanır üç ölçüdən fərqli başqa mühitə düşmək mümkündür.

Sakral biliklərin böyük alimləri; İbrahim bin Ədhəm bin Mansur Əbu İshak (96/714 – 162/779) və türk asilli İmam Cəfər ibn Yunus Əbu Bəkr Şiblî (247/861 - 334/945) irfanın gizli biliklərini ehtiva edən əsərlər yazıblar. Nəsimi onları belə xatırlayıır:

بک قظره ز بحر ماست شبلى
بک نقطه ز حرف ما مت ادهم

(Yek گەtre ze bəhre-mast Şibli,
Yek nuqta ze hərfe-mast Ədhəm) [2, s.343]

Tərcüməsi:

*Şibli bizim dənizdən bir damlaşdır,
Ədhəm hərfimizdən bir nöqtədir.*

İlk baxışdan, bu münasibət keçmiş müəllimlərə hörmətsiz kimi görünü bilər, əslindən çox böyük ehtiramı da sezmək mümkündür. Şair buyurur ki, o ustadların biliklərinə yiylənmişik. Damlasız dərya olmaz, Şibli dəryamızdan qətrədir. Nöqtə hərflərin üfiqi və şəquili ölçülərini yazılışa müəyyənləşdirən ölçü vahididir, məsələn əlin və ləmin uzunluğu beş nöqtə civarındadır. "Ədhəm" sözü nöqtəsiz yazılısa da, hərfimizdən bir nöqtədir. Nəsimi bu təqdimatda gizli biliklərin intehasızlığını göstərir.

Nəsimi bəzən gizli irfan ritualları söyləməkdən çekinməyib. İnfəriasiya məkanı müqəddəs vadinin üstündən uçub onu görmək Haqqı tələb edən tələbə üçün çox zəhmət tələb edən məşqələrin sayəsində reallaşa bilirdi.

*Gal, ey Həqq istəyan talib, müqəddəs vadini teyy et,
Ki, zəhmətsiz əla girməz nə kim, istarsən, ey dana. [1, s.485]*

Sakral rituallar içində ruhlarla (ərvahla) rabiṭə də vardi, cəmiyyəti maraqlandıran suali ruhən güclü olan rabiṭəçi şəxs icra edirdi. Daire boyu düzülmüş hərfləri ruhun tələbiylə bir yera toplayıb mətn çıxarırdılar. Spiritizm adlanan bu üsul beş əsr sonra, XIX yüzyilliyin əvvəllərində əvvəl Fransada, sonra bütün Avropana geniş yayıldı. Özünün ərvahla ruhi rabiṭəçi olduğunu göstərən şair bu ritualı bir bəyində belə açıqlayır:

*Sordum ərvaha üzüñ vəsfini hərfən-hərfa,
"Kimsənin şərhinə gəlməz bu gülli-tər" - dedilər. [1, s.263]*

Hücrələrdə gecə-gündüz xüsusi məşqlərlə irfan əhlisi gözlərinin və qulaqlarının imkanlarını o dərəcədə həssaslaşdırıa bilirdi ki, ruhları görür, onların səslərini eşidirdi.

*Əqli-irfan ol, nə əshabi-sərir
Bil ki, həqdir həm Səmiil həm Bəsir. [1, s.581]*

Yataq səhabəsi (əshabi-sərir) olmayan irfan əhli, həqiqətən də, Səmi (eşidən) və Bəsir (görən) qüvvəsi qazanurdu. Allahın Əsməi-Hüsnadakı bu iki adının verdiyi imkanlara sahiblənmək də sakral rituallar sırasındaydı.

İlm ül-Həvəs təmrinləri vasitəsilə görünməyən qüvvələrlə rabitəyə girib başqalarının möcüzə kimi qəbul etdiyi işlər sakral rituallar zamanı icra edildi. Ruhunu bədənlə və ya bədənsiz bir yerdən başqa məkana deportasiya etmək, görünməz olmaq irfan yolcusu üçün adı bir maşğılıyyətdi.

Mistik səslənsə də, xüsusi irfani təhsil almadan dərk olunması müşkül olan bir faktı deməyin yeridir. Fiziki bədəndə son nəfəsini verib canı çıxdıqdan sonra, irfan böyükləri öz ruhları ilə rahat işləyə bildikləri üçün, ayrı-ayrı yerlərdə cəmiyyətin imtina etdiyi, viranəlikdə yaşayan, kimsəsiz xəstə adamların bədənlərində ruhlarını oturdurmağı bacarırdılar. Bu vaxt müəyyən cəmiyyətlərə son sözlərini çatdırı, həm də kimsəsiz adam şərəfle dəfn olunurdu. Onlar 52 gün ərzində bir neçə dəfə bədənlərini dəyişa bilirdi.

*Şəhid ilə həm şəkər mənəm, Şəms mənəm, Qəmər mənəm,
Ruh-i-rəvan bağışlaram, ruhi-rəvana sığmazam. [1, s.320]*

Böyük ruhlu irfan dahişərinin bir neçə məzəri olmasının səbəbi budur. Nəsiminin İran İslam Respublikasının Şiraz şəhəri yaxınlığında Zərğan şəhristanının (qassəbəsinin) kənarında, Su-riya Ərəb Cümhuriyyəsindəki Hələbin şəhər hasarları öündən və Türkiye Cumhuriyyətində Qaziantepin Ağtoprak kəndində türbələrinin olduğu faktıdır. Bu üç məzardan Hələbdəki əsl sayılaraq, 2009-cu ilin sentyabrında Nəsiminin məqbərəsinin barpası ilə bağlı Azərbaycan Mədəniyyət və Turizm nazirliyində layihə hazırlanırdı. Layihə hazırlanısa da, icrası mümkün olmadı. İŞİD qüvvələri buranı 2015-ci ildə dağdırıb...

NƏSİMİNİN YARADICILIĞI

Hələ əlimizdə daha qədim faktlar olmadıqından, mövcud materiallara əsasən onu deyə bilərik ki, İmadəddin Nəsimi ümumtürk poeziyasında ilk şairdir ki, üç dildə yazib yaradıb. O, həm də ümumtürk ədəbiyyatında yeni məzmun və formalar bənisdirdi. Nəsiminin türkçə və farsca kamil divanları, ərəbcə bir qədər seiri, "Müqəddimət ül-həqayiq" (Həqiqətlərin əvvəli) ilə "İnsan" adlı risaləsi vardır. O, ilk dəfə olaraq iki misralıq beyt qəlibinə vulkan energetikali, ehtiraslı sözü əruz təfələsi sinurlarında böyük poetik qüdrətlə siğsdurmağı bacarıb.

*Kəşf oldu sərr xalii xətindən Nəsimiyə,
Elm ul-Əruz içində "məfail" ilə "faiat".*

Nəsimi onu əhatə edən hadisə və predmetlərdə həyatın fəlsəfəsini kəşf edə bilirdi. Bu vaxt diqqət çəkən əşya poetik zərrəbin vasitəsilə qabarlıq göstərilirdi.

*Bay ilə yoxsul mənəm, yolcu ilə yol mənəm,
Kim ki, bu mənsubəyi oynamadı, oldu mat. [1, s.494]*

"Şahmat" sözü orta farsca, pəhləvi dilində "şah məmat"- şah öldü deməkdir. Qədim hindcə, sanskritcə elə bu mənanı verən चतुरङ्गः; "caturanqa" sözünü ərəblər چaturang شطرنج şatranç halına salıb. Bir səra Şərqi ölkələrində şatranç sözü indi da işlənir. Şahmat taxtası üzərində piyadalar öz cərgədə, əyan-əşrəf arxa plandadır. Piyada (yoxsul) hərəkət etmədən, şahmatda oyun alınmaz.

*Kim büsati-əşq içində oynadı şətrənci-zat,
Otuz iki istivadır məni içində kaimat.*

*Rast oyna sən dəxi həm, evlərini yaxşı gör,
Ta müdəmi olmayasan eşq evində şahə mat.*

*Mat olsa vücudin, eşq evin xali qalır,
Eşq evin kim qıldı xali, ta əvəd tapdı məmat. [1, s.502]*

Tüyuq və rüba ilərində də şair bu fikrləri ifadə edib:

*Bir büsati-əşq imiş şətrənci-zat,
Otuz iki dən golibdir kainat.
Uyxudan ayıl, onu tanrıvii gör,
Olmayasan bu büsata şahı-mat. [1, s.577]*

Əşq büsətündə həyatın mənasını göstərən şahmat oyunu həyatı düşüncəli yaşamaq anlamunu verir. 32 rəqəmi Nəsimi şeirində xüsusi statusa malikdir, onun anlamı bir sıra sahəni əhatə edir. Şahmat taxtasının dörd sıra olmaqla 32 (16+16=32) xanasunda fiqurlar düzülür, 32 xanə boş qalır. 32 həm də ərab alifbasında öz sözlərimizi yazımağa istifadə etdiyimiz hərfərin sayıdır. Zərdüşt təqvimində kosmik anlamda illərin 32 heyvan üzərində təhvilolma cədvəli mövcuddur. Yetkin insanın 32 diş olur. Rəqəmlərin toplam sayı beşdir, $32 = 3+2+5$, beş rəqəmi duyğu üzvlərinin (görme, eşitme, dadbilmə, iyibilmə, toxunmaq laməsi) sayını bildirir; Rəqəmlərin hasili altıdır, $32 = 3 \times 2 = 6$, altı rəqəmi Yer kürəsindəki cəhətləri; şərqi, qərb, şimal, cənub, yuxarı və aşağıını göstərir; 32 rəqəminin $32 = 1 + 2^2 + 3^3$ bu cür şəhri isə üçölçülü (en, uzunluq, hündürlük) fəza sistemi mühitində yaşayan insanın üçlük genetika spiralına görə başəri həməhangiliyini təmsil edir.

*Dişlərin aksi, nigara, könlüma nəqş olalı,
Gözlərim bəhrində hər dəm dilləri mərcan bulmuşam.
[1. səh.145]*

32 diş və 32 hərf paraleli burada mətləbi açır, axı 32 hərfə diliimdə və farsca Qurani-Kərimin təfsiri edildirdi.

"Ev" sözü şahmat xanəsindən başqa, həm də irfan rəmzlərindəki qalbin mənzilləri mənasını daşıyır. Şahə mat olmaq, şah

əlində ölmək, zalimin zülmünə şərik çıxməq deməkdir. Ölmək-dən qorxmağa dəyməz, çünki, vücud ölsə də, ruh evi əbədidir, əgər eşq evinə biganə olsalar, əbədi ölümdən ricat tapmazlar.

Orta yüzdillərdə insanların istifadəsində olan ətriyyat Nəsiminin poetik təqdimatında daha da ətirlərin: Tibet ahusunun erkəyində arxa ayaqlarının arasında xarici bədən üzvü kimi korbağırısaq funksiyasını icra edən kiçik yumru kisəcik var. Buraya yağılı, tünd qəhvəyi rongdə toplanan həzm olunmayan tullantılar müşkü əmələ gətirir. Saç yuyulandan sonra, müşkü su ilə yaxalardır. Güclü təsirə malik ətir bir həftədən çox qalırırdı.

*Sol müttərra mişki-zülfiündən, səba, vergil xəbər,
Sol üzü güll, qaməti sərvü çinarım xoşmudur?
Sol ləbi ləlü gözi alayı-şahla dilsirib,
Sol samı zilmət, bəni mişki-Tatarım xoşmudur? [1, s.234]*

Klassik ədəbiyyatda bu ətirə mişki-Tatar, ya da mişki-Çin deyilib. Türkiyə türkçəsində indi də "miş gibi" ifadəsi müşkə işarədir. Müşkü daha baha satmaq üçün tacirlər onun az tapılmasının səbəbləri, mənşəyi haqqında belə bir reklam uydurmuşdu ki, doğulanda körpə ahunun göbəyində qan əmələ golir. Qan quruyur, göbeklə birgə düşür. Bu prosesi bir neçə müddət müşahidə edən ovçular həmən müşkü göbekləri düşdüyü yerdən toplayıb satırlar. Şeirlərdə ərbəcə göbek mənasını verən "nafa" sözü müşklə birgə işlənir.

*Qara saçın ucunu salma ayağına, götür,
Heyf olur nafeyi-Tatarə ki, hər ca töküllür. [1, s.233]*

Saç olanın mütləq darağı da var, onlara şair poetik müstəvidən bir-birindən ayrılmayan aşiq kimi baxıb:

ترک سوداى سى زالف سواھات نەكتىم
گۈ بىسىد پارە كەنلى مەچۇر سى شاتە مرا
(Tärke-sevdai-səre-zolfe-siyahət nəkonəm,
Gər besəd para koni hamçu səre-şanə məra) [3, s.25]

Tərcüməsi:

*Sənin qara zülfünүn sevdasını tərk eləməram,
Əgər darağın başı kimi başımı yüz yerdən bölsən də...*

Darağın, şair şəxsləndirərək qara saçın sevdası ucbatından əziyyət çəkən, qara günlü, başı yüz yerdən yarılan aşiqə işarə ilə yüngülçə bənzədir.

Bədəni bir şəhər timsalında görən şair, ruhu bu şəhərin nadincə sakiniñə oxşadır. Dəlini zəncirə vurarlar ki, sakitləşsin, zəncirdən xilas olan dəli lap çəşinqılıq içində olar – fikri bu beytədə gözəl deyimlə yerinə düşür:

*Saçın zəncirini məndən fələk çün çəkdi, ayırdı,
Tənim şəhrində sevdadən dəli olmuş gəzər könlüm [2, s.136]*

Nəsimi poeziyasının əsas missiyalarından biri insanlara həyatın mahiyyətini, xeyirlə şərin, savabla günahın bir-birinə keçidiyi poetik materialla izah etməkdir. Buna görə şair mənbə kimi mövcud olan bütün elmlərdən, o cümlədən Qurani Kərim sferasındaki məlumatdan istifadə edirdi.

Nəsimi sözünü belə elçatmaz edən mənbəyini ilahi qaynaqda olduğu, onu yaddan çıxməga qoymamışdır. Fars divanında ki tərci-bəndin rədifiində şair məqsədini belə izah edir:

سیمرغ جهان لامکانیم
مقصود زمین و آسمانیم

*(Simorqe- cahane-laməkanım,
Məqsudi-zəmino asimanım) [2, s.343]*

Tərcüməsi:

*Məkansızlıq dünyasının Simurquyuq,
Yerin də, göyüñ də məqsədləriyik.*

Şeyx Əttarın təqdimatında otuz quşun gücünü bir yerə cəm edən əfsanəvi Simurq yerlə göyün arasında olduğu üçün hər iki-sinin məqsədidir. Başqa sözlə, irfan əqli həm ruhani sferada Al-la ha yaxındır, həm də göyün sirlərindən yer əhlini azca xəbərdar etdiyi üçün onların yanında əzizdirlər.

Nəsiminin şeir dili öz zahiri poetik vüsətılı necə cəlbecidir-sə, batını sakral fikirləri ifadə etmək, gizli mətləbləri çatdırmaq bacarığıyla da əlçatmazdır.

*Bilmışəm Həqqi ki, miratıdırür fəxri-zaman,
Əqlə siğnаз bu hekayət tərcüməni qandadır? [1, s.477]*

Həqiqətin tərcüməni olan Nəsiminin yaradıcılığı sakral-mistik-irfanı mahiyyət daşısa da, son dərəcə mükemmel bədii özül üzərində durduğundan, çağdaş oxucu onun fəlsəfi-irfanı təriqət prinsiplərinin qabığının deyil, məğzini; poetika elmlərinin bütün qanunlarının nümunə olacaq dərəcəde yüksək sənətkarlıqla işlənmiş bədii sözünün vurgunu olur. Nəsimi şərlərində sözün təsir qüvvəsinə, obrazların dinamikliyinə də xüsusi fikir verirdi:

*Ey, səndən ayrı könlüm, vəhşi iki cəhanda,
Eynin acəb qəzalə, hüsnün acəb qəzəldir. [1, s.220]*

Gözelin gözələrinin gözəlliyi ilə onun şərəfinə yazılan qəzəlin ceyranla müqayisəsi poetika elmində qəbul olunmuş müqayisədir. Qəzəlin qafiyə quruluşu ilə ceyran sürüşündə düzülüş eynidir; yəni mətlət beyt həm qafiyədir, sürüdə də öndə qoruyucu iki erkək gedir. Qəzəldə sonrakı beytlərdə birinci misra sərbəst, ikinci misranın isə ümumi qafiyədə olmasa, eynilə ceyran sürüsündəki kimidir, bir dişi, bir erkək. Ona görə də, şairlər qəzəli qəzalla (ceyranla) müqayisə edirlər.

*Hüsnünən vəsfini ta yazmağa əzm eyləmişəm,
Qələmin dili ucundan qamu sevda töküllür. [1, s.233]*

Gözəlli yazmaq üçün qələmin dili ucundan səvad (mürəkkəb) sevda şəklində düşür. Bu məhəbbətin gözəlliğini qələm bəşidə düşür, axı Quranda Qələm (Nun) surəsi var.

*Yar xəyalı dəmbədəm gözlərimin sərayına
Ab kimi rəvan gəliir, yaş kimi rəvan gedər. [1, s.442]*

İslam sferasında möhürlə namaz qılınclar mənfi münasibət-də olanlara Qurani-Kərimin məntiqiyələ ən tutarlı cavab bu beytlə verilib:

*Səcdə qıl, məscidi bul, sadicidü məscudini bil,
Kim ki, torpağa sütçud etmədi, şeytanı dedilər. [1, s.444]*

İblis torpaqdan yaranan Adəmə, başqa məlekələr kimi səcdə etmədiyi üçün Allahın sözündən çıxdı, şər qüvvələrin himayədarına çevrildi. Torpağa səcdə etməyənlər də belə hərəkət edir.

Allahın Qurani-Kərimdə bildirdiyi xəbərlərin bir sırasından xəbərdar olmaq üçün ona saflaşaraq bəqə-billah mərtəbəsində olmaq lazımdır, bu vaxt adam özü üzərindəki nəzarəti itirək özündən xəbərsiz hala gəlir:

*Xəbəri bilən xəbirin xəbəri öziindən olmaz,
Na derəm sana eşit kim, bu xəber əcab xəbərdir. [1, s.267]*

*Al ilə ala gözərin aldıdı aldı könlümü,
Alını gör nə al edər, kimsə irişməz alını. [1, s.43]*

Seyid Əli Nəsiminin bütün yaradıcılığında Qurani Kərim ayələrinə işaretlər, bəzən poetik tərcümə, Peyğəmbər (s.ə.s.) hədislərindən bəhrələnmə ilk nəzərə çarpan keyfiyyətlərdir. Şairin poeziyadakı yeniliklərindən, yaradıcılıq özəlliklərindən, şeir ecazından danışmadan, bu poeziyanı bütünlükə aya ve hadislərin poetik təfsiri adlandırmış olardı. Onun elə bir qəzəli yoxdur ki, orada bu keyfiyyətlərə rast gəlinməsin. Çok geniş mövzudur, özündə iki dissertasiyalıq mövzunu ehtiva

edən material var. Biz xarakterik olan ümumi məsələlərdən bəhs açdıq.

ای مصحف جمالت خطی که نستی قدرت
هرم ز خط روبرویت حرفی نگر نوشته

(Ey "Müshəf"-e-cəmalət xətti ke dəstü-qodrət,
Hər dəm ze xətte-ruyət hərfə-değər nevəştə)[2, s.286]

Tərcüməsi:

*Ey camalı (gözəlliyi) Müşəf (Quran) xətti olan,
qudratın sıliya
Hər an tiziünün xəttılı özgə hərf yazılır.*

Hürufilərin əqidəsiyçə, insan da Qurani-Kərim kimi Allahın əsəri olduğu üçün, zahirən biri digərinə bənzəməlidir.Qurani-Kərimin zahiri hərlərdir, insanın üzündə və saçlarının qırıqlarında 28 hərfi tapmaq olar. Hər gün dəyişmələrə rəğmən, insanın zahiri bir kitab kimi yeni səhifələri meydana gətirir.

من مفهوم خلیل من نعمت جلیل
من ترجمان وحید در ترجمان ننگم

(Mən sofreye – Xəliləm, mən nemətə – Cəliləm,
Mən tərcome-vəhyməm, dər tərcoman nəgəncəm.)[2, s.236]

Tərcüməsi:

*Mən Xəlilin (İbrahim Peyğəmbərin) sıfrasiyəm,
mən Cəlilin (Allahın) nemətiyəm,
Mən (Allahdan Peyğəmbərə galan) vəhyyin
tərcüməcisiyəm, tərcüməciliyə siğmırıam.*

Vəhyin tərcüməciliyi missiyasını üzərində daşıyan şairin dilini, irfan dairəsindəki Allah aşığılarından başqa, hər kəs başa düşə bilməz.

Çünki Nasimi sözlərin əhli-məanı yey bilir,
Kim, bu təriqi-məniyi bilmədi, bilmədi liğət. [1, s.503]

Hamunun istifadəsində ola biləcək lügətlərdə izahunu, ekvivalentini tapmayan sözlər təriqət üzvləri arasında anlaşılıqlı idi.

*Sən bu Nəsiminin dilini anla, bil söziün,
Kim, var bu dildən özgə bizim bir hissəmiz. [1, s.326]*

Məlum dildən başqa dili də olmaq nə deməkdir? Bu nə dildir belə? Hamunun anlamadığı bu dil rəməzlərdir. Büyük türk alimi Əhməd Cəfəroğlu "Pallaci, Tahtacı ve Çepni Dillerine Dair", (Türkiyat Mecmuası Cild XI, İstanbul Üniversitesi Türkiyat Enstitüsü yay. İstanbul, 1954 s., 41.) adlı tədqiqatında yazırı: "Gizli diller, içtimai diller, ihtiyaç dilleri, husus diller diye adlandırılan gizli dil, ana dil (yazı dili, konuşma dili və halk ağızları)'den ayrı olarak meydana getirilmiş sun'ı bir anlaşma aracıdır. Gizli dili kullananlar, genellikle aynı meslek və ya sanatı icra eden kükük insan topluluklarıdır."

Elə beytlər olur ki, onların izahı üçün bir ayənin şərhini kifayət etmir.

*Heç kimse "Nəsimi" söziünü kəşf edə bilməz,
Bu quş dilidir, bunnu Süleyman bilir ancaq. [1, s.28]*

Ərb dilinin köhnə lügətlərində "nəsəmə" ruh anlamında göstərilir. "Nəsimi" sözü sübh yeli mənasından başqa, həm də ruha məxsus deməkdir. [30, s.130] Bu beytdə Qurani-Kərimin ruhla bağlı və Süleyman peyğəmbərin heyvan və quşların dilini bilməsi ayələrinə işarə var.

Ruh bilgisi 17 İSRA surəsinin 85-ci ayəsində Ruh Allahın əmrindədir, bilgi insanlara az verilmişdir.

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
وَسَلَّمَ اللَّهُ عَلَى الرُّوحِ مِنْ أَنْبَرِ رَبِّي وَمَا أَوْيَثُمْ بِنَ الْطَّعْمِ إِلَّا فَيُلْبِلُ

Hacı Firudin Qurbansoy

(va yəs'alūnaka 'ani ər-Rūhi quli ər-Rūhu min 'emriRabbī va
mā 'uṣītum minē əl-'ilmī 'illā qälilān)

Tercüməsi:

"Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin
əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir".

Bir elm ki, Allahan əmrindədir və bundan Adəm övladlarına
az bir bilik verilibsə, insan ruh sahəsini mənimseyə bilməz. Quş
dili barədə bilik Qurani-Kərimə dayaqlanır. 27 Nəml surəsinin
16-ci ayasında Süleyman (s.o.s.) peyğəmbərin quş dilini bilməsi
göstərilir:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
وَقَرَأَتْ مُلْئِنَةً نَذِيرَةً وَقَنَ يَا أَيُّهَا الْأَنْبَانُ عَلَيْنَا مُنْبَطِلُ الطَّغْيَانُ وَأَوْيَنَا بِنَ
ثَنْيٍ إِنْ هَذَا لَهُوَ الظَّفَنُ الظَّبِينُ

(ya vərisə Sulaymənu Dəvüda va qāla: "Yā 'ayyuhān-nāsu
'ullimnā mənfiqə aṭ-tayri va 'uṭīnā minkulli şey'in 'inna həzā
ləhuva əl-fəzlu əl-mubīnu")

Tercüməsi:

"Süleyman Davuda (peyğəmbərlilikdə, elmdə və mülkdə)
vərəsa oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və
(peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu,
həqiqətən açıq-ashkar bir lütfdür!"

Bədəni tərk edib uça bildiyi üçün, çox vaxt məcəz olaraq,
ruhları quşlar kimi təsəvvür edirlər. Ayadə keçən مُنْبَطِلُ الطَّغْيَانِ
"məntiq iüt-teyr" quşlarının nitqi ifadəsi sonralar "lisān üt-teyr"-
quşlarının dili şəklinde gizli mətləbləri ifadə etmək üçün irfandilli
ədəbiyyatda rəmz kimi geniş işlənib. Beytdə hər iki ayadən usta-
lıqla istifadə olunması şairin dərin elmini və sənətkarlıq qüdrəti-
ni göstərir. Şairin başqa bir beytində buyurulur:

Xəttü xalın "məntiq iüt-teyr" idir əhli-vəhdətin,
Quş dilin sən tərcümən etmək dilsərən, etməgil. [1, s.123]

Allah-Teala insanın yaradılışı ilə əlaqadər Qurani-Kərimin
95 Tin surəsinin 4-cü ayasında buyurur:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
لَذِكْرُ الْإِحْسَانِ فِي أَخْيَتِ شَفِيعِ

(ləqəd xələqnā əl-'insənā fi 'ehsəni taqvīmin)

Tercüməsi:

Biz insanı ən gözəl biçimdə yaratdıq!

Cün əhsəni-təqvim idi, əqlim mana insan dedi,
Ol canların məhbubu gör, bil kim nə insan olmuşam.
[1, s.134]

Şair beytdəki "əhsəni-təqvim" –gözəl biçim ifadəsini Qurani
Kərimdə olduğu kimi saxlayıb.

Fikr edərəm ki, yazıyorum zərrəcə eşq sırrını,
Bəhr midad, ağac qələm, tasi-fələk dəvat olur. [1, s.447]

"Bəhr" – dəniz, "midad" – mürəkkəb, "tasi-fələk" – göy
sferası, "dəvat" – mürəkkəb və qələmin qabı deməkdir. Beytdə
Qurani Kərimdə 18 Kəhf surəsinin 109 və 31 Loğman surəsinin
27-ci aylərinə işarə edilib.

18 Kəhf surəsinin 109-cu ayəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قُلْ لَوْ كَانَ النَّجْزُ مِنَّا دَلِيلُ الْحَقِيقَاتِ زَبِيْلُ لَنَذِلَ الْبَحْرُ فَإِنْ لَمْ تَلِدْ قَلْبَاتِ زَبِيْلِ وَلَوْ
جَئْنَا بِمَلِيلٍ مَنْدَلِ

(Qul ləw kānə əl-bəhru midādən likəlimati Rabbi
lənəfidə əl-bəhru qəbələ 'en tənfədə kəliməti Rabbi
va ləv ci'nā bimislihi mədədən)

Tərcüməsi:

"(Ya Rəsulum! Qur'annda buyurulduğu kimi, sizə çox az elm verilmişdir, söyləyən yəhudilərə) de: "Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yənə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!" (tərcümə akademiklər Z.Bünyadov və V.Məmmədəliyevindir)

31 Loğman surəsinin 27-ci ayası:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
وَلَوْ أَنَّا فِي الْأَرْضِ مِنْ شَجَرَةٍ أَفْلَامٌ وَالْبَخْرُ يَمْدُدُ مِنْ تَعْوِهِ سَبَقَةً لِبَخْرٍ مَا
تَلَقَّتْ كَلِمَاتُ اللَّهِ إِنَّ اللَّهَ غَنِيٌّ كُلُّهُمْ

(va ləv 'ennəmā fī əl-'arzi min şəcəratin 'əqlāmun va
əl-beħru yəmudduhu min bē'dihī sēb 'etu 'ebħurin mā
nəfidet kəlimātu Allāhi 'inna Allāha 'Əzizun ḥakimun)

Tərcüməsi:

"Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yənə də Allahu sözləri (yazmaqla) tükənməzdidi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!" (tərcümə akademiklər Z.Bünyadov və V. Məmmədəliyevindir).

Bir qəzəlində Nəsimi Əsməi-Hüsna (Allahun gözəl adları) el-mindən istifadə edərək Qurani-Kərimin "İxləs" surəsinin poetik təfsirini verib:

Fəzlina bel bağladım, ya Vahidü Fərdil Əhəd,
Cümənin məbudi sənsən daima Həyy al-əbəd.

Oxuram isminda "Bismillah ir-Rohman ir-Rahim",
Ey sıfatindir sıfati "Qul: Huva-l-lahu Əhəd".

Əvvəlü Axır, Huva-l-lah ül-ləzisən, La-yəmət,
Zahiriy Batin, Huva-l-Baqisən Allah iş-Saməd.

"Ləm yələd" sənsən, oxurlar, ey "və ləm yələd", səni,
"Ləm yəkun" zati-sıfatındır "lə Hu kufūrən Əhəd"... [1, s.506]

Allahın Əsməi-Hüsna elmində araşdırılan 1001 adından 99 adın içərisində keçən Vahid, Fərd, Əhəd (hər üç ad tek mənasını verir), Həyy al-əbəd (əbadi diri), Əvvəl, Axır, La-yəmət (ölüm-süz), Zahir, Batin, Huva-l-Baqi (O ölümsüzdür) kimi gözəl adları Quran ayələri ilə təqdim olunmaqla, ayənin mahiyyətini daha düzgün açıqlayır.

Nəsimi poeziyasında Peyğəmbər(s.ə.s.) hədislərindən poetik iqtibaslar da maraqlıdır.

Zülfündə can qıldı vətən, "hübb əl-vətən" şərti ilən,
Mən məskən ül-ərvahimini kövnü məkana verməzəm. [1, s.132]

və ya

Zülfündə can tutdu vətən, "hübb əl-vətən" şərti ilən,
Mən məskən ül-ərvahimini kövnü məkana verməzəm. [1, s.132]

Beytlərindəki "hübb əl-vətən"- vətən sevgisi söz birləşməsi Peyğəmbər hədisindəndir, oradı buyurulur: "حب الوطن من الإيمان" Vətən sevgisi imandan gəlir. Əbü'l-Fida İsmayıll ibn Muhammed ibn Abdilhadi əl-Cerrahi əl-Adluni (1087/1676- 1167/1749), "اسعاف بن محمد العجلوني" Kəşfü'l Xafâ və Müzilü'l ü-bâs əmm a'stəhäre mina'l əhâdîs əlâ el-sineti'n-nâs" حكى في النساء و مزيل الإبلان عما اشتهر من الأحاديث على السنّة adlı kitabında yazdırıcı ki, Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar, köcdükleri şəhərin havasına adaptasiya oluna bilmirdi. Beziləri qızdırma və səpmə xəstəliyinə düşər olmuşdu.. Onlardan biri də ilk əzənci Bilalı Habəsi idi. Bir allergik xəstəlikdən əziyyət çəkən Bilâl, hüzn dolu şeirlər oxuyaraq Məkkəni tərənnüm edirdi. Bunu duyan Peygamberimiz (s.ə.s.) də kədərlənmiş buyurmuştu: "الوطن الوطن حب الوطن من الإيمان" Həbb ül-vətəni min əl- "el-Vətən! el-Vətən! el-Vətən! Hubb ül-vətəni min əl-

îmən!... Tərcüməsi: "Vətən! Vətən! Vətən! Vətən sevgisi iman-dan gelir." [İ cild, Beyrut, 1408, I, 138]

Ərəb qrafikali Türk əlifbasında üç nöqtəli dört hərf: ፻ pa, ፻ ja, ፻ na (sağır nun) üzərində olan on iki nöqtə sayı qədər on iki imam gölmüşdür. On iki imamın nəslini dörd təmiz, məsum şəxslərdir. İmamların anası Xədicət ül-Kübra və Fatimat üz-Zəhra-dir. Bunlar, kainatın əsl sayıca -iyirmi səkkizdir. Bütün varlıqlar bunların məhəbbəti üçün var olmuşdur. Ərəb əlifbasındaki iyirmi səkkiz hərf insanın üz cizgilərini bəyan edir, səcdəgahı – kainatdır (kainatın səcdə etdiyi yerdür). [ilm-i Cavidən, s.199-2007]

*Hər kimin kim, rəhbəridir sidqii ixləsii səfa,
Ol durur darin içində bəndeyi-Fəzli-Xuda.* [1, s.488]

Beytilə başlayan qəsidiə imamiyyət mövzusundadır. İsləm Peyğəmbərinin övladları olan on iki imamın hayatı və hədisləri də Nəsimi şeirinin əsas qaynaqlarındandır.

NƏSIMİ ŞEİRİNİN ECAZI

*Ey xumari gözlərindən fitnayı uyur sanan,
Gözleri şol fitnədür kim, fitnəsi xabindədir.*

Nazla gözlərini süzdürən gözəlin bu halını şair "xumar gözlərinə baxan, fitnəsi yatr sananlar bilmir ki, gözləri elə bir fit-nədir ki, fitnəsi elə yuxusundadır." – deməkə poetik bir mənzə-rə yaradır.

*Gəldi yarım naz ilə, sordu: "Nəsimi, necəsan?"
Mərhəba, xoş gəldin, ey xırda dəhanum, mərhəba!* [1, s.13]

Dilin təmizliyi, təsvirdəki səmimiyyət poetik təqdimatda insana xoş duyğular bəxş edir. "Xırda dəhan" gözellik əlaməti ol-duğundan əlavə, beytdə cəmi bir sorğuyla təsviri verildiyindən həmin ifadəni doğruldur.

Nəsimi ümumtürk ədəbiyyatında ilk və yeganə klassik şairdir ki, qumarbaz sözü əvəzinə "oyunu" deyib:

*Mərifat kəsb eylə, ləhvi ləzəbə məşşəl olma kim,
Gör nə surət göstərir hər dam oyuncu ruzigar.* [1, s.191]

O vaxt hələ mövcud olmayan kinemotoqrafiyada kadının gəriyə döndərilməsi effektini şair poeziyada ilk dəfə tətbiq edib:

*Rüxiñ rəngi, saçın buyi nə ziba rəngü budur kim,
Gülü güllərə göndərdi, buraxdı miski səhraya.* [1, s.34]

Üzün rəngi qızılıgül rəngində, saçın ətri müşk qoxuludur, ona görə də, gül utandığından gülzara, müşk də səhraya qayıtdı. Bu poetik deyim hadisələri ilkinliyinə qaytaran film kadrları ilə müqayisə edilə bilər.

*Nəndüriir eynim bu sevdadan həmişə kim, nədən,
Qaşlarm "num"ii dəhanın həfi "mim" olmuş dürür.[1. s.226]*

Nun və mim hərfərinin birləşməsindən "nəm" sözü oxunur.

*Yandırıdı bəli, eşqin odu, qıldı məni küll,
Eşqında küll olan irişar küll kəmələ.[1. səh.46]*

Ərəb əlifbasında yazılışa eyni olan dilimizdəki "küll", ərəbcə "küll" sözlərini bir poetik cümlədə işlətməklə şair kamil cinas yarada bilib. Nəsimi türkdilli şeirə ilk dəfə olaraq yeni qafiyə sistemi gətirib. İkiqat, üçqat, dördqat qafiyələr Nəsimidən sonra türk şeirlərində geniş yayıldı. İlk örnəklər isə bunlardır:

İkiqat qafiya

*Ey həbibim, ey təbibim, ey bütülm, ey həmdəmin,
Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim.[1. səh.144]*

Üçqat qafiya

*Ey baharım, ey nigarım, ey şikarım, şahidim,
Ey harifim, ey zarifim, ey şərifim, sarvərim.[1. səh.144]*

Dördqat qafiya

*Ki, sənsən dərdimə dərman, üziün Fürqan, xətin reyhan,
Fəda olsun sana min can ki sənsən şahı sultanım.[1. s.145]*

Divan şairləri içərisində Nəsimi söz cinaslardan kifayət qədər çox bəhərlənib.

*"Hər kim ki, baxa bir dəm dilbər qaşı yasına,
Nəvəklərinə qarşı ya can tutla, ya sına."*

mətlət beysi ilə başlayan qəzəl-təcnisin son beysi yumorla bitir:

*Xəstə Nəsimi, yarın əhvalim heç sormaz,
Sormağınə cün gölməz, bari gələ yasma. [1. s.18]*

Nəsimi şeirlərində Qurani-Kərimin irfani-hürufi poetik təfəsirlərini ifadə etməklə bərabər, qüdrətli sənətkarlıq ecəzi da göstərib. Onun bir qəzəlini alıb çağdaş dilimizdə izah edək:

*Olmaya məstanə eynim tək, şəhə, məkkə, kar,
Karima qoymaz məni hər bab ilə ağyar-yar.*

Sərəxos gözlerin kimi işi məkrilik olanlar olmasa yaxşıdır. Yarın ağayı məni hər bir bəhənə ilə yaxın qoymaz.

*Yarı əhdində vəfəli istəgəl, ey dust-dust,
Dust olanlar eyləsin aşiqına naçar çar.*

Ey dostun dostu, yarının verdiyi sözə əməl etməyini istə. Dost olanlar iştir-istəməz öz aşiqinə çarə etsin.

*Çarə istərsən aşər sən, daməni-dilgir gir,
Giri dəstəm, cana salma, ey iżiżi ənvar, var.*

Əğər çarə istəyirsənə, ürəyini qəsb edənin ətəyini tut, yəni ona yalvar, çünki əlim tutulub, əlimdən bir iş golmir, canuma qıyma, ey nurlu üzlü, çıx get.

*Varnıdır nisbat səna bir türk dər Maçınıi Çin,
Çini zülfiñüz yenə ez nafeyi-Tatar tar.*

Monqolustanda, Çində sənə oxşayan bir adamoldürən türk varmıdır? (hürufilərin düşməni ƏmirTeymurun hakimiyəti illərində qəzəlin yazıldığı unutmasaqlı, şairin böyük cəsarətini də qeyd etməliyik). Tatar ölkəsindən gətirilən qara müşk kimi saçalarını bir yera toplayanıq. İkinci misradan həm də bu mənə çıxır ki, müşk atırı və üzüqaradır, biz də günahdan üzüqara olmuşuqsa, ancaq sözümüzün ətri ətrafa yayılıb.

*Tar zülfün aşiqin ruzin qılır şəbrang rəng,
Rəngi-ali zərd olur həm, ey iżiżi güllzar, zar.*

Qara saçın aşiqin gününü fitna ilə gecənin rənginə boyayır, qara edir (misranın sonundakı rəng sözü fitnə mənasındadır).

Qırmızı rəngi sarı olur (dərdən xəstələnir), həm də ey üzü qızıl-gül bağçası kimi gözəl olan, ah-uf edib zarıldır. Misrada gül üzülü gözəlin aşiqinin sağlam qırmızı simasını saraltdığı fikri də öna çəkilir.

*Zardır hüsnündən ötrü ba ləbi-gülgün, giün,
Gün öter, xiirəm dutar ki, nərgisi-xunxar xar.*

Hüsün və gül dodaqlarından ötrü gün yorğundur. Gün keçər, tikan kimi kipriklərin nərgiz kimi gözlərini xoşbəxt hesab edər. Rəngi sarı nərgiz həm günəşə, həm də aşiqə oxşadılib.

*Karzəs ba hər kəsi sən güldən ötrü tizi-tizi,
Tiz Nəsimi cismimin sən yarğusunu yar, yar. [1, s.212]*

Sən qızılıldıñ ötrü hər kas itidən iti tikanla oxlanıb. Cəldliklə, ey yar, Nəsiminin yaralarını yarılıb onu sağaltı.

Bu qəzel bütövlükdə *təcnise-mülkərrər* (təkrar cinas) poetik sənəti şəklində yazılıb eksi-səda effekti yaranan hər misrasının sonuncu sözü özündən əvvəlki sözden qopma tasırı buraxsa da, müstəqil məna daşıyır. Bu şeirin konstruksiyası şairdən çox böyük sənətkarlıq tələb edir, çünki bütün qəzel boyu *radd us-sadr aləl-əcəz* və *radd ul-əruz ələl- ibtidə* poetik sənətlərinin tələbıyla hər bir misra əvvəlki misranın sonuncu sözü ilə başlayır. Nəsimidən başqa heç bir şairin şeirində bu çətin konstruksiyaya rast gəlinmir.

*Nuşin labinin ləli, ləli labinin nuşin,
Şirin görürəm candan, candan görürəm şirin. [1, s.292]*

beyti ilə başlayan, *tdbil* poetik sənətinin kamil nümunəsi kimi basdan-basa simmetrik, güzgülü effekti verən bu qəzel Ümum-türk ədəbiyyatında ilk qəzəldir. İnsanın anatomiq quruluşu simmetrik olduğundan, incəsənətin bütün növlərində, musiqidə, xüsusiylə gözlə görünən xəttatlıq sənətində və istənilən ornament qurumunda coşbedici təsiri buraxır.



Bismillah ir-Rahman ir-Rahim. Güzgülü xətt nümunəsi

Həmin qəzəlin digər beytləri:

*Cana, üzünüüz ayı, ayı üzünüüz cana
Rəngin çii gülli-əhmər, əhmər çii gülli-rəngin.*

*Hər kimə səni görməz, görməz səni hər kimə,
Kəndin çəkədir hicran, hicran çəkədir kəndin.*

*Hər kim sözün eşitdi, eşitdi sözün hər kim,
Təhsin qıladır az can, az can qıladır təhsin.*

*Cana, Nəsimini gör, gör Nəsimini cana,
Üstün qamudan sözü, sözü qamudan üstün.*

Kəkələmə əsaslı şeira "təkrar", "iltizami" və "lisani-pepegi" də deyilir. XII yüzil farsdilli Azərbaycan şairlərinin əsərlərində bu üsuldan bədii ifadə vasitəsi kimi istifadə olunub. Fələki Şirvanının şeirindən nümunə:

*نار تست شعله شعله رخ دلرم زه تاب
مار است عقده عقده دو زلتش بر آفتاب*

زین شعله شعله آتش نهفته روز
زان علده علده تین گرفته قاب

Qıvamı Gəncəvinin şiirində da bu üsula rast gəlmək olur:

دەد بە ساسان زریبدە بدرە
دەجلە دەجلە کىشىد بە بىزم عەلاد
بدرە بدرە كەنەتتە زان خىلى بىدرە
بىدرە زان دەجلە دەجلە سەرەپا

Nəsimi ilk dəfə türkdilli poeziyada bu ifadə vasitəsinə tətbiq edib. Onun divanındaki pəltək kəkələməsi şəklində olan iki qazəl diqqəti çəkir:

*Gatır, gatır, gatır ol kaseyi-rəvanpərvər,
Gatır, gatır, gatır ol çangi, bi Nəva göstər.*

*Verim, verim, verim öz canımı mən ol yara,
Öpüm, öpüm, öpüm ol ləli şahdla şəkkər.*

*Ləbin, ləbin, labinizdən aqıq oldu nab,
Dişin, dişin, dişinizdə bəhanəsiz gövhər.*

*Sözün, sözün, sözünüzdən əridi qəndü nəbat,
Qaşın, qaşın, qaşınızdan dül kirpiginlə cigər.*

*Məni, məni, məni qəmzən oxu bilə urdu,
Şənin, şənin, şənin ol cadu gözlərin yeksər.*

*Saçın, saçın, saçınızdan Xətayi-mişk xəcıl,
Üzün, üzün, üzünüzdən dutuldu şəmsü qəmər.*

*Yaqın, yaqın ki, yaqınır Nəsimiyyə şəksiz,
"Həbib, həbib, həbib"dir dilində kim, söylər.*

Bu qəzəldə pəltəklilik cümləni deyə bilməyən aşiqin sözləri təkrarlamağı kimi verilib. Aşağıdakı nümunədə isə sözü bütöv deməkdə çətinlik törədən pəltək kəkələməsi şəklində şair aşiqin

psixoloji aranı əyanılışdırıb:

*Gə, gə, gə, gəl ki, sevirəm, sə, sə, sə, sən mahi-Çini,
Za, za, za zar olubanı mən, çə, çə, çə, çənd nişini.*

*Dü, dü, dü, dürr tək dilar, ve, ve, ve, verdi sana Həqq,
Sə, sə, sə, səvsə garəkdir, di, di, di, dişləri sani.*

*Sö, sö, sö, sözlərin eylər, şə, şə, şə, şəkkər kəsəd,
Gö, gö, gözlərin eylər, se, se, se, sehri-milbini.*

*A, a, a, al ki, yeridir, kö, kö, kö, könlüümü mənim,
Sa, sa, sa, sal ki, yeridir, zü, zü, zü, zülfina çini.*

*Qa, qa, qa, qalmışam axır, a, a, a, ahilə sayru,
No, no, no, nola ki, sorsan za, za, za, zari-həzinə.*

*Yü, yü, yü, yüzünü gördüm, a, a, a, aya sataşdım,
Ne, ne, ne, necə ürkəkdir, qa, qa, qa, qalmaya çəni.*

*Xə, xə, xə, xəsta Nəsimi, sö, sö, sö, söyləyən oldum,
Ne, ne, ne, neyləram axır, dü, dü, dü, dürr-səminizi!*

Bu qəzəllərdə şairin kəkələmənin təqlidi yönlü qəzəlləri də ümumtürk poeziyasında ilk dəfə işlənib. İrfani eşq məsti olan aşiq məşuqunun önündə özünü itirib, dili topuq vurur, kəkələyir. Birinci nümunədə kəkələmə bütöv sözər bazasındadırısa, ikinci nümunədə bu məstlik daha şiddetlidir, sözər heca-heca söylənir, bütöv demək imkansızdır. Birinci nümunədə məstliyin qismən yüngül forması, ikuncidə tam məstlik aru qələmə alınır.

*Ey nuri-dilü didə, didarinə müştəqəm,
Vey yarı-pəsəndidə, didarına müştəqəm. [1, s.138]*

Məfulu, Məfailün, Məfulu, Məfailün təfileśində yazılın qəzəl-təsnif Səma, Zikr və başqa spirital rituallarda oxunur, insanı adı vəziyyətindən çıxarıb ekstaz vəziyyətinə sala bılır.

*Ey Nəsimi, xubuların bir başı vardır, min dili,
Eşq ilə bel bağlama bu şəhdi peymansızlara.* [1, s.20]

Təkcə irfani-dini rəmzlərlə üqba obrazlarına deyil, həm də maddi dünya gözəlinə münasibət Nəsimi şeirindən bir xətt kimi keçir. Səmimiyyət onun hər bir şeirində insanı valeh edir, bu farsca divanına da aiddir. Bədii mükəlimalə fiquru əsasında qurulmuş qəzəlin son beyti

گلنمىش دارم تەمناى تو گلەت
كاي نسيمي اين تەمناى خوش است

(Qoftəməş darəm təmənnayi-to, qoft
Key Nəsimi, in təmənnayi xuş əst.) [2, s.95]

Tərcüməsi:

*Dedim, sənin təmənnandayam, dedi ki,
Ey Nəsimi, bu təmənnan xoşdur.*

Dil saflığı Nəsimi ilə çağdaş oxucu arasındaki 650 illik məsafləni yox edir. Onun şeir dili olduqca səlis, səmimi və safdır, sözün bədii qüdrətindən, səs və söz cinaslarından yerli-yerində, bacarıqla istifadə edib:

*Sənəmə, üzün gülündən gülə-gülə gül utandı,
Xacıl eylədi dodağın şəkəri, nəbatı qəndi.* [1, s.112]

*Hər rəqibin giündə min gəz tənəsin nuş eyləram,
Mən Nəsimi, sən Pəri, zinhar, səndən dönməram!* [1, s.130]

*Aləmdə bu gün sənciləyin yar kimin var?
Gər var desən, yox deməzəm, var, kimin var?* [1, s.193]

*Dil bəri qıldırm sənin qeyrindən, ey can parəsi,
Anın içün çün san oldun xəsta könlük dilbəri.* [1, s.92]
Sözlüün dadına şirin şəkər oldu taşna,

Na şəkərdir bu kim, ana şəkəristan susadı?! [1, s.108]

və ya

*Canımın, cana, vüsalın can içinde canıdır,
Canə canıu canə canıu canı həm cananıdır.* [1, s.261]

və ya

*Can necə tərk eyləsin, ey can, səni,
Çünki canın canısan, ey canınız.* [1, s.324]

və ya

حوات زينده دلان جز بعضى بازى نىست
مباز عىنى بىازى كە عىشق بازى نىست

(Həyate-zəndə delan cəz beeşgəzzi nist,
Məbaz eşq bebazi ke, eşq bazi nist.) [2, s.60]

Tərcüməsi:

*Ürəklərin dirilik həyatı eşqbazlıqdan deyil,
Eşqbazlıqla oynaması ki, eşq oyun deyil.*

Urcuza hər hansı bir elm sahəsinə dair nəzəmlə yazılmış beyt, rübai, qəzel və qəsidiə şəklində də ola bilər. Nəsiminin din, musiqi və ulduz elmlərinə aid urcuzaları var. VIII əsrden başlayaraq urcuza şeir şəkli XIX yüzilliyin əvvəllərinədək Yaxın Şərqi ədəbiyyatında geniş yayılmışdı. "Urcuza" rəcəz sözündəndir. Lügətlərdə "rəcəz" sözü "iztirab" və "sürət" mənalarına gelir. Əruz elmində isə "müştəfilən" sözünün müxtəlif konfiqurasiyalarından düzələn bəhrin adıdır.

Rəcəz ərəblərin tarixi həyatında müstəsna əhəmiyyətə malikdir. Döyüş meydanlarında düşmənin gözünün odunu almaqdan ötrü ərəblər bu bəhrdə rəqiblərinə düşünməyə belə imkan vermədən sürətlə öz şücaətlərini öyürdü. Belə psixi təsirdən düşmənlər iztiraba düşdüklərindən bəhr "rəcəz" adlanıb.

Urcuza başqa poetik janrlardan onunla fərqlənir ki, burada tərənnüm, təsvir və lirik ricatlıra yer yoxdur. Ona görə də urcuzalarda poetik vüsət axtarmaq, şairin böyük sənətkarlığından danışmağın məqamı yoxdur. Burada alım-şairin sənətkarlığı ge-

niş məlumatı dar imkanlı beytə necə siğışdırma bilmək bacarığı ilə təyin edilir. Əsasən məsnəvi formasında yazılın urcuzaların mışralarındaki ritm və qafiyələr ancaq bir - faktik materialları daha yiğcam və yaddaqalar çatdırmaq funksiyası daşıyır. Bəzən bir neçə sohifalıq məlumatı bir beytə siğışdırmaq lazımlı gəlir. Bu şeir janrı ancaq bəhs açılan elmdən məlumatlı oxucuya hesablanır. Başqa sözlə, urcuza məlumatlı oxucu üçün hər hansı elmi əhatələyən nəzəmə çəkilmiş konspektidir. Elmlərə həvəs yaratmaqdan ötrü, dərsləri daha yaxşı yadda saxlamaq üçün bütün elm sahələrinə dair urcuzalar yazılmışdır.

Müəlliflər urcuzaları bəzən "rəcəz", "ğasıda", "mənzumə", "nəzm" kimi də adlandıırlar. Zaman keçdikcə, urcuzalara möhtəşəm elmi əsərlər kimi ayrıca şərhlər də yazılıb. Ərəb urcuzaların dan sonra fars və türk dillərində də urcuzalar ərsəyə gəldi. Azərbaycan ədəbiyyatında ilk urcuzanı Şeyx Nizami Gəncəvi (1141-1203) qələmə alıb.

Nəsiminin ustası Seyid Yahya Bakuvi (1396-1457) böyük arif olmaqla yanaşı, həm də müsilsiz alim və irfan şairi olmuşdu. O, əsərlərində bir Allah dostu kimi irfan masalalarını həm nəşr, həm də nəzəm əsərlərində rəmzlərlə açıqlamışdı. İrfanə həsr etdiyi, nəzmə yazdığı farsca rusalə-urcuzaları "Risala fi bayan ul-ilm" (Elmin açılınması risaləsi) və "Risala et-tavār ul-qalb" (Qəlbin tövrləri risaləsi) həm poetik sənət, həm də elmi-irfani örnəklərdir. Bu urcuzaları müxtəlif əlyazmalarda "risala" adlandırıldıqlarından, görünür müəllif də nəzmlə yaziştiği göstərilən əsərlərə urcuza adı verməyib. Birinci urcuza (Elmi bəyan edən risala) irfan elmini açıqlayan, onu məlumatlı oxucuya daha yaxşı tanıdan elmi-poetik vəsaitdir. İkinci urcuzada (Qəlbin tövrləri risaləsi) isə irfanın müxtəlif mərtəbələrində salıkın ibadət və irfanı ilə Allaha yaxınlaşmaq qatları, keçirdiyi psixi ovqatlar çox anlaşıqlı obrazlarla şərh edilib.

Türkdilli poeziyada urcuza janının müxtəlif şəkillərinin də yaradıcısı Nəsimidir. O, sadalama üsulu ilə urcuza qurma üsü-

lunu ilk dəfə tətbiq edib.

*Mənim rəhbənim dəyrim, səlibim, diniim, imamım,
Həbibim, rəhətim, rukim, rəfiqim, munisim, canım.* [1, s.143]

Musiqi elminə dair urcuzalar Nəsiminin həm də həssas musiqişunas olmasından xəbər verir.

*Pərdə içində çalınır bir saz,
Ki, edə "Nəva"nın ağazı.*

Muğam adları ədvari üzərində qurulmuş urcuzaya misal:

*Həsrət yaşı hər ləhəzə qılır bəzmimizi saz,
Bu pərdədə kim nəsna biza olmadı dəmsəz.*

*"Üşşaq" meyindən qılaltı işratı- "Novruz",
Ta "Rast" galə "Cəngi"- "Hüseyni" də sərəfraz.*

*Ba "Çəhərgəh" i lütf qıl, ey "Hüsn"-i- "Bützürg" i,
"Kuçek" dəhənidən bizi, ey dilbəri- "Tənnaz".*

*"Zəngülə" sıfət "Nala" qılam dar "Segah" ə,
Çün əzmi- "Hicaz" eyləyə məhbubi-xoşavaz.*

*Ahəngi- "Sifahan" qılır ol nami- "Əraq" i,
"Rəshavi" yolunda yenə canım qila pərvəz.*

*Könlüüm "Hisar" eylədi ol ruhi- "Mülbərqa",
Gal olma "Müxlifi" bizi, ey dilbəri- "Şəhnaz".*

*Çün "Şur" ə galib eşq sözün qıla Nəsimi,
Şövqündən onun cuşa gelir Sədiyi - "Şiraz".* [1,s.73]

Nəsiminin zamanında musiqi alətlərimiz xeyli çox idi. Bu sıradə zərb alətlərindən; laqquti, qoltuq nağara, cürə nağara, böyük nağara, qoşa nağara, qaval, dəf, dümbək, nəfəs alətlərimizdən; ney, balaban, zurna, tulum, tütək, simli alətlərimizdən; qopuz, çoğur, çəqanə, rübab, bərbəd, Şirvan tənburu, çang, rud, səntur, qa-

nun, saz, tar, ud və kamança musiqi mədəslərində ifa olunmaqdır. Buna baxmayaraq, şair çəng, rübab, ney, dəf və tənburun adını çəkir. Nəsimi çəng alətini bir neçə kombinasiyada təqdim edir:

1. ayrıca çəng,
2. çəng, rübab,
3. çəng, ney, qanun,
4. dəf, çəng, ney,
5. çəng, tənbur, rübab

1.aynica çəng

*Zahidin mehrab içində zikrili taatdır işi,
Aşıqın məhbub öniündə çəngi zirri bəmdidirür.*

Beytdə qeyd olunur ki, islamda zahidlik olmasa da, zahid məsciddə Qibləni göstərən mehrab içində oturub zikr və itaətlə məşğuldur. Aşıqın isə öz sevgilisinin öniündə çəngi zil və bəmədə köklənib. Zil və bəm sevunc və kədərə işarədir. Çəng bir musiqi aləti kimi görünüşcə çox gözəldir.

2. çəng, rübab

*Cüm Nəsimiyyi bu Fazl açdı hidayət qapusun,
Çalımız çəngii rübabı, içəlim nüqlü şərab*

Nəsimi farsca divanında da çəng ilə rübəbin qoşa səslənməsinə dair yazıb:

گر بگويم قصه شوق تو با چنگ و رباب
نلهای زار از چنگ و رباب آید برون

(Gər bequyəm qisseyi-şovqe-to ba çəngo rubab,
Naləhayi-zar əz çəngo rubab ayəd berun.)

Tərcüməsi:

Əgər sənin şövqlü hekayətini çəng və rübəbla
söyləyirəmsem,

Çəng və rübəbdən naleyi-zar sədaları çıxır.

Burada şair hər iki alətin eyni zamanda səslənmə sədalarını

düzgün təyin edə bilib. Başqa bir bəytində də şair bu iki aləti qoşa dilləndirir:

از مدادی نکر سالوسان خود بین به بور
پیش حق صونیکه از چنگ و ریباب آید برون

(Əz sədaye-zekr salusane-xudbin beh bovəd,
Pişə-Həqq sovtikə az çəngo rubab ayəd berun.)

Tərcüməsi:

Özündən razi, yalançıların zikr sədalarından daha yaxşıdır,
Haqqın önündə çəng və rübəbdən çıxan səsler.

Şair orta yüzliliklərdə dini cəzalandırma sisteminin çox güclü olan zamanında bu bəytləri deməkdən çəkinməmişdi. Özünün yaratdığı "Əlif-Ləm" şeir şəklində də bu iki aləti qoşa verib:

"Num" – Novruz olucaq yar ilə xoşdur gülü müll,
Çalına çəngii rübab, oxuna Üşşaqı-nigar.

3.çəng, ney, qanun

*Qurulmuş məclisi-sahı, çalınır çəngii ney, qanun,
Tərənnümlər qılır mütrib, ara yerdə şərab oynar.* [1,s.197]

4.dəf, çəng, ney

Külli yerü gög Həqq oldu mütləq,
Söyler dəfii çəngii ney "ənəl-Həqq". [1,s.563]

Ritm (dəf), ürək telləri(çəng), nəfəs(ney) birlikdə Haqq yolunda bütün mərhumiyyətlərə hazır olan irfan yolcusunu rəmzəşdirir.

5.çəng,nəğmə, tənbur, rübab

Xoşdur ağərçi, cümləsi bir yerdə cəm ola,
Avazı-çəngii nəğməvi tənbur ilən rübab. [1,s.25]

Şairin musiqi alətlərimizdən az qismini zikr etməsinin əsas

səbəbi odur ki, o, ayan-əşrəf məclislərində deyil, sadə el şənliliklərində, irfan cəmiyyətlərində müsiqi dinləyib.

İlk dəfə olaraq urcuzanın bədii sual şəkillərini də məhz Nəsimi yaradıb.

*"Fatihə" Ümm ül-Kitabın göstər ayası nədir?
Bistü həştü sıvü du hərfin xulasası nədir? [1, s.463]*

Bu cür elmi-bədii suallar aşiq poeziyasına keçərək deyişmə şeir şəklə yaranıb.

Nəsimi ilk dəfə olaraq, bilərkən bal verməyən zənburu aşiqin xayalında bal arısı kimi fəqdim edib:

*Əgər nuş istər isən, nişə qatlan,
Ki, nuşu nişisiz verməz bu zənbur. [1. s. 237]*

Ərəbcə "zənbur" - eşək arısı, "nəhl" isə bal arısıdır. Söz yox ki, Nəsimi bunu bilməmiş deyildi, onda niyə bu səhvi bili-bile buraxıb? Belə bir "səhv" Mövlana Məhəmməd Füzulidə də var:

*Daş dələr ahim oxu, səhdi-ləbin şövqindən,
Nola zənbur evina bənzəsə beyt ül-hazənim.*

Zənbur heç vaxt bal verməyəcək, ondan dadlı xülyalarla şirinlik gözləmək bühude vaxt itkisindən başqa bir şey deyil - fikri poetik məntiqin reallığıdır. Arı sancımasa, bal verməz, bu sancma və bal verməsi da hələ arzu olaraq qalır.

*Qulağı arifin ta kim, Nəsiminin sözün dinlər,
Sədəf tak incilər ağzı dolar dürr - şahvarındən. [1. s.156]*

Səhirin dediyi kimidir, böyük elmi qaynaqlara dayaqlanaraq əlçatmaz, ünyetməz ruhi ucalıqla poetik dilin incəliklərini oxusuna etdiyi təqdimat ruhlara, ürəklərə və beyinlərə hər bir za-

SON SÖZ

Orta çağ türkçəsilə yazılın əlyazmaları saxlanclarının, demək olar ki, hamusunda Nəsiminin əsərləri qorunur. Qüdrətli Osmanlı İmperiyasının süqutundan sonra ayrı-ayrı dövlətlərin sərhədlərin içində qalan kitab saxlanclarında Nəsiminin əsərlərinin qorunması təbiidir. Osmanlıya sonradan qənim kəsilmiş məkanlarda da bu əlyazmaların qalması, yaxşı manada təccüb doğurur. Yaxın illərin araşdırılmalarına görə, Misirin "Dərül-kutub val vəsaiqül-qəumiyyə" kitabxanasında [39, s.24] və Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar [40, s.31] içərisində Nəsiminin kitabları və müxtəlif toplularda şeirləri mühafizə edilir.

Nəsimi şeirinin dünya ədəbiyyatına təsirləri demək olar ki, öyrənilməyib. Onun amansız taleyi, qeyri-adı qətli özündən sonra gələn şairlər üçün mövzü mənbəyinə çevrilib.

Xoca Şəmsəd-Din Məhəmməd Hafız Şirazi (1320-1390) ilə Nəsiminin şəxsi tanışlığı vardi, çeşidi mətbətlərlə bağlı müxtəlif məqamlarda onu böyük hörmətlə yada salırdı. Farsca qəzelinin bir beytində Şəmsəddin Şirazi belə xatırlanır:

خواں روی شمشن الدین مراتا مونس جان شد
نہ در اندیشه شمس نه پروای قمر دارم

(Xəyale- ruye-Şəmsəddin məra ta munese-can şod,
Nə dər əndişiye-i-şamsəm, nə pərvayı-ğəmər darəm.) [2, s.227]

Tərcüməsi:

*Şəmsəddinin üzüniñ xəyalı mənimçün can dostu oldu,
Indi nə güləşin andışəsiyəm, nə də ay üçün qanadlanıram.*

Dilimizdəki qəzəlində də Nəsimi Hafızın surətini hörmətlə yad edir:

*Surəti-Şirazidən gözünü ayırmə kim,
Eylə ki, bu sən deyən dövləti-pünhanə bax.* [1, s.505]

Farsdilli şeirdə səlcuqlar zamanından başlayaraq, "tork" sözü həm gözəl, həm də türk xalqı mənasında işlənmişdir. Gözalin amansızlığını, zalimliğini yazış göstərmək istəyəndə, həm də türkün zalimliğini ifadə etmiş olsunlar. Hafız kimi millətçi olmayan cahansınlış şair millətlərərəsi kin-küdürü təyin, mehribanlığı təhlili edirdi. Bu manada, Hafız Şirazinin kanonik divanındaki 4 nömrəli qəzəldən beytı Nəsimi kimi şairlərə ünvanlanırdu:

ترکان پارسی گوی بخشندگان عمرند
منافق پشترتی ده پیران پارسا را

(Torkani-parsiquy bəxşəndəqani – omrənd,
Sağı, bəşərəti dəh pirane-parsara)

Tərcüməsi:

*Farsca dənişən türklər ömür bağışlayandır,
Saçı, farşların ağaqqallarını təsdiq elə.*

Nəsimi də bunun qarşısında borclu qalmayaraq, farsca divanında Hafız Şirazi haqqında yüksək fikirlər söyləyib:

ملک را من نهد خطشن چو طفلان لوح در دامن
لا ای حافظ قرآن تو این هفت آیت ازیر کن

چو هست از روی شمس الدین نشاتی شمس خاور را
بیا در روی شمس الدین سجود شمس خاور کن

(Mələkə minəhəd xəttəş çu teflan lovh dər damən,
Əla, ey Hafezi-Quran, to in həftə ayət əzber kon.
Çu həst az ruye-Şəmsəddin nişanı şəmsi-xavərra,
Biya, dər ruye-Şəmsəddin socude-şəmsi-xavər kon.) [2, s.260]

Tərcüməsi:

*Uşaqlar atəklərinə yazı lövhəsinə qoyduğu kimi,
mələk də xətt qoyur,*

Ey Quran Hafizi, sən bu yeddi ayəni əzberlə.

*Şərqiñ gūnasi činki Şəmsəddinin üzündən nişanədir,
Gəl, Şəmsəddinin üzündən şərq gūnasi kimi səcəd et.*

Birinci beytdeki Hafezi-Quran söz birləşməsi həm Quranı hafızasında əzber saxlayan, həm də Qurandan ayrı olmayan Hafız taxallüsü şair anlamına gəlir. İlk Fatihə surəsində yeddi aya, 21 hərf var. Hürufalar bu ayları insanın üzündəki cizgilərlə əlaqələndirmişlər. Şərqdən çıxan günəş qərbədə batanadək cızdığı trayektoriya səcəd rəsmini xatırladır. Sənki günəş Şəmsəddin Hafız Şiraziya səcəd edir. Günəşin səcəd etməsi Buxarıdən bu hədisə dayaqlanır:

كنت مع النبي صلى الله عليه وسلم في ذر أثري أين تغرب الشمس
المسجد عند غروب الشمس فقال يا أيها
قلت الله ورسوله أعلم قال فإنا نذهب حتى نجد تحت العرش

Bir gün Hz. Peygəmbərdən gecə günəşin haraya gettiyini sordular. Hz. Peygəmbər də Əbzədərə günəşin Allaha səcəd etmek üçün ərzin altına gettiyini söylədi. (el-Buhārī, Ebu Abdillah Muhammed b. İsmail, el-Camiu's-Sahih, İstanbul, 1992, Çağrı Yayınları, Tefsirü'l-Kur'an, c. VI, s. 30. Hadis 60)

Nəsimi göstərilər beytlərdə həmkarı Hafız Şiraziye böyük ehtiramı ifadə edib. Görünür ki, onun haqqında nəsə xoşagəlməz söz deməsinə görə, sonralar Nəsimi Hafızdən inciyib:

*Nə kişidirür Şirazi ki, bayan edə bu razi,
Düziibən bu sözü, sazi mənə uş, zəbanə gəldim.* [1, s.644]

Nəsimi öz dövrünün ərəb, fars və türk dillərində yazış-yradan şairlərlə münasibət saxlayır bù konteksdə öz yaradılığının da qiymətini verə bilirdi. O, çox böyük ədalətlə söyləmişdi:

*Vəsfində Nəsimi deyil ol zat ki, anın,
Mislin görələr, ya bulalar zatına həmtay. [1, s.113]*

Ümumtürk ədəbiyyatında dahi Azərbaycan şairi Nəsimi doğrudan da misilsizdir. Onun şeirləri özündən sonra gələn qələm əhlü üçün mövzü qaynağı olub. Şairin bu beytindən:

*Görmüşəm hər qanda kim, aslan qılır ahu şikar,
Mən əcəib qalmışam, aslanları ahu tutar. [1, s.196]*

İlhəmlanan IX Osmanlı sultani, 74-cü islam xəlifesi I Sultan Səlim Yavuz (10.10.1470 – 21.09. 1520) məşhur dördlüyünü yazıb:

*Mərdüüm – didəmə bilinmə nə füsun etdi fələk,
Giryəm qıldı füzün, aşkimini xun etdi fələk.
Şırlar pəncəyi – qəhrimandan olurkən lərzən,
Bəni bir gözləri ahuya zəbun etdi fələk. [31, s.128]*

Məhəmməd Füzulinin

*İldə qurban bir kəsərlər xəlqi-aləm eyd üçün,
Günbəgün, saatbaşa tənənən qurbanınəm.*

beyti Nəsiminin

*Əhli-aləm ildə bir qurban edərlər eyd üçün,
Hər zəman qurbanınəm, ey cümlə qurban sizlərə. [1, s.20]*

beytindən qaynaqlandığını açıq göstərir.

Tənzimat dövrü Türk ədəbiyyatının dahi şairi Abdülhamid Ziyaeddin Ziya Paşa (1829 – 17.05.1880)

*Bir katre içen çəşne-i piür-hün-i fenâdan,
Başın alamaz bir dahî bârân-i belâdan.*

beyti ilə başlayan tərkib-bəndindəki

*Erbâb-ı kemali çekemez nâkis olanlar,
Rencide olur dide-i həffâş ziyâddan. [32, s.17]*

(Kamil olmayanlar kamal sahiblərile bir araya gələ bilməz:
Necə ki, yarasanın gözü işqden rahatsız olur.)

məşhur beysi Nəsiminin

*Şəmsi-tabandır cəmalın, zahid idrak eyləməz,
Dideyi-xaffaşa nisbat gözləri nazzarədən [1, s.155]*

beytindən qaynaqlandığını sübut etməyə eltiyac yoxdur.

Türkçe şeir yaran bütün XIV-XIX yüzil şairlərinin əsərlərində Nəsimi izlərini tapmaq mümkündür. Bu, ayrıca bir tədqiqatın mövzusudur.

Hürfizm ideyaları tekçə divan ədəbiyyatında deyil, aşiq poeziyasında da öz əksini tapdı. Aşıq Ələsgərin (1821 – 1926) yaradılığında Nəsiminin yaratdığı Əlif-Ləm şəkillərinə rast gəlirik.

*İbtidaki "əlij" – Allah,
"Bey" birliyə dələlatətdi.
"Tey" təkdi vəhdəti-yekta,
Arif bu elmə bələddi.*

* * *

*"Sey" sabitdi doğru yola,
"Cim" ucadı, bax Cəlala,
"Hey" mehribanı Halala,
Münkar ondan xəcalətdi.*

* * *

*"Xey" – birdi Xalıqi-Əkbər,
"Dal" – doğru doqquz fəlkələr,
"Zal" – zikr eylə dildə əzbər.
"Rey" – Rəsuli-Əhməddi.*

* * *

*"Zey" – zəbani aç Xudaya,
"Sin" – salam et, getməz zaya,
"Şin" – şövq eylə o Mövlaya,
Qeyri sölhbət məsiyyətdi.*

"Sat" – sabri Şahi-Heydərə,
 "Zat" – zərbin vurdu Əntərə,
 "Tey" – tərif çıxdı göylərə
 Ağam kani-şüicaətdi.

"Zay" – zillm edəcək diişmənə,
 "Ayn" – həyatı-çəşminə,
 "Çayn" – gül-gülü dövrənə,
 "Fey" – fəna, "Qaf" – qiyamətdi.

"Kaf" – "küñ" ilə tutub qərar,
 "Lam" – lal neca hesab verar?
 "Mim" – möminə yol göstərər,
 İsmi-paki Məhəmməddi.

"Nun" – nida eylər hər zaman,
 "Vav" – vay deyər, yatma, oyan
 "Hey" – hamiya yetər fərman,
 Sanma sahni-zərafətdi.

"Yey" – yekdi adil padışah
 "Lam - Əlif"la birdi Allah,
 Əlsəgər, tutduğun günah,
 Bağıtlansa, çox hörmətdi.

(Aşıq Ələsgər, I cild, Bakı, "Elm", 1973, s.73-74)

Əlif-Ləm aşiq poeziyasında daha çox mühafizə olunub. Salman Mümtazın tərtib etdiyi "Azərbaycan ədəbiyyatı" ümumi adı altında ikicildili "El şairləri" kitabının birinci cildində Musa adlı şairdən bir Əlif-Lam nümunəsi verib:

"Əif" – Allah ismin əzber eylədim,
 "Bey" – buyurdu lütf ehsan çağdır.
 "Tey" – tələl ilə "Sey" – sanasən sərbəsər,
 "Cim" – cəmalın görçək, əqlim dağdır.

"Hey" – hesabı çəkər, "Xey" – xəyaldadır,
 "Dal" – dülnyadır, gənci-istemaldadır,
 "Zal" – Zülfiqar, dövrən səni aldadır,
 "Rey" – Rəsul, münkir, kəsmək çağdır.

"Zey" – zəbandır, səni salıram yada,
 "Sin" – Süleyman, səni gördüm daryada,
 "Şin" – şahın şahı sənsən, yetiş dada,
 "Zad" – səlavət qəmi-hicran dağdır.

"Zad" – zaya vermasın eyni əməyin,
 "Tey" – təbibdir, qarşı tutar somayın,
 "Zey" – zahir eylə ki, nadir köməyin,
 "Eyn" – Əli Kövsər hövzünə saqidir.

"Geyn" – qürurdan kimə gözün kimə
 gözün uymadı,

"Fey" – fitnədi, kimə ona uymadı,
 "Qaf" – qənaat, kimə ondan doymadı,
 "Kaf" – Kərəmdir, kərən etmək çağdır.

"Lam" – ley olub şərbətimdən içmədi,
 "Mim" – mahidir, heç dəryadan keçmədi,
 "Nun" – Nəbidir, nilhan sırrın açmadı,
 "Hey" – heybətdir, özü Həqq ül-Baqidir.

"Vav" – vəlidir, müşkiilləri həll edər,
 "Lam-Əlif" – möminlərə yol eylər,
 "Yey"ə yalvar, Musa, səni qul eylər,
 Nazlı yara yalvarmağın çağdır.

(Salman Mümtaz. "Azərbaycan ədəbiyyatı (El şairləri).
 Bakı, "Nurlan" 2005, s.233-234).

Yel qanadlı yüzillər köçsə də, hürfilik ideyaları itib keçmədi, İsləm Şərqi həmişə ideya qaynağı olan Avropada yenidən, 1940-ci illərin sonunda başqa qiyafədə göründü. Fransızca "lettere" – hərf sözündən yaranan letterizm, başqa sözlə, hürfizm cərəyanı XX yüzilliyyin ikinci yarısında Avropada təşəkkül tapdı. Bu özünü əvvəlcə poeziya, daha sonra rəngkarlıq, kinematoqrafiya və incəsənat nəzəriyyəsindən göstərdi. Şeir diliндə sözü əsas götürüb hərfə məhəl qoymayaraq onu sadəcə səsin şəkli kimi qəbul edən ənənəvi münasibətə və dadaizm, surrealistizm kimi cərəyanlara etiraz kimi meydana çıxdı. Əlbəttə ki, sələfləri hürfiflərdən fərqli olaraq, letristlər irfani-mənəvî-ruhanı məqsədlərdən çox uzaqdılar, onlar qərb svilizasiyasının təlqin və təsviq etdiyi mənaları: alleqorik səs təqliğlərlər ilə icra etməkdən çekinməyə və yeni düşüncə ilə həyat tərzini dəyişməyə çağırırdı.

Böyük, pozitiv mənəvi energetika ilə poetik əlçatmazlığı özündə birləşdirən İmadəddin Nəsiminin irfani irsi insanlarda Haqqın qələbəsinə və fərdi fəaliyyətində öz gücünə inamı artırığı üçün ölümsüzdür. Onun poetik fəlsəfəsi insanlara ayməzliliyi, ədalətsizliklə barışmazlığı, doğru yoldan dönüməzliyi öyrənilidikdə onun siqlətinin əzəməti daha tülvi, daha ali görünür.

P.S. ləp axırdı bu rəsmi sənədi şərhəsiz təqdim edirəm.

ÜZRXAHLIQ

Möhtərəm qardaşlar! 591 il bundan önce başər tarixində ən faciəli hadisələrdən biri baş vermiş, Azərbaycanın böyük şairi və filosofu, parlaq istedad sahibi olan mütəsəvvif Vəli ul-İlah (Allahın dostu) Seyyid Əli İmad ad-Din Nəsimi vəhşicəsinə edam olunmuşdur.

Bu gün biz xəcalət çəkirik ki, bu müdhis faciə bizim Hələb şəhərinin adı ilə bir yerdə tarixə düşmüştür. Doğrudur, həmin faciə şəhərimizdə hökmənləq edən əcnəbilər və onların havadarları tərəfindən töredilmişdir, lakin Nəsiminin günahsız qanı məhz burada axıldıq; üçün mən, müasir Hələbin dini icmasının rəhbəri kimi, sizdən döñə-döñə üzr istəyirəm!

Mən çox vaxt dindaşların önündə xütbə oxuyanda Nəsiminin acıncıqlı talyeyini da yada salır, ona Allahdan rəhmətlər diləyir, ruhuna dualar səsləndirirəm.

Tarixi-elmī mənbələrdə öz əksini tapmış məlumatə görə, bu edamdan on il sonra Hələb məhkəməsi işə yenidən baxıb əvvəlkə ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə qovuşan şairə, gec də olsa, bərəat vermişdir.

Bununla belə, bu gün mən sizdən üzr istəməyə daxili, mənəvi ehtiyac duyduğum və acizənə təvəqqəf edirəm ki, mənim üzrxahlığımı qəbul edib bütün Azərbaycan xalqına çatdırırasınız. Bu tək mənim yox, cəmi Hələb müsəlmanlarının xahişidir.

Dr. MAHMUD ƏKKAM

Hələb şəhər müftisi

Suriya Ərab Cümhuriyyəti, Hələb şəhəri,
Beynəlxalq Nəsimi forumu, 18 noyabr, 2008-ci il



KİTABİYYAT

1. Nəsimi İmadəddin. Əsərləri, Bakı, Azərnəşr, 1972. Kitabdakı bütün seir nümunələri bu naşrdan götürülüb.
دیوان سید عصاد الدین نسیم، آنرشن، باکو
2. 1972, تاریخ: ۱۳۵۲ هـ
3. شمس تبریزی، خزلیات
4. دیوان اشعر ظلیل شیروانی، تهران
5. قصاید و خاقانی، خزلیات تهران: ۱۳۴۰
6. İmadəddin Nəsimi. "Fars divanı" (seçilmiş əsərləri), Azərnəşr, 1977.
7. Xaqani Şirvani. Seçilmiş əsərləri. "Lider nəşriyyat", Bakı, 2004.
8. Aktaş Hasan. Yeni Türk Şiirində Seyyid Nəsimi Okulu ve Misyonu, Yort Savul Yayınları, Edirne, 2004
9. Nəsimi. Nəsimi Divanı, Hazırlayan: Hüseyin Ayan, Akçağ Yayınları, Ankara, 1990
10. Üner Mustafa. Hürufilik ve Kur'an: Nəsimi Örneği, Fecr Yayınevi, Ankara, 2003
11. Gölpinarlı Abdülbâki. Nəsimi-Usuli-Ruhi Hayatı, Sanat, Şiirleri, İstanbul, 1953, Varlık Yayınları.
12. Gölpinarlı Abdülbâki. Hürufilik Metinleri Kataloğu, Ankara 1989, T. Tarik Kurumu Basımevi.
13. Gölpinarlı Abdülbâki. "Nesimî" Md., İslâm Ansiklopedisi, İstanbul 1964, MEB, Basımevi.
14. Huart Cl. "Hürufilik" Md., İslâm Ansiklopedisi, İstanbul 1977, MEB, Basımevi, c. V/I.
15. Köksal M.Fatih. "Seyyid Nəsimî'nin Bilinmeyen Tuyuqları", Journal of Turkish Studies (Türkçük Bilgisi Araştırmaları), ed. Şinasi Tekin; Gönlül Alpaytekin, Vol. 24/I, 2000.
16. Enver Çakar, XVI. Yüzyılda Haleb Sancağı, Tez, [Doktora Tezi, Fırat Üniversitesi, Sosyal bilimler Enstitüsü, Ortadoğu Araştırmaları Merkezi, Elazığ, 1998.
17. Ahmet Emin Dağ, Haleb Türkmenleri, Tez, [Doktora Tezi, Marmara Üniversitesi Türkçük Araştırmaları Enstitüsü, Türk Tarihi Ana bilim Dalı, İstanbul 2010.
18. İşin Demirkent, "Haçlılar" İstanbul DİA, 1996, c.XIV.

19. Qəzənfer Paşayev "Nəsimi haqqında araşdırmlar" Bakı, 2010.
20. Tâlib Yâzîcî, Haleb, İstanbul DİA, 1997, c. XV.
21. Bruce Masters, Haleb-Osmanlılar Dönemi, İstanbul DİA, 1997, c. XV.
22. Mahmûd Haritânî, "Haleb: Son Dönem" İstanbul DİA, 1997, c. XV.
23. Mustafa Küçük, Melik Nasır, Salahaddin Yusuf II Devrinde Eyyubiler Devleti, Tez, [Doktora Tezi, Marmara Üniversitesi, Türkçük Araştırmaları Enstitüsü, Türk Tarihi Anabilim Ortaçag Tarihi Bilim Dalı, İstanbul 2001.
24. Панасюк А.Ю. "Большая энциклопедия парapsихологии", Москва, 2007
25. AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan ədəbiyyatı tarixi, III c., Bakı, Elm, 2009
26. Əbülfaz Rəhimov "Azərbaycanda Teymuri-Hürfi münasibətləri haqqında bəzi qeydlər" Azərbaycan SSR EA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1986, №2
27. Hazrat Əli ibn Əbu Talib "Divan", "Nafta-Press", Bakı, 2001
28. دیوان الامام علی ، مصر ۱۴۲۴ م
29. حلبي متوفى 872 كنز الذهب في تاريخ حلب تأليف ابوذر احمد بن برهان
30. İbn Kayyum El-Cevziye "Kitabur-Ruh", türkçesi Şaban Haklı "İz Yayıncılığı": 60, İslam klasikleri: 9., İstanbul, 1993, 344 səhifəlik
31. Hüseyn M. Subaşı, Yavuz Sultan Selim'in Türkçe Şiirleri ve Bunlara Yapılan Nazireler, Basılmamış Öğretim Üyeliği Tezi, İstanbul, 1982
32. Yeni Türk Edebiyatı Antolojisi II, İstanbul Üniversitesi Edebiyat Fakültesi Yayınları
33. Abdulhakim Yüce "Razinin tefsirinde tasavvufları" İzmir, 1996, 270 s.
34. Начала Евклида. Перевод с греческого и комментарии Д. Д. Мордухай-Болтовского при редакционном участии И. Н. Веселовского и М. Я. Выгодского. М.-Л.: ГГПИ, 1949-1951. I, Определения, 1-7
- كتاب النقطة الفقسية منسوب إلى الخواجة نصیر الطوسی - مد 1343هـ
- دیوان بن بیلکانی، ۱۳۵۸ م
- الترابچانیں شہید عالمی، تهران ۱۳۸۱
38. Əl-Hüseyn bin Muhammed bin əl-Mufaddal əl-İsfəhani "Müfradat" İstanbul, "Çıra Yayınları": 45, 2010,
39. Kamandar Şərifli "Misirin "Dərül-kutub vəl vəsaiqil-qumiyə" kitabxanasındaki Azərbaycan əlyazmaları", Bakı, 2014.

- 40.Fərid Ələkbərli "Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar" "Elm və təhsil", Bakı, 2014
- 41.Yard.Doç.Dr.Mahmut Sarıkaya, Ok.Mahmut Seyfeli. Kirschir Abdal / Teber Dili Ve Anadol, Azerbaycan, Özbekistan Gizli Dilleriyle Ilgisi
1. - Əhd Səltəni, Mətni, Cəsidiə fəni və Təsoriyalış Xəqani Şirvani. Təhran: Nəşrətərəf, 1370.
2. - Əstələməsi, Məhd. Nəd. və Şərh Cəsidiə Xəqani. Dənild, Bəri əsənlər təqribətərəf istad bünən zəmanən əvəzənlər, nəşrətərəf Zəvar, 1387.
3. - Ənvari, Məhd. Dəvən, Bəhənam təqəfi Mədris Rəsədi. Təhran: Nəşrətərəf Əlm və Lər Həngi, 1372.
4. - Əwdi Mərahəsi, Rəzin dəlin, Məctəmə Nəsir Həzi, Təsxiyyə Mədris Rəsədi. Təhran: Nəşrətərəf Bəyən, 1362.
5. - Bəzən, Əmək, Dəvən, Bəzən və Hərəfələr və kəlmələr dən Şəhə Xəqani. Dənild, Nəşrətərəf və Təkənlöri Əməzşə, 1391.
6. - Bəxəri, Əmək, Dəvən. Bəzən və Hərəfələr və kəlmələr dən Şəhə Xəqani. Dənild, Nəşrətərəf Əməzşə, 1368.
7. - Bəzən, Əmək, Dəvən. Əmək, Dəvən. Təsxiyyə Mədris Rəsədi. Təhran: Nəşrətərəf Mədris, 1374.
8. - Bəxəri, Mərdan Jall dəlin Məhd. Mətəvii Müqəvi. Mətəvii Məzhebə Təsxiyyə Mədris Rəsədi. Təhran: Nəşrətərəf, 1371.
9. - Zərində, Bəyən Əmək, Dəvən Əmək. Təsxiyyə Mədris Üniv. Nəşrətərəf, 1377.
10. - Təqri, Nəsir Əld., Nəzərən Kələk, Fərəngi Səri Əsərən İsfəvan, 1363.
11. - Jam, Əbdələrəhəm, Dəvən, Kələk, Vərisətə Həshəm Rəsədi. Nəşrətərəf Bəyən, 1361.
12. - Gəlib, Əbdələsəm, Dəvən. Bəhənam Təqibəf Əld. Əsəfa. Təhran: Nəşrətərəf Mədris, 1361.
13. - Ərəjani, Əbdələsəm, Əsərən bləğə. Bəhənam Təqibəf Əld. Əsəfa. Təhran: Nəşrətərəf, 1367.
14. - Əhən Məlk Xəqani, Dəvən, Kələk. Bəhənam Təqibəf Əld. Əsəfa. Təhran: Nəşrətərəf, 1374.
15. - Həjigənizəz, Ələrəsə, «Təbiyətən Hərəfələr dən Şəhə Xəqani», Dənildən Nəşrətərəf, 1380.
16. - Həqəftənə, Məhd. Dəvən, Bəhənam Təqibəf Əld. Əsəfa. Təhran: Nəşrətərəf Zəvar, 1367.
17. - Xəqani Şirvani, Əncəl dəlin Bəyən, Dəvən. Bəhənam Təqibəf Əld. Əsəfa. Təhran: Nəşrətərəf Zəvar, 1382.
18. - Xəqani Şirvani, Əncəl dəlin Bəyən, Dəvən. Təsxiyyə Mədris Rəsədi. Təhran: Nəşrətərəf Zəvar, 1378.
19. - Xəqani, Təhləfərəfələr, Əmək, Dəvən. Təsxiyyə Mədris Rəsədi. Təhran: Nəşrətərəf, 1367.
20. - Əmək, Əbdələsəm, Əmək, Dəvən. Məktəbə, 1975.

21. - Xələipərəfə, Məhd. Bən Mədrəsən. Təxəssimələr. 1363.
22. - Xəvəgojri Kərəməti, Məhd. Dəvən. Bəhənam Təqibəf Əld. 1374.
23. - Xəvəgojri, Rəşen. Rəşenə Təqibəf dən Tərəfə və Araz və Əzəvə, Tərəfə. Təhran, 1379.
24. - Dəbir Əmək, Məhd. Bəyən. Bəyənən Şəhər Fərəsi. Nəşrətərəf Əmək, Bəyən və Mədrəsə Nəşrətərəf Mədris. 1370.
25. - Dəshə, Əli. Xəqani Şəhəri dərən. Təhran: Nəşrətərəf Əld. 1370.
26. - Dəhləvi, Əmir Xəsro. Dəvən Bəhənam. Dəvən. Təqibəf Əld. 1361.
27. - Rəvəndi Mərəfətçi, Əmər Bəhənam. Dəvən. Təqibəf Əld. 1361.
28. - Səkakini, Əbin. Məqəvət Bən Əbək. Mətəvii Əlm. 1363.
29. - Səkakini, Əbin. Məqəvət Bən Əbək. Mətəvii Əlm. 1364.
30. - Səkakini, Əbən. Dəvən. Bəzəmə və Hərəfələr. Təqibəf Əld. 1364.
31. - Səkakini, Əbən. Hərəfələr. Təqibəf Əld. 1368.
32. - Səkakini, Əbən. Hərəfələr. Təqibəf Əld. 1366.
33. - Səkakini, Əbən. Hərəfələr. Təqibəf Əld. 1338.
34. - Səkakini, Əbən. Təqibəf Əld. 1374.
35. - Əcərən Nəşrətərəf, Əcərən. Dəvən. Bəhənam Təqibəf Əld. 1368.
36. - Əcərən, Əhd. Təqibəf Əld. 1361.
37. - Əcərən Mərkəz, Əhd. «Bərəs» Mədris. Təqibəf Əld. 1371.
38. - Əcərən Mərkəz, Əhd. Təqibəf Əld. 1391.
39. - Əcərən, Əhd. Təqibəf Əld. 1371.
40. - Əcərən, Əhd. «Xəqani Mədar Zəbən və Xıllə». Əcərən Mərkəz, 1391.
41. - Əcərən, Əhd. Əcərən Mərkəz, 1376.
42. - Əcərən, Əhd. Əcərən Mərkəz, 1385.
43. - Əcərən, Əhd. Əcərən Mərkəz, 1383.
44. - Əcərən, Əhd. Əcərən Mərkəz, 1383.
45. - Mədrəsə, Əhd. Dəvən. Bəhənam Təqibəf Əld. 1355.

46. مشکور، محمدجواد. فرهنگ فرقی اسلامی. آستان قدس رضوی، بنیاد پژوهش‌های اسلامی، مشهد، 1372.
47. مدن‌گن، مصروفه. نگاهی به نمای خلاقان. انتشارات مرکز نشر دانشگاهی، جلد دوم، 1377.
48. منوچهري دامغانی، احمد. بلوان. به کوشش محمد بیرون سیاپی. تهران: 1370.
49. مهدوی‌فر، سعید، «تئییه بلاغ و مصلی در ادب و بلاغت پارسی بر پایه بلوان خلاقان»، کتاب ماه ادبیات، شماره 69، دی ماه 1391.
50. مولوی بلخی، کلیات شمعن با بلوان کبیر. با تصحیحات و حواشی بدین‌الزمان فروزانفر، انتشارات امیرکبیر، چاپ سوم، 1363.
51. مولوی بلخی، مثنوی مفتوح. به همت ریوند الین نیکلسون. انتشارات مولی، چاپ هشتم، 1370.
52. ناصر خسرو قیادیانی، بلوان. با مقدمه سید من بن تقی‌زاده. تهران: انتشارات نگاه، 1384.
53. نظامی، ایاز بن درمنف. کلیات. مطابق با نسخه تصویح شده وحید دستجردی. تهران: نشر پیمان، 1381.
54. مداین، جلال‌الدین، فتن بلاعث و صناعات‌الدین. تهران: انتشارات توپ، 1361.
41. <http://whc.unesco.org/en/list/21>

MÜNDƏRİCAT

Ön söz.....	7
Giriş	11
Nəsiminin hayatı	13
Nəsiminin keçib-getdiyi məkanlar	32
Nəsimi şeirinin qaynaqları	41
Hürfüiliyin mənbəyi və təzahürü	52
Sakral rituallar	84
Nəsiminin yaradıcılığı	94
Nəsimi şeirinin ecazi	107
Son söz	121
Kitabiyat	129

Nəşriyyat direktoru: *Səbuli Qəhrəmanov*
Korrektor: *Rəvənə İlmanqızı*

Format: 60x84 1/16.
Həcmi: 8,5 ç.v.
Tiraj: 500

"Elm" RNPM-in mətbəəsində çap edilmişdir.

ELM
näsriyyat